



Mukəddəs Kitab

Injil 5-ķisim

«Rosullarning
paaliyətliri»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Injil 5-ķisim

«Rosullarning paaliyətliri»

Kirix söz

«Rosullarning Paaliyətliri»ning muəllipi rosul Pawlusning yekin həmrəhli bolğan tewip Lukə idi. Kitabning namidin kərənəp turiduki, bu kitabni Məsihning ərxkə kətürəlül Əzığə etikəd bənliqanlarqa Mükəddəs Rohni əwatkinidin tartip dəsləpkı jamaətning ottuz nəqqə yillik musapisiqə bolğan tarixidin tallanma, deyixkə bolidu. Uningda hux həwərning awwalkı tarkıtılıx yoli wə jamaətning əsüb kengiyix jəryani hatırılınıdu.

Injil «Lukə»qa kirix sezymizdə, «Lukə»ning wə «Rosullarning paaliyətliri»ning hər ikkisi Lukə təripidin yeziloğan, bu ikki kitab əməliyəttə bir izqıl tarixtər, dəp kərsətkənidüklər. «Rosullarning paaliyətliri» (ikkinçi kitab)ning bexida biz munu səzlərni okuyımız: —

«İ hərmətlik Te'ofilos, mən dəsləp yazoğan bayan Əysə Əzi tallıqan rosullarqa Mükəddəs Roh ərkilik əmərlərni tapxurup asmanoğa kətürülgən küngiqə bolğan uning barlıq, əməlliri həm barlıq təlim berixlirining baxlanımı toqrisida idi.»

Birinci bayan («Lukə») **«asmanoğa kətürülgən küngiqə.... Əysanıng barlıq əməlliri həm barlıq təlim berixlirining baxlamımı»** toqrisida bolğan bolsa, Luqanıng ikkinçi bayanı **«Əysanıng barlıq əməlliri həm barlıq təlim berixlirining dawamı»** toqrisida bolux kerək, deyix orunluk əməsmə? Bu kəzkarax ikkinçi bayanının bexidiki munu səzlər arkilik ispatlinıdu: — **«Əysə Əzi tallıqan rosullarqa Mükəddəs Roh ərkilik əmərlərni tapxuroğan...»**. Məsihning yər yüzidiki hizmiti həman Mükəddəs Rohka tayanoğan bolup, asmanoğa kətürülgəndən keyin xübhisizki, Huda'Atining iradisigə Mükəddəs Roh ərkilik, rosulları wə jamaitining wasitisi bilən əməl kılıx dawamlıxdı.

Xunga bu kitabning ismini «Əysanıng (dawam kılıqan) paaliyətliri» yaki «Mükəddəs Rohning paaliyətliri» dəp atıqan bolsak muwapıkrak kelətti. Həlbuki, biz jamaəttiki 1900 yillık ən ənigə əgixip kitabni «rosullarning paaliyətliri» dəp atıldıq.

Gərqə əmdi «Rosullarning paaliyətliri»ning sahipliridə rosullar həm jamaətning «əməl kılıxi» həm «təlim berixi»ni kərginimiz bilən «əməl kılıqası» wə «talim bərgüqi» bolsa ularning wasitisi bilən ix kərgüqi Məsih Əzidur (Gal.) 20:2ni kərüng. Injil, «Yuhanna» 16-babta Məsih, Əysə rosullirioğa Mükəddəs Rohning kelixi wə kəlgüsidi hizmiti toqrusluq təlim beridu: —

«Silərgə eytidioğan yənə kəp səzlirim bar idı; lekin silər ularnı hazırlaq kətürəlməysilər. Lekin U, yəni Həkikətning Rohı kəlgəndə, U silərni barlıq həkikətkə baxlap baridu. Qünki U Əzlükidin səzliməydu...» (16:12-14).

Biz «rosullarning paaliyətliri»də Məsihning bu səzining əməlgə axuruluxining bir kismini kərələymiz. Mühim bir misal alaylı, Əysə rosullirioğa nijatlıq səz-kalamını «yat əlliklər»gə («taipilərgə») yətküzük kerəklikini birnəqqə ketim oquk eytkini bilən (məsilən «Mat.» 28:19,

«Rosullarning paaliyətliri»

wə muxu kitabning bexida — «**Silər... Yerusalem, pütün Yəhudiya wə Samariya əlkiliri, jaħanning qətlirigiqə Manga guwaħqi bolisilər**» bu səzlər rosullarning կulakläriqə pəkət kirmigən.

Bizgə nisbətən Yəhudiylarning kenglidin Yəhudiyy əməslər («yat əlliklər»)gə orun berixning tolimu təslikini bəlkim təsəwwur қılıx kiyin bolidu. Ularning kəzkarixida ezliridin baxka pütkül dunya butpərəslikkə qəmüp kətkən, daim haram yeməklərdin buloqinidiojanlar bolup, həkikiy Hudaşa ibadat қılıdiojan Yəhudiylarqa düxmən idi. Yəhudiyy həlkə kəp ketim yat imperiyelər təripidin besiwelinəqan, hətta wətinidin ayrılip sürgün kiliqan, ziyan kaxılıklərgə uqrıqan. Əysə Məsih yər yüzida hizmət kılıqanda, xundakla «Rosullarning paaliyətliri»ning waktidimu wətini bolovan Pələstin ez həkümranlıki astida əmas, bəlkı ular nəprətlinidiojan Rimliklarning kol astida idi. Yəhudiyy bolmiojan bir kixi bilən həmdastıhan oltruxni ez həlkigə hainlik kılıqanoja barawər dəp karıllatti. Lekin «Rosullarning paaliyətliri»də Rəb rosulları wə jamaitidiliklərning «yat əlliklər»gə kenglidin orun berixi üçün, ularning iq-başrını kəng kılıqanlığını kərimiz. Ular Yəhudiyy əməslərgə nijatlıknı (Məsihning kurbanlıqıja wə tirilgənlilikə etikad baołax arkılık Hudanıng kəqürümigə wə yengi hayatka müvəssər boluxnı) səzələp yətküzük kerək bolupla կalmay, Yəhudiyy əməslərni Məsihning teni bolovan jamaətning ayrılmış bir kismı, əzliri bilən bu ixta aka-uka, hədə-singil, xərik süpitidə kobul қılıxi kerək idi. Rosul Pawlusning «Əf..» 2:11-22diki bu ix toqrluluq səzlərini kərüng.

Uning üstigə, «Rosullarning paaliyətliri»də Məsihə bolovan nijatlıknıng həwiri awwal Yəhudiylarqa կayta-կayta sunulojan bolsimu, ularning kəpinqisining uni rət kılıqanlığını kərimiz. Uni kobul қılıp, gunahlıridin waz keqip yengi hayatka erixküqilər bolsa kəpinqisi Yəhudiylar nəprətlinidiojan butpərəs «yat əlliklər»din idi. «Rimliklərə» 9-11-bablarnı kərüng.

Mana bu, Rəbning jamaitigə «təlim berixinining dawami»din bir misaldur. Tiloq elixkə tegixlik yənə biri bolsa Məsihning xəhsi wə Hudalıq təbiiti toqrluluq idi (Uning Mükəddəs Rohininq təlim beridiojanlıki toqrluluq səzlərini «Yh..» 16:14din kərüng).

Uxbu kitabning bizgə əgitidiojan muhim ixlardın biri xuki, ərlərmə, ayallarmu Mükəddəs Roh bilən ziq munasiwət baołixi mutlək kerəktür. «Rosullarning paaliyətliri»də kərüngən etikadqıllar bolsa «tet bayan»da kərüngən, Mükəddəs Roh kelixtin ilgiriki xu kixilər əməs. «Rosullarning paaliyətliri»də kərüngən rosul Petrus «tet bayan»da kərüngən rosul Petrus əməs. «Tet bayan»da kərüngən Petrus ixənqsız, baxbaxtak, əzığ qattık təmmənə կoyidiojan əmma Hudanıng muhəbbətitigə, կudritigə wə Hudanıng riziķ beridiojanlıqıja nisbətən ixənqi ajiz, arisaldi kixi idi. U Rəbbi bolovan Məsihən üq ketim tanojan Petrusdur. Bırak «Rosullarning paaliyətliri»də bolsa pütünley baxkığın bir Petrusni kərimiz. U Israilning kattiwaxliri aldida yürəkklik bilən sahtiəpəzləkini əyibləydi, lekin uningda կılqılıkmu burunkı po etix aditi kerülməydi. U əlümdin қorķmaydiojan, kəmtər, iman-ixənqə toloqan, itaətmən, təlim-tərbiyə kobul қılalaydiojan, dana kixidur. Əmdi bu qong əzgirix nədin bolovan? Kışkısi, u Mükəddəs Rohka qəmüldürülgən, «kayıtidin tuquluojan» idi. Asman-zemində Mükəddəs Rohin baxka adəmni muxundak əzgərtələydiojan heqkandak küq yoktur. Həkikiy hayatlık, rohiy hayatlık boluxı üçün ər bolsun ayal bolsun yər yüzidikilərning həmmisi Mükəddəs Rohka qəmüldürülüxi kerək.

«Rosullarning paaliyətliri»

«Rosullarning paaliyətliri»də Məsihning jamaitidə həkikiyə səzligüqi, yetakligüqi wə jamaət ixlirini baxkuroquqining birər adəm əməs, bəlkı Mukəddəs Roh iğənlilikini kərimiz. Biz xuningdək Hudanıng həkikiyə jamaiti bolsa adəmlər baxkuriqoqan, birər mərkizi qong bax xtabka yaki «mudiriyət kengəxmisi»gə iğə kəndaktur bir təxkilat əməslikini kərimiz; rosul Pawlus biz üçün «1Kor.» 12:12-31də enik təswirligəndək jamaət bir təndur. Uning bexi Məsih, ərxtə turidu, yər yüzidiki hərbir etikadqı bolsa uning tenigə təwə əzəsidur. Hərbir əzəsi əz alahıdə hizmiti baroloqan, yetəkqılıkni adəmdin əməs, bəlkı biwasitə əhalda bexi boloqan Məsihətin alidu. «Rosullarning paaliyətliri» bolsa buning həkikətlilikini kərsitudu.

Xunga məzcur kitab birər «jamaət ixlirioq əqlənəmə» bolux məksitidə əməs, bəlkı hərbir etikadqıqə bax bilən bolidiqoqan axu biwasitə xərəplik alakını izdəxka, xundakla Mukəddəs Rohning yetəkqılıkida mengixkə intilixkə röqbat-türtkə bolux məksitidə yeziloqandur. Hərbir əza baxning yetəkqılıkı bilən mangoqanda, undakta barlıq «tən» əzalirining «paaliyətliri» insanning aldin pilanlıxi bilən bolmısımı, lekin bir-birigə ajayib maslixidu. Bu kitabın biz kütükən bəzə ixlarnı tapalmıjanlıklımızdır bəlkim həyran əeliximiz mumkin. Məsilən, kitabta insanlarning oylap qıkıqan heqkandak əkil-pilanlıri, heq iqtisadiy pilanlar (Injilda, Hudanıng hizmitidə boloqlanlarning iqtisadiy hajətləri bək az tiloq elinidü), heqkandak məhsus binalar («qerkaw» qatarlıklär), kəzgə kerüngən heqkandak alahıdə «tərbiyə kursları» toqrisida bayanlar yoktur — lekin bu tarix hatırılığınə məzgil hux həwər alliqاقan Yawropa, Afrika wə Asiyadıki yırak yərlərgə tarkaloqan wə xu yərlərdə etikadqı jamaətlər barlıkkə kəlgən məzgil idi. Mana bu, Hudanıng Əzi kılənliridin ibarəttür. Ərlər bəlsün, ayallar bəlsün, kixilər Uningqə kulaq selix wə xərtsiz itaat kiliqkə təyyar tursa mundak nətiyə qıkmayıdular.

Məzmun: —

1. Jamaətning «tuoqulux»i wə esüxi (1-5-bablar)
2. Jamaətning ziyanəkənlərgə uqrıxi wə kengiyixi (jümlidin hux həwərning Samariyəliklərgə wə Afrikiliklərə jakarlinixkə baxlinixi) (6-8-bablar)
3. Pawlusning Məsihə etikad kilixi wə hux həwər tarkıtixi (9-bab, 1-31-ayətlər)
4. Rosul Petrusning hux həwər jakarlax hizmiti, jümlidin «yat əlliklər»gə jakarlaxkə «ixikni qong eqixi» (9:32-ayəttin 12:25-ayətkiqa)
5. Rosul Pawlusning birinqi ketimlik hizmət səpiri (13-14-bablar)
6. Rosullar bilən yetəkqılərning Yerusalemı diki kengəxmisi (15-bab, 1-35-ayətlər)
7. Rosul Pawlusning ikkinqi ketimlik hizmət səpiri (15:36tin 18:22-ayətkiqa)
8. Rosul Pawlusning üçinqi ketimlik hizmət səpiri (18:23tin 21:14-ayətkiqa)
9. Rosul Pawlusning Yerusalemı qəberi wə kəloqə elinixi (21:51-26-bab)
10. Rosul Pawlusning rimoqə səpiri (27-28-bablar)



Rosullarning paaliyətliri

Mukəddimə

1 ¹⁻² I hərmətlik Teofilos, mən dəsləp yazoğan bayan Əysə ezi tallıqan rosullarоja Muķeddəs Roh arkılık əmrlərni tapxurup asmanоja kötürülgən küngüqə bolоjan uning barlık əməlliri həm barlık təlim berixlirining baxlanmisi tooprısida idi.

3 U azab-okübatlərni tartkandin keyin, ularоja kəp ispatlar bilən əzining tirik ikənlikini kərsatkən; u ularоja kırıq kün iqidə kerüngən bolup, Hudanıng padixahlılıqоja ait ixlar toopluluk səzləp bərgən; ⁴ wə ular bilən jəm kılinoğanda mundak əmr kıldı: — «Yerusalemın ayrılmay, silər məndin angliqan, Atining wədisini kütünglər.. ⁵ Qünki Yəhya suda qəmüldürgən, lekin silər bolsanglar kəp kūnlər etməy Muķeddəs Roħta qəmüldürülüsilər».

Əysanıng asmanоja kötürülüxi

6 Rosullar uning bilən jəm kılinoğanda, uningdin: — I Rəb, sən muxu wakıttı Israilning padixahlığını əsligə kəltürməkqimusən? — dəp soraxka baxlıdi.

7 U ularоja mundak dedi:

— Ata Əz hökükioja asasən bekitkən wakit-pəytlərni silərning bilix nesiwənglar yok.. ⁸ Birak Muķeddəs Roh üstünglərоja qüvkəndə silər küq-kudrətkə igə bolisilər, Yerusalem, pütün Yəhudiyyə wə Samariya boyiqə həm jaħanning qətlirigiqə manga guwahqi bolisilər.

9 U bu səzlərni kılıp bolup, ular karap turoğanda kötürüldi, bir parqə bulut uni ariоja aldi-də, u ularning nəziridin oqayıb boldi.. ¹⁰ U asmanоja kötürülgəndə, ular kezlirini kəkkə tikip karaxkanda, mana tuyuksız ularning yenida ak kiyim kiygən ikki adəm pəyda bolup:

11 — Əy Galiliyalıklər, nemixkə ərə turoqininglarqa asmanоja karap kıldalinglar? Silər silərdin ayrılip ərxkə kötürülgən xu Əysanıng asmanоja կandak kötürülgini kərgən bolsanglar, yənə xu һaldə kəytip kelidu, — dedi..

1:1-2mən dəsləp yazoğan bayan Əysə ezi tallıqan rosullarоja Muķeddəs Roh arkılık əmrlərni tapxurup asmanоja kötürülgən küngüqə bolоjan uning barlık əməlliri həm barlık təlim berixlirining baxlanmisi tooprısida idi — demək, «Luka» degən kitabta «...uning barlık əməlliri həm barlık təlim berixlirining baxlanmisi» hatirlanıdu; «Rosullarning paaliyətliri»nda bolsa Əysanıng «barlık əməlliri həm barlık təlim berixliri»ning dawamı hatirlanıdu.

1:2 Luğa 1:1-3; Mar. 16:19; Luğa 9:51; Yh. 20:21; Əf. 2:17; 1Tim. 3:16.

1:3 Mar. 16:14; Yh. 20:19; 21:1; 1Kor. 15:5.

1:4 «Atining wədisi» — Muķeddəs Roh, əlwəttə.

1:4 Luğa 24:48, 49; Yh. 14:26; 15:26; 16:7.

1:5 Yəx. 44:3; Yo. 2:27-29; Mat. 3:11; Mar. 1:8; Luğa 3:16; Yh. 1:26; Ros. 2:4; 11:15, 16; 19:4.

1:6 «muxu wakıttı Israilning padixahlığını əsligə kəltürməkqimusən?» — yaki «muxu wakıttı padixahlıknı Israiloja kəyturamsən?».

1:6 Mat. 24:3.

1:7 Ata Əz hökükioja asasən bekitkən wakit-pəytlərni silərning bilix nesiwənglar yok» — «ata» muxu yərdə Hudani kərsitiđu.

1:7 Mat. 24:36.

1:8 Yəx. 2:3; Luğa 24:48; Yh. 15:27; Ros. 2:4,32; Əz.11:23; Zək.4:14

1:9 Mar. 16:19; Luğa 24:51.

1:10 «ularning yenida ak kiyim kiygən ikki adəm pəyda bolup...» — bu «adəmlər» pərixtilər bolsa kerək.

1:10 Mat. 28:3.

1:11 «Silər silərdin ayrılip ərxkə kötürülgən xu Əysanıng asmanоja կandak kötürülgini kərgən bolsanglar, yənə xu һaldə kəytip kelidu» — «Dan.» 7:13-14, «Zək.» 14:1-3ni kerüng.

1:11 Dan. 7:13; Zək.14:4; Mat. 24:30; Mar. 13:26; Luğa 21:27; 1Tes. 1:10; 2Tes. 1:10; Wəh. 1:7.

«Rosullarning paaliyətləri»

Yəhūdaning orniqa Mattiyasning tallinixi

¹² Andin ular Yerusaleməmə yekin, uningdin bir qakırimqə yıraklıktiki Zəytun teojudin Yerusaleməmə käytip kəldi. ¹³ Ular xəhərgə kirip, əzli turuwatkan əyning üstünki əwitiidiki bir eygə qılıtı. Xu yərdə Petrus, Yuhanınna, Yakup, Andiriyas, Filip, Tomas, Bartolomay, Matta, Alfayning oqlı Yakup, «millətpərvər» Simon wə yənə bir Yakupning oqlı Yəhuda bar idi. ¹⁴ Bular bir jan bir dil bolup üzüldürməy berilip dua-tilawət kılıxtı; bu ixta bir yərgə jəm bolovanlardın birkənqə ayal, jümlidin Əysanıng anisi Məryəm həmdə Əysanıng inilirimi bar idi.

¹⁵ Xu künlerning birida, Petrus kərindaxlar otturisida ərə turup (jəm boluxşanlar bir yüz yigirmigə yekin idi) mundaq dedi:

¹⁶ — Kərindaxlar, Əysani tutkənlərəqə yol baxlioquqı bolovan Yəhuda həkkidə Mükəddəs Rohning burun Dawut arkılık aldin eytkən mukəddəs yazmilardiki səzləri əməlgə exixi mukərrər idi.

¹⁷ Qunki Yəhūdamu arımızdin biri hesablanoqan wə Hudanıng bu hizmitidin nesiwisi bar idi.

¹⁸ (u kıləjan kəbihlikning in'amidin erixən puloqə bir parqə yər setiwaləqənidi, u xu yərdə bexiqilap yıkılıp, üqay-qərəni quwulup kətti; ¹⁹ bu ix pütküll Yerusalemədikilərgə məlum bolup, ular u yənni ez tili bilən «Həkəldəma» dəp ataxtı. Buning mənisi «qan tekulgən yər» deyənliliktr).

²⁰ Qunki Zəburda Yəhūdaçşa əkaritloqan munu səzlər pütülgən: —

«Uning turaloqası qəlgə aylansun,

Uningda həq turoquqı bolmisun!»

Wə: —

«Uning yetəkqılık orniqa baxkə birsı qıksun!».

²¹⁻²² Xuning üçün, Rəb Əysanıng tirləgənlilikə biz bilən təng guvahlıq berixi üçün, bir kixini talliximiz kerək. Bu kixi Əysa arımızda yürgən künlərdə, Yəhya pəyərəmbərdin qəmüldürüxni կəbul kıləjan kündin baxlap taki asmanoja ketürülgən küngiqliqə biz bilən baxtin-ahir billə bolovan kixilərdin boluxi kerək, — dedi.

²³ Xuning bilən ular Yüsüp (yənə Barsabas dəpmu ataloqan, yənə bir ismi Yustus) bilən Mattiyas degən ikki kixini bekitip, mundaq dua kılıxtı:

²⁴⁻²⁵ — Sən, i həmmə adəmning kəlbini bilgüyü Pərvərdigar! Yəhuda teyilip bu hizmat wə rosulluktin məhərum bolup eziqə has bolovan yərgə kətti. Əmdi u taxlap koyqan hizmat wə rosullukning nesiwisiiga igə boluxşan bu ikkiyləndin əkəsiini tallıqanlığın kərsətkəysən!

²⁶ Andin ular bu ikki kixığa qək taxliwidə, qək Mattiyasca qılıtı. Xuning bilən u on bir rosul bilən bir əkatardin orun aloqan hesablandı.

^{1:12} «uningdin bir qakırimqə yıraklıktiki Zəytun teoju...» — grek tilida «uningdin xabat künlik bir səpər yıraklıktiki Zəytun teoju...».

^{1:13} «Xu yərdə Petrus, Yuhanınna, Yakup, Andiriyas, Filip, Tomas, Bartolomay, Matta, Alfayning oqlı Yakup, «millətpərvər» Simon wə yənə bir Yakupning oqlı Yəhuda bar idi» — grek tilida «Xu yərdə Petrus bilən Yuhanınna wə Yakup bilən Andiriyas, Filip wə Tomas, Bartolomay wə Matta, Alfayning oqlı Yakup wə «millətpərvər» Simon wə yənə bir Yakupning oqlı Yəhuda bar idi».

^{1:14} Mat. 13:55.

^{1:16} «Dawut arkılık aldin eytkən...» — grek tilida «Dawutning aqzı arkılık aldin eytkən...».

^{1:16} Zəb. 41:9; Mat. 26:23, 47; Mar. 14:43; Yəh. 13:18; 18:3.

^{1:17} Mat. 10:4; Mar. 3:19; Luka 6:16.

^{1:18} 2Sam. 17:23; Mat. 27:5.

^{1:19} Mat. 27:8.

^{1:20} «Uning turaloqası qəlgə aylansun, uningda həq turoquqı bolmisun!» — «Zəb.» 69:25. «Uning yetəkqılık orniqa baxkə birsı qıksun!» — «Zəb.» 108:8.

^{1:20} Zəb. 69:25; 109:8

^{1:21-22} «Rəb Əysanıng tirləgənlilikə biz bilən təng guvahlıq berixi üçün, bir kixini talliximiz kerək» — demək, Yəhūdanıng orniqa «guwaklaşk berix» üçün.

^{1:21-22} Ros. 6:3.

^{1:23} Ros. 6:6.

^{1:24-25} 1Sam. 16:17; 1Tar. 28:9; 29:17; Zəb. 7:9; Yər. 11:20; 17:10; 20:12; Ros. 15:8; Wəh. 2:23.

^{1:26} «andin ular bu ikki kixığa qək taxliwidə, qək Mattiyasca qılıtı. Xuning bilən u on bir rosul bilən bir əkatardin orun

«Rosullarning paaliyətliri»

Mukəddəs Röhning etikadqilaroja kelixi

2¹ Əmdi «orma heyt» künining waktı-saiti toxğanda, bularning həmmisi Yerusalemda bir yergə jəm bolovanıdi.² Asmandın tuyuksız kiqlük xamal sokğandək bir awaz anglinip, ular olturuwatkan əyni bir aldı.³ Ot yalkunidək tillar ularoja kərünüp, ularning hərbirinən üstigə tarkılıp kəndi.⁴ Ularning həmmisi Mukəddəs Röhka toldurulup, Röh ularoja söz ata kılıxi bilən ular naməlum tillarda sözligi turdu.

5 U qəoşda, asman astidiki barlıq əllərdin kəlgən nuroqun iħlasmən Yəhədiyə ərlərmən Yerusalemda turuwatkanıdi.⁶ Əmdi etikadqilarning bu awazi anglinip, top-top adəmlər xu yərgə jəm boluxtı həmdə etikadqilarning əzli turuxluk jaydiki tillarda sözlixiwatkanlığını anglap, tengirkap kelixti.⁷ Ular həyran bolup təəjjülinip:

— Kəranglar, sözlixiwatkanlarning həmmisi Galiliyəliklərə?⁸ Kəndaklarqə ularning bizning ana yurtimizdikı tillirimizda sözlixiwatkanlığını anglawatkanımız?⁹ Arimizda Partiyalar, Mədialar, Elamlar, xundakla Mesopotamiya, Yəhədiyə, Kapadokiya, Pontus, Asiya,¹⁰⁻¹¹ Frigiya həm Pamfiliyə, Misir, Liwyəning Kurinigə yekin jaylidirin kəlgənlər, xuningdək muxu yərdə musapir bolup turuwatkan Rim xəhəridin kəlgənlər — Yəhədiylər bolsun, Təwrat etikadija kırğənlər bolsun, Kretlər wə Ərəblər bolsun, həmmimiz ularning Hudanıng kılıjan uluq əməllirini bizning ana tillirimizda sözləwatkanlığını anglawatamız! — deyixti.

12 Ular həng-tang kəlip alakəzadılık bilən bir-biriga:

— Bu zadi əndək ixtu? — deyixti.

13 Əmma bəzilər:

— Bular yengi xarab bilən obdanla məst bolup kaptu! — dəp məshirə kilixti.

Petrusning qüxəndürüxi, Əysə Məsihni jar kılıxi

14 Əmma Petrus kılıjan on birəylən bilən ornidin turup, awazını kətürüp kəpqilikkə mundak dedi:

— Əy Yəhədiyədikilər wə Yerusalemda barlıq turuwatkanlar! Bu ix silərgə məlum bolqayıki, səzlirimə qulak selingləri!¹⁵ Bular silər oylioqandək məst əməs, qünki hazır pəkət ətigən saat tokkuz boldı.¹⁶ Əmaliyəttə bu dəl Yoel pəyoqəmbər arkılık aldin eytiloqan xu ixtur:

17 — «Huda mundak dedi:

«Mən ahirki künlərdə Əz Rohimni barlıq ət igiliri üstigə kuyiman;
Silərnin oqlul-kızlıringlar wəhiyilik bexarət yətküzidi,
Silərnin yigitliringlar oqayibanə alamət kərünüxlərni kəridü;
Silərnin kəriliringlar alamət qüxlərni kəridü;»

aloqan hesablandı — «on ikkinqi rosul» deyən tema tooruluk «köxumqa söz»imizdə tohtilimiz.

2:1 ««orma heyt» künining waktı-saiti toxkanda...» — yaki «orma heyt künü əməlgə axurulqanda,...». Bu tərjimə toorla bolsa «orma heyt künü»ning ezi birləş bexarət yaki «bexarətlik rəsim» bolidü. «Lawiyalar»diki «köxumqa söz»imizdiki «heytlar» tooruluk məzmunu körüng.

— «Orma heyt» — «etüp ketix heyti»ndin keyinkı ellininqi künü kəlidiqan heyt, xunglaxka bəzi wakıtlarda grek tilida «əllininqi kündiki heyt» («pentekost») dəp atıldı (bəlkim Mayning bəxi əstrapida).

2:1 Law. 23:15; Kan. 16:9; Ros. 1:14.

2:4 Mat. 3:11; Mar. 1:8; 16:17; Luka 3:16; Yh. 14:26; 15:26; 16:13; Ros. 10:46; 11:15; 19:6.

2:5 «U qəoşda, asman astidiki barlıq əllərdin kəlgən nuroqun iħlasmən Yəhədiyə ərlərmən Yerusalemda turuwatkanıdi» — muxu ərlər bəlkim heyni təbrikləxə kəlgəndi.

2:6 «Mədi etikadqilarning bu awazi anglinip, top-top adəmlər xu yərgə jəm boluxtı...» — «awaz» deyən söz tooruluk üq qüxəngə bar: (1) 2-ayafta tiloja elinojan «asmandın (güxən)... awaz»; (2) terjimimizdək, barlıq etikadqilar naməlum til bilən Hudanı madhiyalığın qong awazı; (3) grek tilida bəzi wakıttı «awaz» deyən söz «həwər»ni bildürgəqək, muxu yərdiki «awaz» «nuroq» adamlarının tuyuksız keş tillarda sezlisixiwatkanlığı toorisidiki həwər»ni bildürüximə mumkin.

2:15 «həzir pəkət ətigən saat tokkuz boldı» — Yəhədiylarning wakıt olqımı boyiqça «künninqi saiti».

2:17 «Mən ahirki künlərdə rohımmi barlıq ət igiliri üstigə kuyiman» — «ahirki künlər» yaki «ahir zaman» adəttə Injil dəwrinə əzini kərsitudu; demək, Məsihning birinqi ketim dunyoşa keliçidin tartip ikkinqi ketim keliçigiqə bolovan wakıtnı kərsitudu. «Rohımmi» grek tilida muxu yerdə «Rohimdin» deyən söz bilən ipadilinidü.

2:17 Yəx. 44:3; Əz. 11:19; 36:27; Yo. 2:27-29; Zək. 12:10; Luka 2:36; Yh. 7:3; Ros. 10:45; 21:9.

«Rosullarning paaliyətliri»

¹⁸ Bərəkək, xu künlərdə küllirim üstigimu, dedəklirim üstigimu Rohimni կույմən, ular bexarət yətküzidü.

¹⁹ Mən yüksirdə asmanlarda karamət ixlar, təwəndə, zemində möjizilik alamətlərni, Qan, ot, is-tütək tüvrüklini kərsitimən.

²⁰ Rəbning uluq həm karamət-xərəplik künü bolmioşqə, Kuyax қarangoşuluğka, Ay қanoşa aylanduruldu..

²¹ Həm xu qəoşda xundak əməlgə axuruliduki, Rəbning namini qakirip nida kılıqanlarning həmmisi kutkuzulidu»..

²² Əy Israillar, muxu səzlərni anganglar. Nasarətlik əysa bolsa, Huda aranglarda u arkılık kərsətkən կudrətlik əməllər, karamətlər wə möjizilik alamətlər bilən silərgə təstikliojan bir zat — bu ixlar həmminglar oja məlum — ²³ u kixi Hudanıng bekitkən məksiti wə aldin'ala bilixi boyiqə satğunlukka uqrəp tutup berilgəndin keyin, silər uni Təwrat қanunisiz yürgən adəmlərning կoli arkılık krestləp əltürgüzdüngər. ²⁴ Lekin Huda uni əlümning azablarning ilkidin azad kılıp çaya tirildürdü. Qünki əlümning uni tutkun kılıxi hərgiz mumkin əməs. ²⁵ Da-wut Zəburda u toopruluk mundaq aldin eytəkan:

«Mən Pərvərdigarnı hərdaim kəz aldimda kərəp keliwatimən;

U ong yenimdə boloqaqka,

Mən hərgiz təwrənməymən.

²⁶ Xunga menin kəlbim huxallandi,

Mening tilim xadlinip yayridi;

Mening tenim ümid-arzu iqidə turidi;

²⁷ Qünki Sənjenimni təhtisarada կaldurmaysən,

Xundakla Sening Muqəddəs Bolququngoja qırıxlərni kərgüzəməysən.

²⁸ Sən manga հայտ yollirini kərsətkənsən;

Huzurung bilən meni xad-huramlığka tolup taxkuzisən»..

²⁹ Կerindaxlar, mən atımız padixah Dawut toopruluk həq ikkilənməy xuni eytimənki, u əldi wə uning kabrısı bugünkü küngiçə arımızda bar. ³⁰ Əmdı u pəyəməbər bolup, Hudanıng uning təhtigə olturuxka eż puxtidin biraylənni turozuxukka կəsəm bilən wədə bərgənlilikini bilətti. ³¹ U Məsihning əlgəndin keyin tirildürülidiojinini aldin'ala kərəp yətkən wə bu munasiwət bilən Məsihning təhtisarada կaldurulmaydiōjinini wə tenining qırıməydiōjinini tiləja alojan. ³² Huda

^{2:18} «xu künlərdə küllirim üstigimu, dedəklirim üstigimu Rohimni կույմən...» — «Rohimni» grek tilida muxu yərdə «Rohimdin» deyən söz bilən ipadilinidu.

^{2:20} Yo. 2:10, 31; 3:15; Yəx. 13:10; 24:23; Am. 8:9; Mat. 24:29; Wəh. 6:12-13

^{2:21} «...hem xu qəoşda xundak əməlgə axuruliduki, Rəbning namini qakirip nida kılıqanlarning həmmisi kutkuzulidu» — (17-21-ayət) «Yo.» 2:28-32ni kərəng.

^{2:21} Yo. 2:30-32; Rim. 10:13.

^{2:23} «Təwrat қanunisiz yürgən adəmlər»... — muxu yərdə yat əlliklər, bolupmu rimliklərni kərsitidu.

^{2:23} Ros. 4:28; 5:30.

^{2:24} Ros. 10:40.

^{2:25} Zəb. 16:8-11

^{2:28} «...Sən manga հայտ yollirini kərsətkənsən; huzurung bilən meni xad-huramlığka tolup taxkuzisən».» — (25-28-ayət) «Zəb.» 16:8-11ni kərəng.

^{2:28} Zəb. 16:8-11

^{2:29} 1Pad. 2:10; Ros. 13:36.

^{2:30} «eż puxtidin biraylən...» — grek tilida «uning qatirikdin qıkqandin biraylən...».

^{2:30} 2Sam. 7:12; Zəb. 132:11; Luk. 1:32; Ros. 13:23; Rim. 1:3; 2Tim. 2:8.

^{2:31} Zəb. 16:10; Ros. 13:35.

«Rosullarning paaliyətliri»

dəl bu Əysani elümdin tirildürdi, wə həmmimiz bu ixning guwahqilirimiz.³³ U Hudaning ong yenida xan-xərəp iqidə olturoquzulup, xundakla Ata wədə kəlojan Mukəddəs Rohni əkbol kılıp, hazır kərūwatkan həm anglawatkanlırların təküp bizlərgə qüxürdi.³⁴⁻³⁵ Qünki Dawut əzi ərxkə qılkən əməs; lekin u munu səzlərni Zəburda eytən: —

«Pərvərdigar menin Rəbbimgə eyttiki: —

«Mən sening düxmənliringni təhtipəring kilmioquqə,

Mening ong yenimda olturoqin!».

³⁶ Xuning üçün, pütkül Israfil jəmətidikilər xuni kətiy bilsunki, Huda silər krestligən dəl uxbu Əysani həm Rəb həm Məsih kılıp tikildi!».

³⁷ Bu səzlər angloqanlarning yürikigə sanjiloqandək əttik, təkən bolup ular Petrus wə baxka rosullardın:

— I kerindaxlar, undakta biz nemə kilişimiz kerək? — dəp soraxtı.

³⁸ Petrus ularoja: — Towa kilinglar, hərbiringlar Əysa Məsihinq namida gunahlırlırların kəqrüm kılınıxi üçün qəmüldürürxini əkbol kilinglar wə xundak əksangalar Hudaning iltipati bolojan Mukəddəs Roh silərgə ata kılınidu.³⁹ Qünki bu wədə silərgə wə silərləri balılırlarıraq, yirakta turuwatkanlırların həmmisigə, yəni Pərvərdigar Hudayımız əzигə qakıroqanlırların həmmisigə ata kılınidu..

⁴⁰ Petrus yənə nuroqun baxka səzlər bilən ularnı agahlandurup ularoja:

— Silər əzüngərni bu iplas dəvrədin kütküzungərlər! — dəp jekildi.⁴¹ Xuning bilən uning səzinə əkbol əkilişlər qəmüldürülüxti. Xu künü jamaatkə əksuləşənlər üç mingqə kixi idi.⁴² Ular əzilərini izqıl halda rosullarning təlimiğə, etikadqırların birlik-həmdəmlikigə, nanni oxutxka wə dualaroja beqixıldı.

Etikadqılar arasıdiki inaqlik

⁴³ Wə korkunq ularning hərbirining üstigə qüxti wə rosullarning wasitisi bilən nuroqun karamətlər wə mejizilik alamətlər yüz bərdi.⁴⁴ Pütün etikadqılar dawamlıq jəm bolup billə yaxap, barlığını orta tutuxtı.

⁴⁵ Ular mal-mülükllərini setip, pulini hərkimning ehtiyajıqa karap həmmisigə təkəsim kılıxıttı..

⁴⁶ Ular hər künü ibadəthana höylisiçə bir niyəttə jəm boluxatti, ey-eylərdə huxal-huramlıq wə ak kengülliğ bilən ortak əqizalinixip, nanni oxutp yeyixip,⁴⁷ Hudaqə mədhiyə okuxattı; ular pütkül halayıknıng izzitigə sazawer boldı. Rab hər künü kütküzuluwatkanları jamaatkə əksattı..

^{2:32} Yh, 15:27; Ros. 1:8.

^{2:33} «xundakla Ata wədə kəlojan Mukəddəs Rohni əkbol kılıp,...» — yaki «xundakla Atidin Mukəddəs Roh ata kiliş wədisinini tapxuruwelip,...».

^{2:33} Ros. 1:4; 5:31; 10:45; Fil. 2:9.

^{2:34-35} «Pərvərdigar menin Rəbbimgə eyttiki: — «Mən sening düxmənliringni təhtipəring kilmioquqə, Mening ong yenimda olturoqin!» — «Zəb.» 110:1.

^{2:34-35} Zəb. 110:1; 1Kor. 15:25; Əf. 1:20; İbr. 1:13.

^{2:37} Zək. 12:10; Luk. 3:10; Ros. 9:6; 16:30.

^{2:39} «bu wədə silərgə wə silərləri balılırlarıraq, yirakta turuwatkanlırların həmmisigə, yəni Pərvərdigar Hudayımız əziga qakıroqanlırların həmmisigə ata kılınidu» — «bu wədə» Mukəddəs Rohni kərsitudu.

^{2:39} Yo, 2:30-32; Əf. 2:13.

^{2:42} «etikadqırların birlik-həmdəmlik» — bu alahidə mənیدə bolup, grec tilida «ortaklık» degən söz bilən ipadilinidu. Bu söz həm Huda bilən bolojan alaklı, həm etikadqırların bir-biri bilən bolojan ziq alaklısı wə Hudaning xapaitidin ortak nesiyi boluxu bildiridu. «nan oxutx» — xübhəsizki, ularning əysanıng olumunu hatırləx üçün nan oxutxını kərsitudu («Mat.» 26:26-28, «1Kor.» 11-bab, 17-34ni kerüng).

^{2:43} Mar. 16:17; Ros. 5:12.

^{2:44} Kan. 15:4; Ros. 4:32.

^{2:45} Yəx. 58:7; Ros. 4:35.

^{2:46} «ular hər künü ... ak kengülliğ bilən ortak əqizalinixip, nanni oxutp yeyixip,...» — 2:42diki izahatlı kerüng.

^{2:47} «...Rəb hər künü kütküzuluwatkanları jamaatkə əksattı» — yaki «...Rəb hər künü kütküzuluwatkanları ularning arisoşa əksattı».

^{2:47} Ros. 5:14; 11:21.

«Rosullarning paaliyətləri»

Petrus bilən Yuhananın tokur adəmni sakayıtxı

3¹ Bir küni ibadəthanida dua qılınidıqan wakitta, yəni qüxtin keyin saat üqtə, Petrus bilən Yuhananın ibadəthanıqə qıkıp baroqanıdi. ²Xu pəyytə bir tuoqma tokur adəmmu bu yərgə elip keliniwatqanıdi. Hər küni, kixılər uni ibadəthanıqə kirgənlərdin sədikə tilisun dəp, ibadəthanidiki «Güzel dərwaza» aldiqə əkəlip köyəti. ³U Petrus bilən Yuhananın ibadəthanıqə kirip ketiwaterkini körüp, ulardin sədikə tilidi.⁴Petrus bilən Yuhananın uningoja nəzirini saldı. Petrus uningoja:

— Bizgə qara! — dedi.

⁵U ulardin bir nərsə kütüp, kəzlini üzməy karap turattı.⁶Bırak Petrus uningoja:

— Məndə altun yaki kümük yok; lekin ələmdə barını sanga berəy. Nasarətlik Əysə Məsihning nami bilən, ornungdin turup mang! — dewidi,⁷ uni ong əklidin tartıp, yəlap turqozdu. U adəmning put wə oxuk beqixılıri xuan küqləndürülüp,⁸ ornidin dəs turup mengixka baxlıdı. U mengip wə səkrəp, Hudaqə mədhəyiə okuqan həldə ular bilən billə ibadəthana höylisiqə kirdi.⁹Barlıq halayık uning mengip Hudaqə mədhəyiə okuqanlığını körüp¹⁰ uning ibadəthanidiki «güzel dərwaza» alıldı sədikə tiləp olturnidıqan həlikə adəm ikənlikini tonup, uningda yüz bərginigə həyranuňəs bolup dang ketip kəlixti.

Petrusning ibadəthanıda eytən səzləri

¹¹Sakayıqan kixi Petrus bilən Yuhananıqə qing esilip turuwaloqanda, həyran boluxkan barlıq həlk ularning yenioja ibadəthanidiki «Sulayman pexaywini» degən yərgə yürüüp kəlixti.¹²Bu əhwalni kərgən Petrus halayıqka mundak dedi:

— I Israillar! Bu ixka nemanqə həyran bolisilər? Biz huddi eż küq-kudritimiz yaki iħlasmənlikimizgə tayinip bu adəmni mangduroqandək bizgə nemanqə tikiliq karaysilər?

¹³Əməliyəttə bolsa, ata-bowlirimizning Hudasi, yəni İbrahim, İshak wə Yakupning Hudasi Əz hizmətkarı bolqan Əysani xan-xərəp bilən uluoqlıqan. Bırak silər bolsanglar uni rımlıklärə tutup bərdinglər; andin walıy Pilatus uni köyup berixni həküm kılqandin keyin, silər Pilatusning alıldı uningdin tenip rət kiliqtinglər.¹⁴ Mana silər Muqaddas wə Həkkaniy Bolouqidin tenip, uni rət kiliq Pilatustın uning ornioja bir katilni köyup berixni tələp kıldildi. ¹⁵Xundaq kiliq, həyatlıknı barlıqka Kəltürgüçini eltürdünglər! Bırak Huda uni əlümdin tirildürdi, biz mana buningə guwahqidurmız.¹⁶ Mana uning namioja kılqan etikəd arkılık, uning nami silər kərəwatqan wə tonuydioqan bu adəmgə dərman kirgüzdi; uning arkılık bolqan etikəd u kixini kəz aldinglarda səllimaza sak-salamət kıldı.

¹⁷Əmdi kərindaxlar, silərning wə xuningdək silərning baxlıqlırlıqlarınigmü bu ixni ojəpləttə kılqanlıqlıqları bilimən.¹⁸Lekin Huda barlıq pəyərəmbərlərinin aozzi bilən aldın'ala jakarlıqolanırinı, yəni uning Məsihining azab-okubət tartidioqanlığını xu yol bilən əməlgə axurdi.¹⁹Xuning üçün gunahınglarning eqrürüwetilixi üçün hazır towa kiliq yolliringlardın burulungular! Xundaq kılqanda, insanlarning jenini yengilanduridıqan pəsil-künlər Pərvərdigarning həzuridin qıkıp kelidü²⁰wə u silər üçün aldın tikləngən Məsih, yəni Əysani

^{3:1} «saat üqtə» —ibraniylarning wakti boyiqə «saat tokkuzda».

^{3:2} Yh. 9:8; Ros. 14:8.

^{3:6} Ros. 4:10.

^{3:13} «ata-bowlirimizning Hudasi, yəni İbrahim, İshak wə Yakupning Hudasi eż hizmətkarı bolqan Əysani xan-xərəp bilən uluoqlıqan» — Məsihining «Pərvərdigarning hizmətkarı» yaki «Pərvərdigarning kuli» süpiti ikənlikli toorluluq bəxarətlər «Yəx.» 42:1-18, 49-bab, 50:3-11, 52:13-53:12də kərəlidü.

^{3:13} Mis. 3:6,15; Mat. 27:20; Mar. 15:11; Luq. 23:18; Yh. 18:40.

^{3:14} Luq. 23:18.

^{3:15} «Huda uni əlümdin tirildürdi» — grek tilida: «Huda uni əlgənlərdin tirildürdi».

^{3:15} Ros. 1:8; 2:32.

^{3:18} Yəx. 50:6; 53:5; Luq. 24:27.

^{3:19} Ros. 2:38.

«Rosullarning paaliyətliri»

ķexinglar oja käytidin əwətidü. ²¹ Həzirqə bolsa, Hudanıng dəsləptiki zamanlardın tartip mükəddəs pəyojəmbərlirining aozı bilən eytkinidək, həmmə məwjudatlar yengilnidiojan wakıt kəlmigüp, ərxlər uni կobul kılıp, uningoja makan bolidü. ²² Musa dərwəkə mundak degənidi: — «Pərvərdigar Hudayinglar eż kerindaxliringlar arisidin manga ohxax bir pəyojəmbər turozuzidu. Uning silərgə eytən barlıq səzlərini anglap, uningoja toluk itaət kılıxinglar kerək! ²³ Qünki bu pəyojəmbərning səzini anglimaydiqanlarning hərbiri həlk kataridin üzüp taxlinidü».

²⁴ Dərwəkə, Samuil pəyojəmbər wə uningdin keyin kelip bəxarətlərni yətküzgən pəyojəmbərlərning həmmisi bu künlər toqrisida aldın eytən. ²⁵ Silər bu pəyojəmbərlərning pərzəntlirisilər wə Huda ata-bowanglar bilən tüzən əhdinin pərzəntliridursilər — bu əhdə boyiqə Huda İbrahimə: «Sening nəslinq arkılık yər yüzidiki barlıq ailə-jəmətlərgə baht-bərikət ata kılınidü» dəp wədə bərgən. ²⁶ Xunga Huda hərbiringlərni eż rəzillikliringlərin kəyturup, silərgə bəht-bərikət ata kılıx üçün, hizmətkarı Əysani turozup, uni awwal silərgə əwətti.

Petrus bilən Yuhananın ali kengəxmədə sorak kılınxı

4 ¹ Petrus bilən Yuhanна halayıkkə gəp kiliwatkanda, kahinlər, ibadəthana karawullirining baxlılı wə Sadukıylar ularning yenioja kelip kəldi. ² Ular rosullarning halayıkkə təlim berixi, jümlidin «Əysanıng wasitisi bilən elgənlər tirildürülidü» dəp jakarlıqını üçün intayın əsəbiyləxti. ³ Ular ularni tutkun kılıp, atisigiqə türmigə solap koydi, qünki kəq kirip kələjanıdi.

⁴ Lekin jar kılınojan səz-kalamnı angliojanlarning kəpi etikəd kıldı; xuning bilən etikəd kılıjan ərlərning sanila bəx mingə yətti.

⁵ Ətisi, Yəhudiylarning kengəxməsidiki baxlıqlar, akşakallar wə Təwrat ustazlıri Yerusalemda toplandı. ⁶ Əlarning arisida bax kahin Annas, Kəyafas, Yuhanна, İskəndər wə bax kahinning baxqə jəmatidikilər bar idi. ⁷ Ular Petrus bilən Yuhananı arisioja turozup:

— Silər bu ixni kəysi küq-kudratkə tayinip yaki kimning nami bilən kıldinglər? — dəp soridi..

⁸ Petrus Mükəddəs Rohqə toldurulojan haldə ular oja mundak dedi:

Həlkəning həkümranları wə Israilning aksakalları! ⁹ Əgər biz bugün bu tokur adəmgə kərsətkən yahxi əmal həm uning kəndək sakayıtilojanlık səwəblək sorakka tərtilojan bolsaq, ¹⁰ silər wə pütükül Israil həlkə xuni bilsunki, silər krestligən, əmma Huda əlümdin tirildürən Nasarətlik Əysa Məsihning nami bilən, uning küq-kudriti arkılık bu kixi muxu yərdə aldinglarda pütünləy sak-salamət turidu!

^{3:22} Kan. 18:15-16, 19; Yh. 1:46; Ros. 7:37.

^{3:23} «...Qünki bu pəyojəmbərning səzini anglimaydiqanlarning hərbiri həlk kataridin üzüp taxlinidü» — (22-23-ayət) «Kan.» 18:15-19). Bu bəxərət Əysa Məsihini kərsidü, əlwəttə. U toqıruluk «koxumqə səz»imizdə tohilimiz.

^{3:25} Yar. 22:18; Gal. 3:8.

^{3:26} «Xunga Huda hərbiringlərni eż rəzillikliringlərin kəyturup, silərgə bəht-bərikət ata kılıx üçün, hizmətkarı Əysani turozup, uni awwal silərgə əwətti» — «... uni (Əysani)... awwal silərgə əwətti» — demək, Huda İbrahim bilən tüzən əhdisi boyiqə İbrahimının nəslili bolğan Əysani yər yüzidiki barlıq, allərgə bəht-bərikət ata kılınxı üçün» əwətkəndə, uni barlıq allərgə əwətixtin awwal Əz Yəhudiylər həlkigə əwətti.

^{4:1} «Sadukıylar» — Yəhudiylarning bir məzhipi. Ular toqıruluk «tabirlər»ni körüng.

^{4:2} «Ular rosullarning... «Əysanıng wasitisi bilən elgənlər tirildürülidü» dəp jakarlıqını əsəbiyləxti» — «əsəbiyləxti» yaki «oqəzəpləndi». «Əlgənlər tirildürülidü» deyən gəp Sadukıyları intayın oqəzəpləndürən bolsa kerək, qünki ələr bu nüktələri kətiy ixənmätti.

^{4:3} «Ular ularni tutkun kılıp, atisigiqə türmigə solap koydi...» — «ularni» — Petrus, Yuhanна wə ular oja esilip qing tutkən, sakayıtilojan tokur kixini kərsidü (9-, 10-, 14-ayətni körüng).

^{4:7} Mis. 2:14; Mat. 21:23; Ros. 7:27.

«Rosullarning paaliyətləri»

¹¹ Bu Əysə bolsa, mukəddəs yazmilarda pütülgəndək, dəl silər tamqılar etibarsız dəp taxliwətkən, biraq burjək texi bolup tikləngən taxtur.. ¹² Uningdin baxka həqkimdə nijatlıq yok, qünki pütkül asman astida insanlar arisoja təkdim kılınoğan, Əysadin baxka bizni kutkuzidioğan həqkəndək bir nam yoktur.

¹³ Petrus bilən Yuhaninaning bu jüritini kərgən həkümranlar ularning okumiojan adəttiki adəmlərdin ikənlikini bilip, həyran boluxti; ularning burun Əysə bilən billə bolovanlıkinumu bildi.. ¹⁴ Uning üstigə, sakayοqan həlli adəmning ularning yenida turuwatqanlığını kərüp, ular həqkəndək gəp yanduralmıldı. ¹⁵ Xuning bilən həkümranlar ularni kengəxmidin qikixka buyrudi. Andin bir-biri bilən məslihətləxip:

¹⁶ — Bularni կəndək kılımımız? Qünki ularning wasitisi bilən heli kərünərlik möjizilik bir alamət yüz bergənlili pütkül Yerusalem dikilergə ayan boldi wə biz uni inkar kılıxka amalsızmız.

¹⁷ Lekin bu ixning həlk iqidə tehimu kəng yeyilip kətməsliki üçün, ularoğa bundın keyin bu adəmning namida həqkimgə həqnemə deməslikkə agah-təhdit salayı! — deyixti.

¹⁸ Xuning bilən ularni qakırtıp, bundın keyin Əysanıng namida həq səzliməslik yaki təlim bərməslikni kət'iy buyrudi. ¹⁹ Lekin Petrus bilən Yuhanına:

— Hədaning aldida silərgə itaət kılıx toorımı yaki Hudaojimu, buninga ozburgular bir nemə dəngərlər! ²⁰ Əmma biz bolsak, kərgən wə anglioşanlırmızı eytmay turalmaymız! — dəp jawab bərdi.

²¹ Həkümranlar bolsa halayıqtın körküp, ularni jazalaxka layık səwəb tapalma, ularoşa tehimu təhdit selip, koyup bərdi. Qünki halayık bolovan wəkə tüpəylidin Hudani uluqlıqənidi. ²² Qünki bu sakaytilix möjizilik alamiti kərsitilən kixinin yexi kırıqtın axşanıdi.

Jamaətning bir kəlbədə, bir rohla dua kılıxi

²³ Ular koyup berilgəndin keyin, əz həmrəhlirinin yenioja kaytip kelip, bax kahinlər wə akşakallarning kılıqan səzlərini baxtin-ahir kəpqılıkkə ukturdu.. ²⁴ Ular buni anglioşanda, awazını bir niyat bir dil bilən Hudaoja ketürüp mundak nida kıldı:

— I Igimiz, Sən asman-zemin, dengiz-okyanınları wə ulardiki barlıq məwjudatlarnı yaratkan Hudadursən. ²⁵ Sən Mükəddəs Roh bilən hizmətkaring bolovan Dawutning aqzi arkılık mundak degənoğu:

«Əllər nemixkə quşan salıdu?

Nemə üçün bikardin-bikar suyişət olaydu?»

²⁶ Dunyadiki padixaşalar səp tartıp,

Əməldarlar yiqənlilikip,

4:11 «Bu Əysə bolsa, mukəddəs yazmilarda pütülgəndək, dəl silər tamqılar etibarsız dəp taxliwətkən, biraq burjək texi bolup tikləngən taxtur» — *Zəb.* 118:2.

4:11 *Zəb.* 118:22; *Yəx.* 28:16; *Mat.* 21:42; *Mar.* 12:10; *Luka* 20:17; *Rim.* 9:33; *1Pet.* 2:7.

4:12 *Mat.* 1:21; *Ros.* 10:43; *1Tim.* 2:5.

4:13 «ularning okumiojan adəttiki adəmlərdin ikənlik...» — «okumiojan» pütünləy sawatsız degənlik əməs, pəkət (ularning kezkarixida) Təwratka xərə berixkə salahiyiti yoklukını kərsitudu. «Adəttiki» «həq alahıda təbiya kərmigan» degən mənida.

4:16 *Yh.* 11:47.

4:19 *Ros.* 5:29.

4:21 *Ros.* 3:7; 8; 5:26.

4:23 «əz həmrəhlirinin yenioja kaytip kelip...» — «əz həmrəhli» əz eyidikilərnı əməs, bəlki jamaətlikilərnı kərsitudu, alwatta.

4:23 *Ros.* 12:12.

4:24 *Mis.* 20:11

4:25 «Sən Mükəddəs Roh bilən hizmətkaring bolovan Dawutning aqzi arkılık mundak degənoğu ...» — bəzi kona keçirilməldə «Mükəddəs Roh bilən» degən söz təpilməydi.

4:25 *Zəb.* 2:1.

«Rosullarning paaliyətliri»

Pərvərdigar wə Uning Məsihi bilən қарxılıxka jəm boluxti»..

²⁷ — Qünki dərwəkə dəl bu xəhərdə Herod həm Pontius Pilatus, yat əlliklər həm Israil həlkəlri birlixinip, Sən məsihligən mukəddəs hiszətkaring Əysəqə қarxi qıkip toplanoğanidi,²⁸ xuning bilən küq-kudriting wə iradəng boyiqə Sən burunla nemining əməlgə axuruluxini bekitkən bolsang, ular xularni kılqan.

²⁹ Əmdi i Pərvərdigar, ularning seliwatkan təhditlirini kərgəysən, ķulliringni söz-kalamingni toluk yürəklik bilən sezləp yətküzidioğan kılqaysən;³⁰ kesəllerni sakaytixka կolungni uzitip, mukəddəs hiszətkaring Əysanıng namida möjizilik alamətlər wə karamətlərni yaratıqkəsən..

³¹ Ularning duasi ayaqlaxkanda, ular turoğan yər təwrinip kətti. Ular həmmisi Muqəddəs Rohka toldurulup, Hudanıng söz-kalamını yürəklik sezləp yətküzükə baxlıdi..

Etiqadqıllarning pul-mallırını ortak ķılıxi

³² Top-top etiqadqıllar bir jan-bir dil, bir məksəttə idi. Həqkim əzığə təəllük pul-melini «əzümning» deməytti, bəlki həmmisigə ortak idi.³³ Rosullar zor küq-kudrat bilən Rəb Əysanıng tirilgənlikigə guwaqlik berətti. Hudanıng zor mehri-xəpküti ularning həmmisining üstigə kondı.³⁴ Ularning arisidikilərning heqnemigə hajiti qüxməydi. Qünki yər-zemin, əy-jay igidarlırları boluoğanlar ularnı setip, pulını elip kelip³⁵ rosullarning ayioğı aldiqə koyattı; andin hərkimning ehtiyajıqə karap təkşim kılınıttı.

³⁶ Ularning iqidə Lawiy kəbilisidin boluoğan, Siprusta tuquluoğan Yusüp isimlik birsı bar idi (rosullar uni Barnabas, yəni «Riobjətləndürgüqi oğul bala» dəp atioğan);³⁷ uningu bir parqə etizi bar idi; u xu yolda uni setip, pulunu elip rosullarning ayioğı aldiqə tapxurdu.

Ananiya bilən Safira

5¹ Əmdi Ananiyas isimlik yənə bir adəmmu ayalı Safira bilən bir parqə yerini satti.² Ananiyas pulning bir kısmini əzığə kəldurdu, yəni bir kısmini elip kelip, rosullarning ayioğı aldiqə koydi. Ayalimu buningdin toluk həwərdar idi.

³ Biraq Petrus uningoqa:

— Ananiyas, nemixə kəlbingni Xəytanning ilkigə tapxurup, Muqəddəs Rohka yaloğan eytip, yər satkan pulning bir kısmini əzünggə kəldurdung?⁴ Yər setilməqanda, seningki əməsmidi? Setiloğandan keyin, pulmu əz ihtiyarıngda bolmamti? Xundak turukluk, nemixə kəlbingdə bu

^{4:26} «...Dunyadiki padixahlar səp tartıp, əməldarlar yioqılıxip, Pərvərdigar wə Uning Məsihi bilən қarxılıxka jəm boluxti» — (25-26-ayət) «Zəb.» 2:1-2.

^{4:26} Zəb. 2:1, 2.

^{4:27} Mat. 26:3; Mar. 14:1; Luča 22:2; Yh. 11:47.

^{4:28} «küq-kudritding wa iradəng boyiqə...» — grek tilida: «kolung wə iradəng boyiqə...». «Sən burunla nemining əməlgə axuruluxini bekitkən bolsang, ular xularni kılqan» — demək, muxu kixilörning Hudanıqə wə Uning Məsihigə қarxi intayıñ yaman niyiti bolsımı, ularning Əysanı eltürüwətənlikli bəribir Huda Özining karamət pilanını əməlgə axurux üçün idi.

^{4:30} Mar. 16:17.

^{4:31} Ros. 16:26.

^{4:32} Ros. 2:44; 1Pet. 3:8.

^{4:35} Yəx. 58:7.

^{4:36} «ularning iqidə Lawiy kəbilisidin boluoğan, Siprusta tuquluoğan Yusüp isimlik birsı bar idi... Barnabas.. dəp atioğan» — Barnabas Lawiyılık boluoğka, bəlkim ibadəthanıda ixligənidi.

5:1 «Ananiyas isimlik yənə bir adəm...» — «Ananiyas» bəlkim ibraniy tilidiki «Hənaniya» degənning grek tilidiki xəkkli boluxi mumkin.

5:2 «Ananiyas pulning bir kısmini əzığə kəldurdu, yəni bir kısmini elip kelip, rosullarning ayioğı aldiqə koydi. Ayalimu buningdin toluk həwərdar idi» — bu ixka karıojanda, ularning məksəti əzilirining sehiylığını kəz-kəz kiliq: «Mana biz baxxilaroq oħħax ħamma nərsimizni Hudanıng yolioq beqixlidük» degən bolsımı, lekin ular yər satkan pulning bir kısmini yər satkan pulning həmmisi, dəp yaloğan eytikanıdi.

5:3 «nemixə kəlbingni Xəytanning ilkigə tapxurup,...?» — grek tilida «nemixə kəlbingni tolduroğanki...?» degən sezlər bilən ipədilini.

«Rosullarning paaliyətləri»

ixni niyət kıldı? Sən insanlarqa əməs, bəlki Hudaşa yalojan eytting! — dedi.

⁵ Ananiyas bu səzlərni angliojan həman yıkılıp jan üzdi. Bu ixni angliojuqılları kəttik körkunq bastı. ⁶ Əmdi yax yigitlər ornidin turup jəsətni kepənləp, sırtqa apirip dəpnə kıldı.

⁷ Təhminən üç saättin keyin, Ananiyasning ayalı kirip kəldi; birək u bolojan wəkədin həwərsiz idi. ⁸ Petrus uningdin:

— Manga eytkin, silər yərni muxu puloja sattinglarmu? — dəp soridi.

— Xundak, muxunqılık puloja sattuk, — dəp jawab bərdi u.

⁹ Petrus:

— Silər nema üçün Müqəddəs Rohni sinaxka til biriktürdünglər? Kara, eringni dəpnə kılıp kəlgənlərning putluları iixik tütidə turidu, ular senimu əketidü! — dedi.

¹⁰ Umu xuan uning ayaqları aldiqa yıkılıp, jan bərdi. Həlikə yax yigitlər kirip, uning əlgənlikini kərdi; ular unimu elip berip erining yenioja dəpnə kıldı. ¹¹ Pütün jamaətni, xundakla bu ixni angliojanlarning hərbirini kəttik körkunq bastı.

Rosullar kərsətkən möjizilər

¹² Rosullarning əcoli arkılık həlk iqidə nuroqun möjizilik alamətlər wə karamətlər kərsitildi. (Barlıq, etikadqıllar bir niyəttə bolup ibadəthanidiki «Sulayman pexaywini»da daim jəm bo-latti.. ¹³ Birək baxxə kixilər ularqa əxuluxka jürət kılalmayıttı; əmma halayık ularını intayın hərmətleytti. ¹⁴ Xundaktimu, etikad kılıoluqıllar baroqanseri kəpiyip, həm ərlər həm ayallar top-top bolup Rəbgə əxulujılı turdu). ¹⁵ Xuning bilən kixilər hətta Petrus etüp ketiwatqanda həqbolmiojanda uning sayısı bolsimu üstigə qüxsun dəp, kesəllərni koqilarqa elip qıkıp kərpə wə zəmbillərgə yatçuzup əydi.

¹⁶ Yənə top-top kixilər Yerusalem ətrapidiki xəhər-yezilardin kesəllərni wə napak rohlar qaplıxiwalojan kixilərni elip kelətti. Ularning həmmisi sakıyip əydi.

Rosullarning ziyan kəxlilikə uqrıxi

¹⁷ Bax kahin wə uning tərəpdarları, yəni Sadukiy məzhəpidikilər kəzəqilip bu ixlarqa qəzəplənmiş, ¹⁸ rosullarnı tutküñ kılıp, əməkhanıja kamidi. ¹⁹ Lekin xu keqə, Rəbning bir pərixtisi əməkhanının dərvazilirini ekip, rosullarnı elip qıkıp, ularqa:

²⁰ — Silər ibadəthana əhəlyisəja kirip, halayığa bu həyatlıq tooprisidiki həmmə səzlərni jakarlanglar — dəp tapılıdi.

²¹ Rosullar bu səzni anglap, tang atkanda ibadəthana əhəlyisəja kirip, kixilərgə təlim berixkə baxlıdı.

Bax kahin wə uning tərəpdarları kəlgəndə, aliy kengəxmidikilər wə Israillarning barlıq akşakallırını jəm boluxka qəkirdi. Andin rosullarnı elip kəlsün dəp əməkhanıja adəm əwətti.

²² Lekin sipahılar zindanıja yetip baroqanda, rosullarning u yerdə yoklukını baykap əydi, kengəxmidikilərgə:

²³ — Biz barsak, zindan məhkəm takaklıq turuptu, əkərəllər dərvazilirida kəzəttə turuptu. Lekin dərvazilarnı ekip əkərək, iqidə birmə adəm yok! — dəp məlumat bərdi.

²⁴ Bu həwərni angliojan ibadəthanidiki məs'ul kahin həm əkərəllərning baxlığı wə bax kahinlər: — «Əmdi bu ix zadi kəndək bolup ketər?» deyixip alakzadılıkkə qəmdi. ²⁵ Dəl xu qəoqla, bir kixi kirip:

^{5:12} Mar. 16:17; Ros. 2:43.

^{5:16} Mar. 16:17; Ros. 8:7; 16:18; 19:12.

^{5:18} «rosullarnı tutküñ kılıp, əməkhanıja kamidi» — muxu yerdiki «əməkhan» grek tilida «ammisiyy türmə» deyən sebz bilən ipadılınlıdır.

^{5:19} Ros. 12:7; 16:26.

«Rosullarning paaliyətliri»

— Қаранqlar, silər zindanoja қamiojan adəmlər ibadəthana həylisida turup halayıkka təlim beriwaqidioqlu! — dəp həwər kıldı.

²⁶ Buning bilən, həlikı қarawullar baxlıkı sipahlırini baxlap berip, rosullarni elip kəldi. Birak ular halayık bizni qalma-kesək kılıxi mumkin dəp қorxup, ularoja zorluq ixlətmidi.

²⁷ Ular rosullarni elip kəlgəndin keyin, ularni kengəxmidikilər aldida turoquzdi. Bax kahin ularni sorak kılıp:

²⁸ — Biz əslili silərni bu namda kixilergə təlim bərmənglər, dəp կattik agahlanduroqaniduk. Lekin mana, silər yənə xu təliminglər bilən pütkül Yerusalemni կaplidinglər həmdə bu kixining əkan kərznini bizgə artmakçı boluwatisilərl! — dedi..

²⁹ Lekin Petrus wə baxka rosullar jawab berip mundak dedi:

— İnsanqa əməs, Hudaqə itaat kılıx kerək!³⁰ Silər tutup yaşaqka esip əltürgən Əysani, ata-bowimizning Hudasi tirildürdi.³¹ Huda Israil həlkini towa kılıxka wə gunahlırinining kəqürülixikə müvəssər kılıx üçün, uni uluələp Yetəkqi həm Kütkuzojuqı süpitidə Əzinin ong yeniqə kətürüp olturoquzdi.³² Biz bu ixlaroja guwahqıllarmız, xundakla Huda Əzığə itaat kılıquqlarıraqa ata kılıqan Muqəddas Roğmu bu ixlaroja guwahqıdur.

³³ Ular bu səzlərni anglap kəlbigə sanjiloqandək bolup rosullarnı əltürükə məslihətləxti.³⁴ Lekin kengəxmə iqida pütün həlkinqə hərmitigə sazawər bolovan Pərisiy məzhəpidiki Gamaliyəl isimlik bir Təwrat əliması bar idi. U ornidin turup:

— Ularnı birdəm sırtqa qıkırıp turunglar, — dəp buyrudi.

³⁵ Andin u kengəxmidikilərgə mundak dedi:

— Əy Israillar, silər bu kixilərni bir tərəp kılıxta əzüngalaroja ehtiyat kılınglar!³⁶ Ilgiri, həlikı Təwdas isimlik əzini qong tutup otturıqa qıkışanidi. Uningətə təhminən tət yüz adəm əxuldü. Birak u əzi əltürüldi wə barlıq əgəxküqiliri tarkılıp ketip, uning ixi yokqa qıkı.³⁷ Andin keyin nopus tizimləx künləridə, Galiliyəlik Yəhədamu bax kətürüp qıkıp, bir top kixini toplap əzığə əgəxtürgən. Umu yokitılıp, barlıq əgəxküqilirimi tarkitiwetilgən.³⁸ Əmdi silərgə nəsihətim xuki: Bu kixilər bilən karinglar bolmisun! Ularnı ihtiyyarıqa koyup beringlar. Qünki əgər bu ekim yaki bu ix pəkət insandin kəlgən bolsa, jəzmən yokqa qıkıdu.³⁹ Lekin əgər Hudadin bolsa, silər ularnı yokitalmaysılər! Hətta əzüngalar Hudaqə hujum kılıquqlar bolup qıkışılər!

⁴⁰ Aliy kengəxmidikilər nəsihətni կobul kıldı; ular rosullarnı qakırtıp kirip, ularni կamqılıtip, ularoja hərgiz Əysanın namida sezlimaslikni agahlandırdı. Andin ularnı koyup bərdi.⁴¹ Rosullar əmdi kengəxmining otturisidin qıkıp, əzlinining mubarək nam üçün horluk azabi qekixkə layık kərulgənlikidin xadlandı.⁴² Ular yənilə hər künü ibadəthana həylisida wə əymu-ey berip təlim berixtin wə «Əysa — Məsihədurl!» degən hux həwərnı jakarlaxtin həq tohtimidi..

^{5:26} Mat. 21:26; Ros. 4:21.

^{5:28} «silər...bu kixining əkan kərznini bizgə artmakçı boluwatisilərl!» — kizik ix xuki, Yəhədiy aksakallırının tili «Əysa» deyikxə kət'iy barmaydu.

^{5:28} Ros. 4:18.

^{5:29} Ros. 4:19.

^{5:30} «...yaşaqka esip əltürgən Əysa» — grek tilida «...dərəhkə esip əltürgən Əysa».

^{5:30} Kan. 21:23; Ros. 3:15; 10:39; 13:29; 1Pet. 2:24.

^{5:31} Ros. 2:33; 3:15; Fil. 2:9.

^{5:32} Yh. 15:27; Ros. 2:4.

^{5:36} «birək u əzi əltürüldi...» — «u ... əltürüldi» — xübhisizki, u rimlik küqlər təripidin əltürüldü. Təwdasning isyani Rim imperiyasığa karxi bolovan bolsa kerək.

^{5:36} Ros. 21:38.

^{5:38} Pənd. 21:30; Yəx. 8:10; Mat. 15:13.

^{5:39} Ros. 9:5; 23:9.

^{5:41} «...əzlinining mubarək nam üçün horluk azabi qekixkə layık kərulgənlikidin xadlandı» — muxu yərdə «mubarək nam» grek tilida pakət «nam» deyin bilanla ipadilinidu. Qünki xu qaojdiki etikadqlar üçün pütkül dünyada pəkət birlə «nam», yəni Əysanın nami məwjuət idi.

^{5:41} Mat. 5:12.

^{5:42} «wə əysa — Məsihədurl!» degən hux həwərnı jakarlax...» — yaki «wə hux həwər bolovan Əysa Məsihini jakarlax...».

«Rosullarning paaliyətliri»

Jamaətning əməliy hizmətlirigə tallanıjan yəttə kixi

6¹ Xu künlərdə, muhlislarning sani barəjanseri kəpiyip, grekqə səzləydiyan Yəhudiylər yərlik ibranıyi kərindaxlar oja: — Kündilik ozuk-tüllük təksim kılınıxta arımızdiki tul ayallar etibar oja elinmidi, dəp narazılık bildürüxti.² Xunga, on ikkiylən pütkül muhlislarnı qakırıp yioqip, ular oja mundak dedi:

— Bizning Hudanıng səz-kalamını yətküzüx hizmitini taxlap koyup, ozuk-tüllük təksim kılıx bilən bolup ketiximiz töqra bolmayıdu.³ Xuning üçün, i kərindaxlar, aranglardiki nam-abruyi bar, Mükəddəs Rohka wə danalıqka tolojan yəttə kixinı ilqap tallanglar, wə biz ularını bu ixka məş'ul kılımız.⁴ Biz bolsak, ezipizni dua kılıx wə səz-kalamning hizmitidə boluxka beqoixlaymız.

5 Bu məsləhət halayıqning həmmisini hux kıldı. Xuning bilən ular iman-ixənqə wə rohka tolojan Istipan isimlik bir adəmni tallidi, wə yənə Filip, Prokorus, Nikanor, Timon, Parmenəs həmdə burun Təwrat etikadiqə kirgən Antakyalıq Nikolasnı tallap,⁶ ularını rosullarning aldiqə elip qıktı. Rosullar ularning bu hizmətni kılıxi üçün kollirini ularning üstigə təvküzüp turup, dua kılıxtı.⁷

7 Wə Hudanıng səz-kalami dawamlıq tərkəldi; Yerusalemidiki muhlislarning sanimu barəjanseri zor dərijidə kəpəydi. Nuroqun kahinlarmu Məsih etikadiqə itaət kılıxka kirixiwatattı.⁸

Istipanning tutkun kılınlığı

8 Wə Istipan Hudanıng mehîr-xəpkıti wə küq-kudritigə tolojan bolup, həlk iqidə karamətlər wə zor möjizilik alamətlərni kərsətti.⁹ Bırak «Kulluktin qıkkən hərlər» dəp atalojan sinagog-tiki bəzilər, yəni Kurini wə İskəndəriyə xəhərləri wə Kilikiya həm Asiya əlkiliridin kəlgən bəzi Yəhudiylər Istipanoja ərəxi qıkip, uning bilən munazirə kılıxka baxlıdı.¹⁰ Lekin ular u səz kılıqanda uningda bolovan danalıq wə rohka takəbil turuxka amalsız kıldı.¹¹ Buning bilən ular bəzi adəmləرنin aqzını maylap:

— Biz bu adəmning Musa wə Hudaşa ərəti kupurluk səzligənləkini angliduk, — degənni ularning aqzıqə saldı.

12 Ular muxundak kılıp halayıqni, akşakallarnı wə Təwrat ustazlırını kustrattı; andin Istipanning aldını tosup uni tutkun kılıp, aliy kengəxmigə elip bardı.¹³ Ular sahta guwahqılarnı otturiqə qıkırıp mundak degüzdi:

— Bu adəm bu mukəddəs jay oja wə Təwrat əkanuniyoja ərəxi səzlərni kılıxtın tohtimaydu.¹⁴ Qünki biz uning həlikə Nasarətlik Əysə töopluluk: «U bu jayni wəyran kılıdu wə Musa pəyəqəmbər bizgə tapxurojan ən'əniwi қaidə-yosunlurimizni əzgərtidil!» degənləkini angliduk.

6:1 «Grekqə səzleydiyan Yəhudiylər» — grec tilida «grekləxtürulgənlər». **6:2** Mis. 18:17. **6:3** Kən. 1:13; Ros. 1:21; 16:2; 1Tim. 3:7. **6:4** Ros. 11:24; 21:8.

6:6 «Istipan isimlik bir adəm... yənə Filip, Prokorus, Nikanor, Timon, Parmenəs həmdə burun Təwrat etikadiqə kirgən Antakyalıq Nikolasnı tallap, ularını rosullarning aldiqə elip qıktı» — kızılk yeri xuki, tallanıqların həmmisining isimləridin «grekləxkən Yəhudiylər» ikanlığı bilinip turattı.

6:6 Ros. 1:23; 8:17; 13:3; 1Tim. 4:14; 5:22; 2Tim. 1:6.

6:7 «Nuroqun kahinlarmu Məsih etikadiqə itaət kılıxka kirixiwatattı» — «Məsih etikadiqə» grec tilida pəkət «etikadka» deyilidü.

6:7 Ros. 19:20.

6:10 Mis. 4:12; Yəx. 54:17; Luğa 21:15.

6:11 Mat. 26:59.

6:13 «Bu adəm bu mukəddəs jay oja wə Təwrat əkanuniyoja ərəxi səzlərni kılıxtın tohtimaydu» — «mukəddəs jay» ibadəthanını kərsitidü.

6:14 «U bu jayni wəyran kılıdu» — «bu jay» bəlkim mukəddəs ibadəthanını kərsitidü (12-ayətni kərung).

«Rosullarning paaliyətliri»

¹⁵ Kengəxmida olturoqanlarning həmmisi Istipanoja kəz tikiq қariojinida, uning qirayining pərixtinigidək parkıraq ikənlikini kərdi.

Istipanning guvahlılığı

7¹ Bax kağın Istipandin:

— Bularning eytikanlısı rastmu? — dəp soridi.

² Istipan mundak, jawab bərdi:

— Kərindaxlar wə ata-bowilar, səzümgə kulaq selinglar! Atımız İbrahim tehi Mesopotamiya rayonunda turuwatkanda, yəni Həran xəhīrigə kəqüp makanlixixin ilgiri, xan-xərəpning Igisi Huda uningoja ayan bolup:³ «Şən eż yurtung wə uruk-jəmətingdin ayrılip qikip, Mən sanga kərsitidiqan zeminoja baroqın» degənidi.⁴ Buning bilən u Kaldiyılerning zeminini taxlap, Həran xəhīrigə berip olturnaklaştı. Atisi əlgəndin keyin, Huda uni bu zeminoja, yəni silər hazır turuwatkan zeminoja yetkəp kəldi.⁵ U wakıttı, Huda uningoja bu zemindən miras bərmidi, hətta uninguşa təwə put koyoudukrnu bir yər bərmigəndi. Gərqə u təhiqə parzənt kərmigən bolsimu, Huda bu zeminni uningoja wə uning nəsligə igiliki bolux üçün berixkə wədə kıldı.⁶

⁶ Andin Huda uningoja mundak dedi: «Sening nəsilliring yağı yurtta musapir bolup turidu, xu yurttikilər ularnı kül kılıp tət yüz yil horlaydu.⁷ Biraq ularnı küllükə saloqan əlni jazalaymən», dedi Huda, «wə uningdin keyin, nəsilliring u yerdin qikip, bu yerdə Mening ibadət-hizmitimdə bolidu».

⁸ Keyin Huda İbrahim bilən bəlgisi hətnə bolovan əhdini tüzgən, xuning bilən İshək uningdin tərəldi; İbrahim uni səkkizinqi künü hətnə kıldı; xundak kılıp İshəktin Yakup tərəldi, Yakuptin on ikki «kəbilə atisi» tərəldi.

⁹ Keyin, «kəbilə atılırı» inisi Yüsüpka həsət kılıp, uni Misiroja küllükə setiwətti. Lekin Huda uning bilən billə bolup,¹⁰ uni barlıq jəbir-japaların kütküzup, uni Misir padixahı Pirəwnnning nəziridə iltipatka iğə kılıp, uningoja danixmənlək ata kıldı. Padixahı uni Misiroja bax wəzir, ordisoja bax oqojıdar kıldı.¹¹ Keyin, eqir aqarqılıq pütkü'l Misir wə Qanaan yərlərini besip, zor kiyinqılık boldı. Ata-bowlırimız ozuk-tülük tapalmıdi.¹² Yakup əmdi Misirdə axlıq barlığını angliojan bolup, oqullurını, yəni ata-bowlırimızı u yərgə birinqi ketim əwətti.¹³ İkkinqi ketim baroqanda, Yüsüp akilirioja əzini axkarılıdı. Xuning bilən Yüsüpnin jəmətindikilər Pirəwn padixahıka məlum boldı.¹⁴ Andin Yüsüp atisi Yakupning aldioqa həwər yatküzip, uni

7:3 Yar. 12:1.

7:4 «Buning bilən u Kaldiyılerning zeminini taxlap...» — «Kaldiyiliklerning zemini» «Uz» degən yurtnı kərsitudu («Yar.» 11:31, 12:1ni kerüng).

7:5 Yar. 12:7; 13:15.

7:6 Yar. 15:13–14, 16; Mis. 12:40; Gal. 3:17.

7:7 «...birak ularnı küllükə saloqan əlni jazalaymən... wə uningdin keyin, nəsilliring u yerdin qikip, bu yerdə Mening ibadət-hizmitimdə bolidu» — «Yar.» 15:13–14.

7:7 Yar. 15:16; Mis. 3:12.

7:8 «Keyin Huda İbrahim bilən bəlgisi hətnə bolovan əhdini tüzgən...» — «Yar.» 17:10–14. «on ikki «kəbilə atisi»» — Israel həlkinqin on ikk kəbilisinin ojadalarını kərsitudu.

7:8 Yar. 21:2; 25:24; 29:32; 30:5; 35:23.

7:9 «keyin, «kəbilə atılırı» inisi Yüsüpka həsət kılıp, uni Misiroja küllükə setiwətti. Lekin Huda uning bilən billə bolup,...» — xu wakıttı «kəbilə atılırı» (Yüsüptin baxķa) onaylanı idi. Muxu wəkəni «Yar.» 37-babının kerüng.

7:9 Yar. 37:4,28; Zəb. 105:17.

7:10 Yar. 41:40.

7:11 Yar. 41:54; Zəb. 105:16.

7:12 «Yakup əmdi Misirdə axlıq barlığını angliojan bolup, ... ata-bowlırimızı u yərgə birinqi ketim əwətti» — «birinqi ketim əwətti» — birinqi ketim ular ukisi Yüsüpi toniyalmıdi (on nəqqə yil etkənidir). «Yar.» 42-babının kerüng.

7:12 Yar. 42:1.

7:13 «İkkinqi ketim baroqanda, Yüsüp akilirioja əzini axkarılıdı» — «Yar.» 43–45-babının kerüng.

7:13 Yar. 45:4.

«Rosullarning paaliyətləri»

pütün ailə-jəməti bilən, jəmiy yətmix bəx kixini Misiroqa əzigə qəkirdi.¹⁵ Xuning bilən Yaqup Misiroqa qüxti wə xu yerdə əldi; keyin uningdin bolğan ata-bowilirimizmu xu yerdə əldi.¹⁶ Ularning jəsətləri keyin Xəkəm xəhiriqə қayturulup, İbrahım burun Əamorning oqlullridin məlum puloqa setiwalojan, Xəkəmdiki bir yərlikkə köyului.

¹⁷ Lekin Huda İbrahimə əslı kılıojan wədining wakti yekinlaxkanda, Misirdə turuwatkan Israil həlkining nöpəsi heli kəpəygənidi.¹⁸ U wağıttı, Yüsüptin həwiri bolmiojan yengi bir padixah Misirdə təhtkə qıktı.¹⁹ Bu padixah əkməmimizə hıylə-mikirlər bilən muamilə kılıp, ata-bowilirimizni ezip horlıdi, hətta ularni ez bowaklırını həyat kəldürmaslıq üçün taxliwetixkə məjbur kıldı.²⁰ Musa mana xu qaoqlarda tuqulqanıdi. U Hudanıng aldida alahidə yekimlik bala bolup, atisining eyidə üq ay bekildi.²¹ Keyin u sırtka koyup köyulqanda, Pirəwnning kizi uni sudin elip, ez oqlı kılıp qong kıldı.²² Musa Misirliklarning barlık, bilim-həkmiti bilən tərbiyilinip, səzdə wə əməldə intayın əkbiliyətlək adəm bolup qıktı.

²³ Lekin uning tuqulqinoja kırık yil toxkanda, ez kərindaxlıri bolğan Israillarning həliqə yetix niyitigə kəldi.²⁴ U ulardın birininq uwal kılınip bozak kılıniwatkanlığını kərüp, uni koojdap, harlanıojan kixi üçün intikam elip harliojuqı Misirliknı əltürdi.²⁵ Qırnkı u ez kərindaxlırinı: — Huda meninq kolumnarlıq bizgə kütküzux yolinı aqkən dəp qüxinidioşu, dəp oyliojanıdi. Lekin ular buni qüxənmidi.²⁶ Ətisi, Musa ularning arisidiki bir urux-jedəlni kərüp, arisoja kirip yaraxturmakçı bolup: Silər kərindax turup, nemixkə bir-biringlarqa yolsızlıq kiliwatisilər? — dedi.

²⁷ Bırak kərindixini yolsız bozak kılıojan kixi uni qətkə ittiwetip: — Kim seni bizgə bax həm soraqçı bolsun dəptu?!²⁸ Menim tünügüñki Misirliknı əltürgəndək əltürməkqimusən? — dedi.²⁹ Musa bu səzni anglap körküp, Misirdin əqəqip Mədiyan zeminoja berip, u yerdə musapir bolup turup kəldi. U xu yerdə ikki oqlul pərzənt kərdi.

³⁰ Kırık yil toxkandin keyin, Sinay teoqining yenidiki qəldə, kəyüwatkan bir qatqallılığın ot yalkunida bir pərixtə uningoja kəründi.³¹ Bu oqayıbanə kərünükni kərgən Musa uningoja intayın həyran bolup kəldi; buning əndək ix ikənlilikini biləy dəp yekinrək baroqanda Pərvərdigarning awazı anglinip: ³² «Mən sening ata-bowiliringning Hudasi, yəni İbrahim, İshak wə Yaqupning Hudasidurmən» dedi. Musa körkunqata titrəp, karaxkımı jür'ət kılalmıdı.

7:14 «Andin Yüsüp atisi Yaqupning aldioja həwər yətküzüp,... Misiroqa əziga qəkirdi» — «Yar.» 46-babni kərung.

7:15 Yar. 46:5; 49:33.

7:16 «ularning jəsətləri keyin ... Xəkəmdiki bir yərlikkə köyului» — «Yar.» 49:29-32ni kərung. Istipan muxu yerdə bu ixlarning təpsitatlınızı bək kışkartiwiitetidü.

7:16 Yar. 23:16; 50:13; Mis. 13:19; Ya. 24:32.

7:17 «Huda İbrahimə əslı kılıojan wədining wakti yekinlaxkanda...» — «Huda kılıojan wədə» bolsa Hudanıng «Sening nəsilliləring u yərdən qıkip, bu yərdə Mening ibadət-hizmitimdə bolıdu» degen wədisi (7-ayətni kərung).

7:17 Mis. 1:7; Zəb. 105:24.

7:18 Mis. 1:8

7:20 «Musa... Hudanıng aldida alahidə yekimlik bala...» — Musanıng rohiy jəhəttiki bəzibir alahidilikini kərsitudu («Mis.» 2:2).

7:20 Mis. 2:2; 6:19; Qəl. 26:59; 1Tər. 23:13; İbr. 11:23.

7:21 «Keyin u sırtka koyup köyulqanda...» — muxu yərdiki «sırtka koyup koyux» degen ibara 19-ayəttə: (hayat kəldürmaslıq üçün) «taxliwetix» dəp tərjimə kılınidü. Əmrma Musanıng ata-anisning bowakka (Musaoja) bolğan barlık muamilisi, jümlüdin «sırtka koyux» i iman-ixənq bilən boldi. «İbr.» 11:23ni, «Mis.» 2-babni kərung. «Pirəwnning kizi uni sudin elip...» — «Mis.» 2-babni kərung.

7:23 «ez kərindaxlıri bolğan Israillarning həliqə yetix...» — grek tilida «ez kərindaxlıri bolğan Israillarnı yokläx...».

7:23 Mis. 2:11-15.

7:27 Mat. 21:23; Ros. 7:35; 4:7.

7:28 Mis. 2:14.

7:29 «Musa bu səzni anglap körküp, Misirdin əqəqip Mədiyan zeminoja berip...» — uning körkidojanlığının səwəbi Misirlikning əltürgənlilikinin aksarılanğınlığı boluxi kərək. Lekin ahirdə uning Misirini taxlap ketixi körkunqın əməs, bəlkı imandan idи (yənə «Mis.» 2-babni, «İbr.» 11:27ni kərung).

7:30 Mis. 3:2

7:32 Mis. 3:6; Mat. 22:32; İbr. 11:16.

«Rosullarning paaliyətliri»

³³ Pərvərdigar uningoja yənə: — Ayiojinqni seliwət; qünki sən turuwatqan yər mukəddəstur..

³⁴ Mən dərhəkikət Misirdə turuwatqan həlkimning harliniwtatqanlığını kərdüm, ularning nalə-pəryadlılarını anglidim. Xunga mən ularnı elip qıkılıqlı qüxtüm. Əmdi barojin, mən seni Misiroja əwətəy!» dedi.

³⁵ Mana həlikə kixilər: «Kim seni bizgə bax həm soraqqi bolsun dəptu!?» dəp rət kıləjan dəl muxu Musani, Huda uningoja qatqallıqta kerüngən pərixtininq қoli bilən Israillarqa həm bax həm kutkuzoquqi boluxka əwətti. ³⁶ Ənə xu Musa həlkə yetəkqılık kılıp, ularni Misirdin qıkardı həmdə Misir zeminida, Kızıl dengizning boyida wa kırik yilni etküzgən qeldə karamətlərni wə mejizilik alamətlərni kərsətti. ³⁷ Ənə xu Musa ezi Israillarqa: «Huda kərindaxliringlar arisidin manga ohxax bir pəyoqəmbərnı tikləydu» degnəndi. ³⁸ Qəl-bayawandıki jamaətkə həmrəh bolojan, Sinay teojudə eziqə sez kıləjan parixtə bilən billə bolojan, ata-bowlirrimiz bilən billə bolojan həmrəh dəl ənə xu id; hayatılk bəhx yətküzidiqən wəhiylərni bizgə yətküzüx üçün qobul kıləquqi bolojan dəl ənə xu id; ³⁹ xundak bolsimu, ata-bowlirrimiz uningoja itaət kılıxni halimay, uni qətkə kəkij, kənglidə Misiroja kəytixni arzu kıldı; ⁴⁰ xunga ular Hərunoja: — «Bizgə yol baxlaydiqən ilahıları yasap bərgin! Qünki bizni Misir zeminidin elip qıkıqən həlikə Musanıng nemə bolup kətkənlilikini biləlmidük» dedi. ⁴¹ Xuning bilən xu künlərdə ular məzay xəklida bir but yasap, bu məbudiq atap kürbanlıq sundı. Xundak kılıp ular eż kollırı bilən yasiojan bir nərsini huxal-huramlıq bilən təbrikləxkə kirixti. ⁴² Lekin Huda uların yüzini erüp, ularni asmandıki yultuz koxunlırıqə qoqunuxka koyup bərdi. Xuning bilən pəyoqəmbərlərning mukəddəs yazmışda pütülgədək, Huda ularni mundaq əyibildi: — «Silər qəl-bayawanda bolojan kırik yil jəryanıda kıləjan kürbanlıq-hədiyələrni həkikətən Manga elip kəlgənmişilər, i Israel jəmət?» ⁴³ Bərəkət, silər qoqunux üçün yasiojan məbudiqlər, yəni «Molok»ning qediri həm butung bolojan «Rəmfən»ning yultuz bəlgisini kətürüp mangdinglər; əmdi Mən silərni əsir kılıp Babildin yırakqa sürgün kıldurımən».

⁴⁴ Ata-bowlirrimiz qəldin kəzgən wəktida, «həküm-guwaqlik» qediri ularning otturisida tikləngəndi; u dəl Musaoja sez-kalam Yətküzgüqininq buyruqınındək, kərsitilən ərnək boyiqə yasaloqanıdi. ⁴⁵ Xu ibadət qedirini ata-bowlirrimiz ilgiridikilərdinmu igidərqılıkçı tapxurup, Yəxuanıng yetəkqılıkida, Huda ularning aldidila köçəriqən əllərning zeminlərini besiwalojinida, uni bu yərgə elip kəlgən; qedir xundakla padixaḥ Dawutning zamaniqə turoqan... ⁴⁶ Dawut

^{7:33} Mis. 3:5, 7, 8, 10; Yə. 5:15.

^{7:34} Mis. 3:2-10.

^{7:36} «...xu Musa həlkə yetəkqılık kılıp, ularni Misirdin qıkardı həmdə Misir zeminida, Kızıl dengizning boyida wə kırik yilni etküzgən qeldə karamətlərni wə mejizilik alamətlərni kərsətti» — bu ixlar «Misirdin qıkix» həm «Qəl-bayawandıki səparvədikə uluq temadur.

^{7:36} Mis. 7; 9; 10; 11; 13; 14; 16:1; Kan. 1:3.

^{7:37} «Huda kərindaxliringlar arisidin manga ohxax bir pəyoqəmbərnı tikləydu» — «Kan.» 18:15.

^{7:37} Kan. 18:15,18; Yh. 1:46; Ros. 3:22; Mat. 17:5.

^{7:38} Mis. 19:3; Gal. 3:19.

^{7:40} «xunga halayık Hərunoja» — Hərun Musanıng akisi. «Xunga halayık Hərunoja: — «Bizgə yol baxlaydiqən ilahıları yasap bərgin! Qünki bizni Misir zeminidin elip qıkıqən həlikə Musanıng nemə bolup kətkənlilikini biləlmidük» dedi» — bu wəkə Musa pəyoqəmbər Sinay teojudin tehi qüxmigən wəkittə bolojanıdi («Mis.» 32-bab).

^{7:40} Mis. 32:1,23.

^{7:42} Am. 5:25.

^{7:43} «... Bərəkət, silər qoqunux üçün yasiojan məbudiqlər, yəni «Molok»ning qediri həm butung bolojan «Rəmfən»ning yultuz bəlgisini kətürüp mangdinglər; əmdi Mən silərni əsir kılıp Babildin yırakqa sürgün kıldurımən» — «Am.» 5:25-27.

^{7:43} Am. 5:26,27.

^{7:44} «həküm-guwaqlik» qediri — yəni «ibadət qediri»; «Mis.» 16:34 wə izahatını kerüng. «U dəl Musaoja sez-kalam Yətküzgüqininq buyruqınındək, kərsitilən ərnək boyiqə yasaloqanı» — «sez-kalam Yətküzgüqi» — Hudanıng Əzii, alwatta.

^{7:44} Mis. 25:40; Ibr. 8:5.

^{7:45} «keyin Yəxuanıng yetəkqılıkida...» — Yəni Yəxua pəyoqəmbərning yetəkqılıkida.

^{7:45} Yə. 3:14.

«Rosullarning paaliyətləri»

Hudanıng xapaitigə erixip, Yäküpning Hudası üçün bir mukim makan selixkə ijazət sorıoqan...

⁴⁷ Bırak keyin, Huda üçün ibadəthana saloqan Dawut əməs, əməliyəttə Sulayman boldi...

⁴⁸ Həlbuki, Həmmidin Aliy Boloduqı insanning қolları bilən yasiqan makanlarda turmaydu; huddi pəyoqbər mundak deginidək: —

⁴⁹ «Asmanlar Mening təhtim,

Zemin bolsa ayaqlırımoja təhtipərdür,

Əmdi Manga қandaq ey-imarət yasimakqisilər?

Manga қandaq yər aramgah bolalaydu?»

⁵⁰ Bularning həmmisini Mening kolumn yaratkan əməsmidi?»

⁵¹ — Əy, boyni қattik, yürüki wə қuliki hətnisiz boloqanlar! Silər Muqəddəs Roh bilən daim қarxılıxıslar; silər ata-bowliringlar nema kılqan bolsa, xuni ohxax kiliwatisilar!

⁵² Pəyoqbərlərdin zadi kəysisi oja ata-bowliringlar ziyanəklik kılıp bakmıoqan? Xundak kılıp ular «Həkkaniy Boloduqı»ning kelidiqanlığını aldin jakarlıqquqıllarnı əltürükən. Əmdi u ezi ərz kəlgəndə, silər uningoja satkunluk kılqanı wə katil bolup qıktinglər, ⁵³ I silər Təwrat ənənəni pərixtılerning əmri-tapiliojanlıri bilən tapxuruwelip turup, uningoja əməl kilmioquqlar!».

Istipanning qalma-kesək kılınxı

⁵⁴ Istipanning bu sözlerini anglioqan aliy kengəxmidikilər yürükigə hənjər sanjılıqandək bolup, uningoja qixlirini oquqlurlatti. ⁵⁵ Lekin u bolsa Muqəddəs Rohka toloqan, kezlini kəkkə tipik, Hudanıng julasını, xundakla uning ong yenida əysanıng turoqanlığını kerüp, ⁵⁶ — Kərangalar! Asmanlar eqilip, Insan'oqlining Hudanıng ong yenida turoqanlığını kerüwatimən! — dedi.

⁵⁷ Ular buningoja kulaqlırinı қolları bilən etiwelip, awazını қattık kətürüp warkırrixip birlikdə uningoja yopurulup keliwidi, ⁵⁸ uni xəhərning sırtı oja ittririp qıkırıp, qalma-kesək kılınxı baxlıdı. Uni ərz kılqan guwahqıllar uni qalma-kesək kılınxıntın awwal qapanılrını Saul isimlik bir yaxning puti aldida koyup koyuxti. ⁵⁹ Ular Istipanni qalma-kesək kılqınında u:

— I Rəb Əysa, menin rohımnı köbul kılqaysən! — dəp nida kıldı.

⁶⁰ Andin u tizlinip turup қattık awaz bilən:

— I Rəb, bu gunahning həsabını uların almıqaysən, — dedi. U bu səzni kılıp bolupla jan üzüp uhlap kətti.

^{7:46} «Yäküpning Hudası üçün bir mukim makan selixkə ijazət sorıoqan» — grek tilida «Yäküpning Hudası üçün bir mukim makan təpikə ijazət sorıoqan» (^{2Sam.} 7-babni kerüng).

^{7:47} 1Sam. 16:1; 2Sam. 7:2; 1Tar. 17:1; Zəb. 89:19-21; 132:5; Ros. 13:22.

^{7:47} «Bırak keyin, Huda üçün ibadəthana saloqan Dawut əməs, əməliyəttə Sulayman boldi» — «1Pad.» 5-6-babni kerüng.

^{7:47} 1Pad. 6:1; 1Tar. 17:12.

^{7:48} 1Pad. 8:27; Ros. 17:24.

^{7:49} 2Tar. 6:33; Yəx. 66:1; 2; Mat. 5:34; 23:22.

^{7:50} «Asmanlar menin təhtim, zemin bolsa ayaqlırımoja təhtipərdür, əmdi Manga қandaq ey-imarət yasimakqisilər? Manga қandaq yər aramgah bolalaydu? Bularning həmmisini Mening kolumn yaratkan əməsmidi?» — «Yəx.» 66:1-2.

^{7:50} Yəx. 66:1-2; Yər. 1:4.

^{7:51} Nəh. 9:16,17; Yər. 6:1.

^{7:52} «Xundak kılıp ular «Həkkaniy Boloduqı»ning kelidiqanlığını aldin jakarlıqquqıllarnı əltürükən. Əmdi u ezi ərz kəlgəndə, silər uningoja satkunluk kılqanı wə katil bolup qıktinglər,...» — «Həkkaniy Boloduqı» əysanı kərsitidü.

^{7:53} Mis. 19:3; 24:3; Yəh. 7:19; Gal. 3:19; Ibr. 2:2.

^{7:58} «Uni ərz kılqan guwahqıllar uni qalma-kesək kılınxıntın awwal qapanılrını Saul isimlik bir yaxning puti aldida koyup koyuxti» — Təwrat ənənəni boyıqə birsə elümğə məhkum bolsa uningoja ərz kılqan guwahqıllar birinqi bolup tax etixi kerək idi (^{Qan.} 17:7).

^{7:58} 1Pad. 21:13; Luqā 4:29.

^{7:59} Zəb. 31:5; Luqā 23:46.

^{7:60} Mat. 5:44; Luqā 23:34; 1Kor. 4:12.

«Rosullarning paaliyətliri»

Saulning etikadqilarqa ziyankeşlik kilişi

8¹ Istipanning oltürülükini Saulmu kollaytti. Xu kündin baxlap, Yerusalemdeki jamaətkə қaritilojan dəlxətlik ziyankeşlik kozojaldı. Rosullardin baxça barlıq jamaəttikilər Yəhudiyə wə Samariyəning hərkəysi yurtlirioja tarkılıp ketixti.² Bəzi ihlasmən kixilər Istipanni dəpnə kılıp, uningoja qattık yioja-zarlarni ketürüxti.³ Lekin Saul jamaətkə wəyrənqılık selip, eymüey ahturup, ər-ayaloja karimay ularni sərəp qıkıp zindanoja taxlidi.

Hux həwərning Samariyə elkisiğə yetip berixi

4 Əmdi tarkılıp kətkənlər tarkalojan yurtlarda kezip səz-kalamning hux həwirini jakarlıdi.⁵ Ularning iqidin Filip bolsa Samariyəning məlum bir xəhəriqə berip, yərlik kixilərgə Məsiləni jakarlıdi.⁶ Top-top kixilər uni anglap həmdə u kərsətkən möjizilik alamətlərni kerüp, bir jan bir dili bilən uning səzlirigə կulak saldı.⁷ Qünki napak rohlar bolsa, qaplixivalojan kixilərdin qattık warkırıojınıqə qıkıp kətti. Nuroqun paləq, todkurlamu sakayıldı;⁸ zor xad-huramlıq xu xəhərnı kaplıdi.

9 U xəhərdə əslİjadugər-sehırgərlik bilən xuçulliniwatkan Simon isimlik bir adam bar idi; u xu yol bilən pütkül Samariyədikilərni həng-tang kəldurup, ezzini qalılıs zat kərsətməkqi bolup kəlgənədi.¹⁰ Pekirdin tartip ambalojqıq ularning həmmisi uningoja ihlas kılıp karaytti wə «Hudanıng uluq küq-kudriti mana xu!» deyixətti.¹¹ Halayık uningoja xundak ihlas kilixi uning uzundın beri Jadugər-sehırgərlik bilən ularni həng-tang kəldurup kəlgənlikli tüpəylidin idi.

12 Lekin əmdi Filip Hudanıng padixaqliki wə Əysə Məsiləning nami tooprısidiki hux həwərni jakarlıojınıda ular uning səzlirigə ixəndi wə ərlər bolsun, ayallar bolsun qəmüldürüxni köbul kıldı.¹³ Simon ezzimi ixəndi. U qəmüldürülgən bolup, həmixin Filipning yenida yürdi həmdə Filip kərsitiwatkan möjizilik alamətlər wə kudratlık ixləroja karap, intayın həyran boldi.

14 Yerusalemdeki rosullar Samariyəliklərning Hudanıng səzini köbul kılınanlığını anglap, Petrus bilən Yuhananı ularoja əwətti;¹⁵ ikkiylən u yergə qüxüxi bilənla, ularni Mükəddəs Rohning ata kılınoquqisi bolsun dəp dua kıldı.¹⁶ Qünki Mükəddəs Roh tehi ularning həqkəyasisi oja qüxmənədi; ular pəkət Rəb Əysanıng nami bilən qəmüldürülgənidi.¹⁷ Petrus bilən Yuhananna ularning üstigə kolini təgküzüxi bilən, Mükəddəs Roh ularoja ata kılındı.¹⁸ Lekin Simon Mükəddəs Rohning rosullarning kolini təgküzüp koyuxi bilən ata kılınojanlığını kerüp, ularoja pul təngləp:

19 — Bu kūq-kudratlı mangimu beringlarki, mənmu hərkimning üstigə kollirimni təgküzsəm, uningoja Mükəddəs Roh ata kılınsun, — dedi.

20 Lekin Petrus uningoja mundak jawab bərdi:

— Hudanıng bu iltipatını puloja setiwalojili bolidu, dəp oyliojining üçün, pulung sən bilən təng halakətkə barsun!²¹ Sening bu ixta həq həssəng yaki nesiwəng yoktur! Qünki seniñ niyiting Huda aldida durus əməs!²² Xunga, bu rəzillikingdin towa kılıp, Rəbtin, mumkin bolsa kənglümədik bu niyitim kəqürüm kılınoqay, dəp etün!²³ Qünki sening aqqıq həsətkə tolup, həkkaniyiszılığın asaritida ikənliking manga məlüm.

8:1 Ros. 11:19; 22:20.

8:2 Yar. 23:2; 50:10; 2Sam. 3:31

8:3 Ros. 9:1; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

8:4 Mat. 10:23; Ros. 11:19.

8:7 Mar. 16:17; Ros. 5:16; 16:18; 19:11.

8:9 Ros. 13:6.

8:17 «Petrus bilən Yuhananna ularning üstigə kolini təgküzüxi bilən, Mükəddəs Roh ularoja ata kılındı» — bu qong ix idi. Əslidə Yəhudiyalar wə Samariyəliklər bür-biriga bək eq idi, həqkandak bardı-kaldı kilmətti. Samariyəliklər Mükəddəs Rohni köbul kılıxı üçün Filip («yerim grek»)ning kolini əməs, bəlkı sap ikki Yəhudiyining kolini ularoja təgküzüxini kəmtərlik bilən köbul kılıxı kerak idi. Sap ikki Yəhudiyim həzir ezzini tewən tutup, kollarını «napak Samariyəliklər»ning bexiょqa koyuxi kerək. «Yuhananna» 4-bab, «Matta»ning «köxumqəsəz» idiki 16:19 toopruluk izahatımızni wə «Gal.» 3:28ni kərüng.

8:17 Ros. 6:6; 13:3; 19:6; 1Tim. 4:14; 5:22; 2Tim. 1:6.

8:20 Mat. 10:8.

«Rosullarning paaliyətləri»

²⁴ Simon ularqa:

— Mən üçün Rəbdin etününglarki, silər eytən ixlardın həqbi bəximəqə kəlmigəy! — dedi...

²⁵ Petrus bilən Yuhanna yənə xu yerdə agah-guwaqlik berip Rəbning səz-kalamını yətküzgəndin keyin, Samariyəning nuroqun yeza-kəntlirigə berip hux həwər yətküzgəq, Yerusaleməqə kaytip kətti.

Filip wə Efiopiylilik əməldar

²⁶ Xu wakitta, Hudanıng bir pərixtisi Filipka:

— Ornundin turup jənubkə karap Yerusalemın Gaza xəhirigə mangidioqan yol bilən mang! — dedi (xu yol qəldiki yoldur). ²⁷⁻²⁸ Xunga Filip ornidin turup yoloq qıktı. Wə mana, yolda Efiopiya ayal padixahı Kandasning bir əmaldarı, pütkül həzinigə məs'ul Efiopiyalık aqwat wazir turatti. U Yerusaleməqə Hudaqə ibadət kılqılı baroqanidi; hazır kaytix yolidə əzining jəng hərvisida olturup, Yəxaya pəyəqəmbərning yazmısını okuwatattı. ²⁹ Roh Filipka:

— Bu hərwining yenioqə berip uningoja yekinlaxkın, — dedi.

³⁰ Filip yığırüp berip, wəzirning Yəxaya pəyəqəmbərning yazmısının okuwatkarlarını anglap, uningdin:

— Okuwatkinin qüxiniwatsız? — dəp soridi.

³¹ Wəzir uningoqə:

— Biri mən qüxəndürüp bərmisə, mən əndaqmu qüxinələymən?! — dəp, Filipni hərvisiəqə qıkip yenida olturuxka etündi.

³² U okuwatkan yazma kismi bolsa:

«U goya boozuzlaxkə yetiləp mengilojan koydək boozuzlaxkə elip mengildi,
Kırkıqənqı aliddə ün-tinsiz yatkan əzidək, u zadıla eoziz aqmidi. ³³ U horlinidu, u hək soraktin
məhərum boldı,
Əmdı uning əwlədini kimmu bayan əjalısun!»
Qünki hayatı yər yüzidin elip ketildi»...

³⁴ Aqwat Filiptin:

— Dəp bərsingiz, pəyəqəmbərning bu sezi kimə qaritip eytilojan? Əzığımı yaki baxkə birsigim? — dəp soridi.

³⁵ Filip aqzını eqip xu yazmining xu kışmidin baxlap, uningoja Əysə tooprısidiki hux həwərni jakarlap bərdi. ³⁶⁻³⁷ Ular yolda ketiwetip, su bar bir yərgə kəlgəndə, aqwat:

— Mana bu yərdə su bar ikən. Muxu yərdila qəmündürülüxümə əndaqə tosalıq bar? — dedi..

³⁸ U hərwinini tohıtixni buyrudi. Filip wə aqwat ikkisi billə suqə qüxüp, uni qəmündürdü. ³⁹ Ular sudin qıkkanda, Rəbning Rohı Filipni ketürüp elip kətti. Aqwat uni əyata kərmidi, əmma u xadlinip yolinı dawamlaxturdu. ⁴⁰ Filip bolsa Axdod xəhiri də pəyda boldı; u xu yurtñi kezip, xu yərdin Kəysəriyə xəhirigə kəlgüqə bolovan həmmə xəhərlərdə hux həwər jakarlıdı.

^{8:24} «Simon ularqa: — Mən üçün Rəbdin etününglarki, silər eytən ixlardın həqbi bəximəqə kəlmigəy! — dedi» — bəzi ədəmi tarihiyə hatırılər boyiqə, Simon keyin hux həwərə əxəddiy dükənə bolup qıkkən.

^{8:29} «Roh Filipka: ... — dedi» — «Roh» — Mükəddas Roh, əslwəttə. «Bu hərwining yenioqə berip uningoja yekinlaxkın» — grek tilida «Berip ezüngni bu hərwiqə koxkın».

^{8:33} «... U horlinidu, u hək soraktin məhərum boldı, əmdı uning əwlədini kimmu bayan əjalısun?! Qünki hayatı yər yüzidin elip ketildi» — «Yəx.» 53:7-8.

^{8:33} Yəx. 53:7, 8.

^{8:35} «uningəqə əysə tooprısidiki hux həwərni jakarlap bərdi» — grek tilida: «U uningoja əysəni hux həwər dəp jakarlap bərdi».

^{8:35} Luqə 24:45.

^{8:36-37} Ros. 10:47.

^{8:40} «Filip bolsa Axdod xəhiri də pəyda boldı» — «Axdod xəhiri» grek tilida «Azotus xəhiri».

«Rosullarning paaliyətliri»

Saulning Əysəoja etikəd kılıxı

9¹ Əmma xu qaojlar Saul hər nəpisidə Rəbning muhlisliroja tehiqə izqil kiroinqilik təhditliri seliwatkan pəyt idi. U Bax kahinning aldişa berip, ²Dəməxk xəhiriidiki sinagoglaroja təwsiyə heti yezip berixni soridi. Xundak boloqanda, u Dəməxktə Məsih yolidikilərdin birərsini, məyli ər bolsun, ayal bolsun tepiwalsila, baqlap tutkun klip, Yerusalemə oja elip kelixkə ruhsat bolatti.

3 Saul yoloja qikip, Dəməxk xəhiriiga yekin laxkanda, tuyuksız asmandın küqlük bir nur qüxüp, uning ətrapini yorutuwattı. **4** U yərgə yikildi wə ezigə:

— Saul, Saul! Manga nemixka ziyankəxlik kılısən? — degən bir awazni anglidi..

5 — I Rəb, sən kimsən? — dəp soridi u.

Awaz: — Mən sən ziyankəxlik kiliwatkan Əysadurmən.. **6** Ornundin tur, xəhərgə kir, nemə kilixing keraklılı sanga eytip berilidü» — dedi..

7 Uning bilən billə mangojan adəmlər awazni anglisimu, heqkimni kərəlmigəqkə, xu yərdə ün qıkıralmay turupla kaldi.. **8** Saul yerdin turup, kəzlini eqip karidi, lekin heq nərsini kərəlmidi. Həmrəhliuni uni қolidin yetiləp Dəməxkə elip kirdi. **9** U üç küngiqə kəzi kerməs bolup nə yemidi nə iqimdi.

10 Dəməxktə Ananiyas isimlik məlum bir muhlis bar idi. Rəb uningoja bir oqayıbanə kərünüxtə kerünüp uni:

— Ananiyas! — dəp qakıldı.

— Mana mən, i Rəb, — dəp jawab bərdi u.

11 Rəb uningoja:

— Sən dərhal «Tüz» dəp atalojan koqioja berip, Yəhūdaning əyidin Tarsusluq Saul isimlik birini sorap tap; qunki mana, u dua-tilawət kiliwatidu. **12** U dua kiliwatkınida, oqayıbanə kərünüxtə Ananiyas isimlik bir kixinin kelip, kəzini kəridiojan kılıx üçün üstigə қolını təgküzənlilikini kerdidi, — dedi.

13 Ananiyas:

— I Rəb, mən bu adəmning həwirini nuroğun kixilərdin anglidim, u Yerusaleməki mukəddəs bəndiliringə xunqə kəp ziyan-zəhmət yətküzən! **14** Hazır u muxu yərdə namingoja nida kiloqanlarning həmmisini tutup baqlax üçün bax kahinlardin həkək aptu — dedi.

15 Lekin Rəb uningoja:

— Bariwar! Qunki u namimni əllərninə wə ularning padixaḥlırinə həm Israillarning aldida

9:1 «Saul hər nəpisidə Rəbning muhlisliroja tehiqə izqil kiroinqilik təhditliri seliwatkan pəyt idi» — grek tilida «Saulning hər nəpəsliri Rəbning muhlisliroja tehiqə izqil kiroinqilik təhditliri bolup,...».

9:1 Ros. 8:3; 22:4; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

9:2 «Məsih yolidikilər» — muxu yərdə grek tilida pəkət «�وֹדִיכָּיְלָר» deyildi (qunki etikadning pəkət birlə yoli bardur). «Dəməxk xəhiriidiki sinagoglaroja təwsiyə heti yezip berixni soridi. Xundak boloqanda, u Dəməxktə Məsih yolidikilərdin birərsini... tepiwalsila, baqlap tutkun klip, Yerusalemə oja elip kelixkə ruhsat bolatti» — Saul tutmakçı bolojanlar Məsihə etikad kılıqan Yəhudiylarla idi (uning Yəhudiylarınə Məsihə etikad kılıxidin heq həwiri bolmisa kerək).

-Dəməxktiki sinagoglar Dəməxk xəhiriini baxkurmiojan, əlwətə. Lekin xəhərdə Yəhudiylarning təsiri heli küqlük boloqąqka (23-ayətni körüng) Saul Yəhudi yəxəngiqilərni tutmakçı bolsa, ularning yardımını yaki ruhsitini sorimisa bolmayıttı.

9:3 Ros. 22:6; 26:31; 1Kor. 15:8; 2Kor. 12:2.

9:4 «Saul, Saul!» — adəmning ismini ikki ketim qakirix bolsa rəbning uningoja bolojan qongkur mehîr-muhabbitini wə ezigə tolumu əziz ikənlilikini kərsitidu.

9:5 Ros. 5:39.

9:6 Lukə 3:10; Ros. 2:37; 16:30.

9:7 Dan. 10:7.

9:11 Ros. 21:39; 22:3.

9:13 «Yerusaleməki mukəddəs bəndiliringə xunqə kəp ziyan-zəhmət yətküzən!» — İnjilda «mukəddəs bəndilər» degən ibarə kəp yərlərdə ixlitilgən. U grekçidə «mukəddəsler» dəp ipadilinidü. «Təbirlər»də eytkinimizdək, «mukəddəs» degən sez «Hudaşa atalojan», «Hudaşa has», «Hudaşa məhsus ayrılojan» degən mənini bildürdü.

9:13 Ros. 9:1; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

«Rosullarning paaliyətləri»

ayan kılıx üçün əzümgə alahidə tallıqan bir əswabtur.¹⁶ Qünki mən uningoja namim üçün ənqalilik azab-okübatlərni tartixining mükərrər ikənlikini ayan kılımən, — dedi..

¹⁷ Buning bilən Ananiyas berip, xu əygə kirdi; u əllərini Saulning üstigə təvkütüp uningoja: — Kərindax Saul, Rəb, yəni bu yərgə keliwatqan yolunda sanga kərungən Əysə, kezlirinə kərələydiqan bolsun dəp wə sening Mükəddəs Rohlə tolduruluxung üçün meni xəhsən əzi əwətti, — dewidi,¹⁸ Saulning kezliridin huddi belik əsirikidək bolovan bir nərsilər qüxüp, kezlirilər eqilip kəraləydiqan boldi. U ornidin turup, qəmündürükni kobul kıldı. ¹⁹ U oqızalanəqandin keyin, əwwatlinip maqduroqa kirdi.

Saulning Dəməxkətə hux həwər jakarlıxi

²⁰ Saul Dəməxkətiki muhlislarning yenida birnəqqə kün turdi wə wakitni etküzməy sinagoglarqa kirip, «U kixi Hudanıng Ooplidur» dəp Əysani jakarlaxqa baxlıdı. ²¹ Uni angliyanlar sözleridin intayın həyran boluxup:

— Bu adəm Yerusalemda bu namoja nida kılıquqları qattık wəyrən kılıqan həlikə adəm əməsmə? Bu yərgimə muxundakları baolap bax kahinlərə tutup berix məksitidə kəlgənmidü? — deyixti.

²² Lekin Saulning kayıl kılıx küqi barəqanseri exip, Əysanıñ Məsih ikənlikini ispatlap Dəməxkətiki Yəhudiylərni parakəndiqiliikkə qəmdürdi..

²³ Kəp külərдин keyin, Yəhudiylər Saulni yokatmakça kəst kilməkçi boldi. ²⁴ Lekin Saul ularning suyikəstidin həwər taptı; uni tutup əltürük üçün ular keqə-kündüz xəhərning kowuklırında paylap yürüd. ²⁵ Lekin muhlislar bir künü keqidən uni qong sevätkə olturoquzup, sepil kamardın qüxürdi.

Saul Yerusalemda

²⁶ Saul Yerusalemə yetip berip, u yərdiki muhlislarqa əxulmakçısı boldi, lekin ularning həmmisi uning muhlis ikənlikiga ixənməy, uningdin körkti. ²⁷ Bırak Barnabas uni elip berip, rosullar bilən kəruxtürdi. U ularqa Saulning Dəməxkəning yolidə Rəbnii kəndək kərgənlilikini, Rəbningmu uningoja gəp kılıqanlığını qüxəndürdi wə uning Dəməxkətə Əysanıñ namida kəndək jür'ətlik bilən səz-kalam yətküzənlilikini ukturdu. ²⁸ Buning bilən, Saul Yerusalemda rosullar bilən billə oquq-axkarə yürüp, yürəklilik halda Rəbning namida səz-kalam yətküzətti. ²⁹ U yənə grekə səzlixidinqən Yəhudiylər bilənmu sezliq munazirilixətti; nətijisi, ular uningoja kəst kilməkçi boldi. ³⁰ Kərindaxlar bu ixtin həwər tepip, uni Kəysəriyə xəhiringə elip berip, andin u yərdin Tarsus degən xəhərgə yoloja saldı.

³¹ U qaoqla, pütkül Yəhudiyyə, Galiliyə wə Samariyədiki jamaətlər bir məzgil tinqqlikka erixip, etikadta kəruldı; Rəbning kərkünqida mengip, Mükəddəs Rohning riqbət-təsəllisi bilən ularning sanlırimu barəqanseri kəpəyməktə idi..

9:15 ... u namimni əllərning wə ularning padixahlirining həm Israillarning aldida ayan kılıx üçün...» — grek tilida «... u namimni əllərning wə ularning padixahlirining həm Israillarning aldida kötürük üçün...».

—«əllər» — yat əllər, Yəhudiylər emaslar.

9:15 Ros. 13:2; 22:21; Rim. 1:1; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:1.

9:16 Ros. 21:11; 2Kor. 11:23.

9:17 Ros. 22:12.

9:22 «Saulning kayıl kılıx küqi barəqanseri exip...» — yaki, «Saul barəqanseri küqləndürülüp,...». «Dəməxkətiki Yəhudiylərni parakəndiqiliikkə qəmdürdi» — yaki «Dəməxkətiki Yəhudiylərni buni rat kılıxça amalsız kəldurdur». **9:24** 2Kor. 11:32.

9:25 «uni ... sepił kamardın qüxürdi» — yaki, «uni... küngürdin qüxürdi». **2Kor.** 11:33nimə kerüng.

9:25 Yə. 2:15; 1Sam. 19:12.

9:26 «Saul Yerusalemə yetip berip...» — 9:23 wə 9:26 otturisida üç yil wəkət etkənidi. **«Gal.** 1:15-18ni kerüng.

9:26 Ros. 22:17; Gal. 1:15-18

9:27 Ros. 11:25.

9:28 «Saul Yerusalemda rosullar bilən billə oquq-axkarə yürüp...» — grek tilida «Saul Yerusalemda rosullar bilən billə kiriq-qılıq...».

9:31 «u qaoqla...» — baxlaş birhil tərjimi: «xuning bilən...» yaki «xunga...».

«Rosullarning paaliyətliri»

Petrus Lidda wə Yoppa xəhərliridə yaratkan məjizilər

³² Xu waqtılarda xundak boldiki, Petrus hərkəysi jaylarnı arılap yürgəndə, Lidda xəhəridikinə mükəddəs bəndilərnimə yoklaşxa qüxti. ³³ U yerdə u Əneyas isimlik bir adəmni uqrattı. Bu adəm paləq bolup, orun tutup yatkılı səkkiz yil bolovanıqan. ³⁴ Petrus uningoja:

— Əneyas, Əysə, yəni Məsih bolouqı seni sakayıtidu. Ornundin turup, palisingni yioqixtur! — dedi.

U dərəhal ornidin turdi. ³⁵ Əneyasını kərgən Lidda xəhəridikinə wə Xaron rayonidikilərninə həmmisi towa kılıp Rəbgə baqlandı..

³⁶ Yoppa xəhəridə bolsa Tabita isimlik bir ayal muhlis bar idi (uning ismi grekçidə «Dorkas» idi). U hərdaim yahxi əməllər wə həyr-sahawətlik ixlar oqup berilətti. ³⁷ Xu künlərdə xundak boldiki, u kesəl bolup, elüp kətti. Kixilər jəsətni yuyup, üstünki əwətətiki bir eygə yatkuzup koydı. ³⁸ Yoppa xəhəri Lidda xəhərigə yekin bolovaqka, Yoppadikinə muhlislər Petrusning Liddada ikənlikini anglap, uning aldioja ikki adəm əwətti. Ular: «Həyal bolmay yenimizoja kəlsəng!» — dəp yelindii. ³⁹ Petrus ornidin turup ular bilən billə Yoppaoja bardi. Yoppaoja yetip kelixi bilən ular unı üstünki əwətətiki eygə baxlap qıktı. Barlıq tul ayallar Petrusning ətrapişa olixip, yioqazar kılıxip uningoja Dorkasning ular bilən billə bolovan waktida əzlirigə tikip bərgən kəngləkkiyimlirini kərsitxi.

⁴⁰ Lekin Petrus həmməylənni qıkıriwetip, tizlinip olturup dua kıldı. Andin u jəsətkə əkarap: — Tabita, ornundin tur! — dedi.

Tabita kəzini ekip, Petrusni kərüp, ornda olturdu.

⁴¹ Petrus uningoja əlini uzitip unı yələp turozdu wə mükəddəs bəndilər bilən tul ayallarnı qakırıp, Dorkasni ular oqup tirik tapxurup bərdi. ⁴² Bu həwər pütkül Yoppaoja tarkılıp, nuroğun kixilər Rəbgə etikəd kıldı. ⁴³ Xundak boldiki, Petrus Yoppada Simon isimlik bir kənqinining əyidə uzun künlər turdi.

Rimlik yüzbəxioja pərixtining kərünüxi

10¹ Kəysəriya xəhəridə Korniliy isimlik bir adəm bolup, u Rim əxunidikinə «Italiyəliklər» kəsmiñin yüzbəxi idi.² U iħlasman adəm bolup, ezi wə pütkül eyidikiliri Hudadin korkattı. U mərdlik bilən namratlar oqup tırik tapxurup bərdi. ³ Bu həwər pütkül Yoppaoja tarkılıp, nuroğun kixilər Rəbgə etikəd kıldı. ⁴ Xundak boldiki, Petrus Yoppada Simon isimlik bir kənqinining əzining yenoja kəlgənlikini oquq kərdi. Pərixtə uni:

— Korniliy! — dəp qakırdı..

⁴ Korniliy uningoja kəzlini tikip kəttik qəqüp:

— Təksir, nemə ix? — dəp soridi.

Pərixtə uningoja:

— Sening dualiring wə həyr-sahawətlik ixliring Huda aldioja əslətmə kurbanlıktək berip yətti.

⁵ Əmdidə sən Yoppaoja adəm əwətip, Petrus dəpmu atılıdiqan Simon isimlik adəmni qakırtıp

^{9:33} «orun tutup...» — grek tilida «palas tutup...».

^{9:35} «...Xaron rayonidikilərinə həmmisi towa kılıp Rəbgə baqlandı» — grek tilida «Xaron rayonidikilərinə həmmisi (ez yoldılin) burulup Rəbgə baqlandı».

^{9:36} «Yoppa xəhəri» — krek tilida ismi «Yoppa». Həzirki ismi «Jaffa» yaxşı «Hayfa». ...Tabita....Dorkas...» — «Tabita» ibranıyi tilida, «Dorkas» grek tilida «jərən» degen mənidi.

^{9:42} «Bu həwər pütkül Yoppaoja tarkılıp...» — muxu yorda «Yoppa» Yoppa (Jaffa) xəhərinin ətrapidiki pütkül yərlərini kərsətsə kerək. (həzirki ismi «Hayfa»).

^{10:2} «Korniliy iħlasman adəm bolup, ezi wə pütkül eyidikiliri Hudadin korkattı...» — Korniliy bəlkim sinagogka katnaxkan «Hudadin korkkuqi» dəp atalojan yat əlliklərdin biri idi. Gərəq Yəhudiylarning rimliklər oqup tırik tapxurup bərdi.

^{10:3} «qüxtin keyin saat üqlərdə» — Kanaan (Pələstin) wakti bilən «saat toqquzlarda».

«Rosullarning paaliyətliri»

kəl.⁶ U Simon isimlik bir kənqining əyidə mehman bolup turuwatidu. Simonning əyi dengiz boyida, — dedi.

⁷ Uningoja səzligən pərixtə kətkəndin keyin, Korniliy əydiki hizmətqilərdin ikkini wə daim yenida turup hizmət kılınğıclar işidiki ihlasmən bir ləxkərni qakırdı.⁸ Barlıq ixlarnı qüxəndürgəndin keyin, ularni Yoppaşa əwətti.

Hudanıng Petruska wəhiy berixi

⁹ Ətisi ular səpər kılıp xəhərgə yekin laxkanda, qüx waqtı bolup, Petrus dua kılıx üçün eğziga qıktı.¹⁰ Uning korsikı ekip ketip, bir nərsa yəy dedi. Birak ular ojiza təyyarlawatkanda, əqayibana bir alamat Petrusni oruwaldi.¹¹ U asman eqilib, tət burjkidin baqlanqan haldə yər yüziga qüfürülüwatkan kəng dastihandək bir nərsini kerdə.¹² Dastihanda hərhil tət putluk hayvanlar, yər beqırılıqıclar, asmandiki uqar-kanatlarmu bar idı.¹³ Uningoja bir awaz anglandı: —

«Ornungdin tur, Petrus, ulardin soyup yə!»

¹⁴ — Yak, Rəb, hərgiz bolmayıdu! Mən heqkaqan heqkandak napak yaki haram nərsini yegən əməsmən! — dedi Petrus.¹⁵

¹⁵ Awaz ikkinqi kətim kəlip uningoja:

— Huda halal dəp paklıqannı sən haram demə! — deyildi..

¹⁶ Bu ix üq kətim yüz berip, andin dastihandək bolovan xu nərsə dərhal asmanoja elip qıkıp ketildi.

¹⁷ Petrus kərgən əqayibanə alamətning mənisi toqrisida kaymukup turojanda, mana Korniliy əwətkən kixilər Simonning əyini tepip, dərwaza aldida turattı.

¹⁸ Ular birləşti qakırıp, uningdin Petrus dəpmu atılıdıqan Simon degən birsi bu yərdə turamdu? — dəp soridi.

¹⁹ Petrus tehiqə xu əqayibanə alamətning mənisi üstidə oyliniwatkanda, Roh uningoja:

— Mana, seni üq adəm izdəp kəldi.²⁰ Ornungdin tur, pəskə qüx, heq ikkilənməy ular bilən billə baroqin. Qünki ularni əwətküqi Mən! — dedi.

²¹ Petrus pəskə qüxüp, həlikə adəmlərgə:

— Silər izdigən kixi mana mən bolımən. Bu yərgə kelix səwəbinglər nemikin? — dedi.

²² Ular jawabən: — Həkkaniy bir adəm, Hudadin korkidiojan, xundakla pütküll Yəhudiylə həlikə təripligən Korniliy isimlik rimlik yüzbəxi mukəddəs bir pərixtə təripidin sizni əyigə qakırtıp, sizdin səz-kalam anglaxkə əmr kılınoqan! — dedi.

²³ Xunga Petrus ularni əyga təklip kılıp, qondurup mehman kıldı.

Ətisi ornidin turup u ular bilən billə yoloja qıktı. Yoppadiki kerindaxlardın bəziliarı ularça həmrah bolup mangdi.²⁴ İkkinqi küni, ular Kəysəriyəgə yetip bardı. Əmdi Korniliy tuqşanlırı wə yekin yar-buradərlərini əyigə qakırıp, Petruslarnı təkəçəzarlık bilən kütüp turattı.²⁵ Petrus əyğə kirgəndə, Korniliy aldioja qıkıp, ayiojoja ezini etip səjdə kıldı.²⁶ Lekin Petrus dərhal uni yələp turozup:

^{10:9} «qüx wakti» —ibraniylarning waqtı bilən «saat altidə».

^{10:9} 2Pad. 4:33; Mat. 6:6.

^{10:14} «Yak, Rəb, hərgiz bolmayıdu! Mən heqkaqan heqkandak napak yaki haram nərsini yegən əməsmən!» — dastihandiki hərhil hayvanlar işidə Təwrat kanunu haram dəp bekitikan nuroğun janıwarlar bolsa kerak idi.

^{10:14} Law. 11:4; Kan. 14:7.

^{10:15} Mat. 15:11; Rim. 14:17,20; 1Tim. 4:4; Tit. 1:15.

^{10:18} «Ular , yəni Korniliy əwətkən kixilər birləşti qakırıp, uningdin Petrus dəpmu atılıdıqan Simon degən birsi bu yərdə turamdu? — dəp soridi — 18-21-ayətlərdən kariqanda, dəsləptə heqkim muxu adəmlərinin soalişa jawab bərmidi. Yəhudiylər kerindaxlar dərwazining sırtida birnəqqə rimliklarning, jümlidin bir rimlik əskərnəning Petrus toqşuluk sorawatqanlığını kerüp, bəlkim jawab berixtin bir'az korkkan boluxi mümkün idi.

^{10:19} «Mana, Roh uningoja: — Mana, seni üq adəm izdəp kəldi... dedi» — «Roh» muxu yərdə Hudanıng Muqəddəs Rohı.

«Rosullarning paaliyətliri»

— Ornundin turojin! Mənmu bir insan, halas! — dedi.

²⁷ U Korniliy bilən gəp kılqəq eygə kiriwidi, eyning iqiqə yioqilojan top-top adəmlərni kərdi.

²⁸ U ularoja:

— Silergə məlumki, biz Yəhudiylarning yat əlliklərdin birsi bilən bardi-kəldi kılıxi yaki əylirigə kirixi Təwrat ənun-əkidlilirimizgə hilap. Lekin Huda manga həqkandaq adəmni napak yaki haram deməslilikim kerəklikini ayan kıldı. ²⁹ Xuning üçün silər adəm əwətip meni qakırojanda, həq rət kilmay aldinglarqa keldim. Əmdi soray, meni nemə dəp qakirdinglar? — dedi.

³⁰ Korniliy mundaq dedi:

— Tət künning aldida bugünkü muxu wakitkiqə roza tutkanidim; saat üqlərdə mən eydə dua kiliwatattim. Tuyuksız kiyimliridin nur qaknap turidiojan bir adəm aldımda pəyda bolup əra turdi. ³¹ «Korniliy! Duaying ijabət kılındı wə həyr-sahawətlik ixliring Huda aldiqa əslətmə kürbanlıqtək yətti. ³² Xunga Yoppaqa adəm əwətip, Petrus dəpmu atılıdiojan Simon isimlik adəmni qakırtip kəl. U dengiz boyında olturaklıq Simon isimlik bir kənqining eyidə mehman bolup turuwaitidu» dedi. ³³ Xuning üçün, dərhal əzəlirini qakırıp kelikə adəm əwətkənidim. Əzləri külbəmgə kelip yahxi kıldıla! Əmdi biz həmməyən Huda əzlirigə əmr kılqan barlıq səzlərni anglax üçün Hudanıq aldida hazır turuwaitimiz.

Huda yat əllərgimu nijat ata қılıdu

³⁴⁻³⁵ Petrus aqzını eqip mundaq dedi:

— Bərhək, mən Hudani həqkandaq adəmgə yüz-hatirə kilmaydu, dəp qüxinip yəttim; bəlkı hər əldin bolənlar iqidə Uningdin ərkəkliyət yürgüzidiojan kixi bolsila, Uning aldida məkbuldur. ³⁶ Huda Israil həlkigə yətküzgən səz-kalam, yəni Əysə Məsih arklılıq (u pütkül məwjudalarqa Rəbdur) inak-jatirjəmlik jakarlanıqan hux həwər silərgə məlumoq; ³⁷⁻³⁸

Silərningmu Yəhya pəyojəmbər qəmündürük qakırıkinə yətküzgəndin tartip, Galiliyədin baxlap pütkül Yəhudiye zeminlirida Nasarətlik Əysə tooruluk guwahlıktın — yəni Hudanıq ərkək kılıp uni Muqəddəs Roh, wə küq-kudrat bilən məsihligənləki, xuning bilən u həmmə yərni kezip, yahxi əməllərni kılıp, İblisning ilkida bolənərlarning həmmisini sakaytqanlığının həwiringlar bardur. Qünki Huda uning bilən billə idi. ³⁹ Bizmu uning həm Yəhudiylarning zemininda həm Yerusalemda kılqan pütün əməllirinə guwahqılıri. Ular uni yaşaşqə esixi bilənmə eltürdi. ⁴⁰⁻⁴¹ Birək üqinqi künü, Huda uni käpta tirildürüp namayan kıldı. Birək, həmmə kixilərgə əməs, pəkət Huda Əzi aldi bilən talliojan guwahqilar, yəni u əlümdin tirilgəndin keyin uning bilən həmdastıhan bolənərlər bizişlərning arimizda namayan kıldı. ⁴² U bizgə həlkəkə hux həwər yətküzüxnı wə əzininə Huda təripidin tiriklər wə əlgənlərinə sorakqası kılınip təyinləngüqi ikənlilikini jakar laxni əmr kıldı. ⁴³ Barlıq pəyojəmbərlər uningoja guwahlıq beriduki, hərkim uningoja etikəd kılqan bolsa uning nami arklılıq gunahlıları kəqürüm kılınidu.

^{10:26} Ros. 14:14; Wəh. 19:10; 22:9.

^{10:28} Mis. 23:32; 34:15; Kən. 7:2; Yh. 4:9; 18:28; Ros. 11:3; 15:8; Əf. 3:6.

^{10:30} «saat üqlərdə» — ibranıylarning wakti bilən «saat tokkuzlarda». Bəzi kona kəqümlərdə «roza tuttum» degen sözər teplimaydu.

^{10:31} Mat. 28:3; Mar. 16:5; Luk. 24:4.

^{10:34-35} Kən. 10:17; 2Tar. 19:7; Ayup 34:19; Rim. 2:11; Gal. 2:6; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17.

^{10:36} Yax. 9:5; 52:7; Yh. 16:33; Rim. 5:1; Kol. 1:20.

^{10:37-38} Yax. 8:23; 9:1; Mat. 4:12; Mar. 1:14,38, 39; Luk. 4:14; Zəb. 45:7; Yax. 61:1; Luk. 4:18.

^{10:39} «Yəhudiylarning zemini» — Yəhudiya. — «ular uni yaşaşqə esip eltürdi» — grek tilida «ular uni dərəhtə esip eltürdi».

^{10:40-41} «... uning bilən həmdastıhan bolənərlər...» — grek tilida «...uning bilən yegən wə iqlikən bolənərlər...».

^{10:40-41} Mar. 16:14; Luk. 24:34; Yh. 20:19; Ros. 2:24; 1Kor. 15:5.

^{10:42} Mat. 28:19; Mar. 16:15; Yh. 15:16; Ros. 17:31.

^{10:43} Yar. 3:15; 22:18; 26:4; 49:10; Kən. 18:15; Zəb. 132:11; Yax. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; MİK. 7:20; Ros. 15:9.

«Rosullarning paaliyətliri»

⁴⁴ Petrus tehi bu səzlərni kiliwatkanda, Mükəddəs Roḥ söz-kalamni anglawatkan həmmə kixigə qüxti. ⁴⁵ Petrus bilən billə kəlgən hətnilik bolğan ixəngüqilərning hərbiri Mükəddəs Roḥning yat əllərdikilərgimu ata kılınip tekulgənləkini kərüp bək həyran boluxti. ⁴⁶ Qünki ularning karamət naməlum tillarda səzlixip Hudani uluoqlıqlanlığını angldi. Xunga Petrus:

⁴⁷ — Muxu kixilər bizgə ohxax Mükəddəs Roḥni kəbul kılouqı bolğan bolsa, kim ularning suşa qəmüldürüxni kəbul kılıxını tosalisun?! — dedi.

⁴⁸ Xuning bilən u ularning Rəbninq namida qəmüldürülüxini buyrudi. Andin ular Petrusning ular bilən birnəqqə kün turuxini etündi.

Petrusning «yat əlliklər»ning qəmüldürülüxini aklixi

11 ¹Rosullar wə pütkül Yəhudiyyədiki baxka kərindaxlar yat əlliklərningmu Hudaninq sezkalamini kəbul kılouanlığını angldi. ²Xunga, Petrus Yerusaleməqə käytkanda, hətnilik bolğan ixəngüqilər uni əyibkə buyrup:

³ — Sən hətnə kılınmıojan adamlarning əyidə mehman bolup, ular bilən həmdastihan boldung?! — dedi.

⁴Birak Petrus pütün ixni baxtin-ahirlioqə ularoja bir-birləp qüxəndürüp⁵ mundak dedi:

— Yoppa xəhirdə dua kiliwatkinimda, oqayıbanə kərünüx meni oriwelip, bir alamatni kərdüm. Kəng dastihandək bir nərsə tet burjikidin baoļanqan əhalidə asmandın qüxüp, mening yenimda tohtidi. ⁶ Uninqoja kez tipik karisam, iqidə hərhil tet putluk hayvanlar, yawayi haywanatlar, yər beqırılioqular, asmandiki uqar-kanatlarımı bar ikən. ⁷ Andin: «Ornungdin tur Petrus, ular-din soyup yə!» degən bir awazni anglidim. ⁸ Mən: «Yak Rəb, hərgiz bolmaydu! Mən həqkəqan hərkəndək napak yaki haram nərsini aqzimoja alojan əməsmən!» dedim. ⁹ Birak manga yənə: «Huda əhalidə dəp pakliojan nərsini sən haram demə!» degən awaz anglandı. ¹⁰ Bu ix üq ketim xundak təkrarlinip, ahir bularning həmmisi asmanoja käytidin tartip ketildi. ¹¹ Mana dəl xu qaođa, Kəysəriyədin meni qakirixka əwətilgən üq kixi mən turojan əyninq aldioja kəldi. ¹² Mükəddəs Roḥ meni həq ikkilənməy ular bilən billə berixkə buyrudi. Muxu altə kərindaxmu mən bilən billə bardi. Kəysəriyəgə yetip kelip, həlikə adəmninq əyigə kirdük. ¹³ Bu kixi bizgə eżining əyidə payda bolup turojan bir pərixtini kəndək kərgənlilikini eytti. Pərixtə uningoja: «sən Yoppaqa adəm əwətip, Petrus dəpmu atılıediojan Simon isimlik bir adəmni qakirtip kəl, ¹⁴ u sanga seni wə pütkül ailəngə nijatlık yətküzidiojan bir həwərni əytip beridu» degənikən.

¹⁵ Mən gəpni baxliojinimda, Mükəddəs Roḥ huddi baxta bizning üstimizgə qüxkinidək, ularojiimu qüxti. ¹⁶ Xu qaođa, Rəbninq söz-kalamini, yəni: «Yəhya kixilərni suşa qəmüldürgən,

^{10:44} Ros. 8:17.

^{10:45} «hətnilik bolğan ixəngüqilər» — (Yoppadin kəlgən) Yəhudiylarnı kərsitidu. «yat əllərdikilərgə» — demək, Yəhudiyyə amaslärgə.

^{10:46} Mar. 16:17; Ros. 2:4.

^{10:47} Ros. 8:36; 11:17.

^{11:2} «Yerusaleməqə käytkanda» — grek tilida «Yerusaleməqə qıkkanda».

^{11:3} Mis. 23:32; 34:15; Kan. 7:2; Yh. 18:28.

^{11:5} Ros. 10:9.

^{11:8} Law. 11:4; Kan. 14:7.

^{11:12} «həq ikkilənməy ular bilən billə berix...» — yaki «(Yəhudi yakı Yəhudi əməslərni) həq ayrimay ular bilən billə berix...». «muxu altə kərindax» — xübhisizki Yoppa xəhirdin kəlgən altə kərindaxning xu qaođa Petrusning həmrəhlikidə bolğanlığını kərsitidu.

^{11:12} Ros. 10:19; 15:7.

^{11:14} «u sanga seni wə pütkül ailəngə nijatlık yətküzidiojan bir həwərni əytip beridu» degənikən — grek tilida «u sanga seni wə pütkül ailəngə yətküzidiojan bir həwərni əytip beridu».

^{11:15} «Mükəddəs Roḥ huddi baxta bizning üstimizgə qüxkinidək» — rosul Petrusning «baxta» degən sözünün enikki, u wə baxka etikadqılaroja nişbətən Mükəddəs Roḥning ezişirigə kəlgənlilik toluq bir yengi baxlinix bolğanidı.

«Rosullarning paaliyətliri»

lekin silər bolsanglar Mükəddəs Rohka qəmündürülisilər» deginini esimgə aldım.¹⁷ Xunga, əgər Huda əmdi muxularoğa biz Rəb Əysə Məsihkə etikəd kılıqinimizdin keyin bizə bərgən iltipatka ohxax iltipat ata kılıqan bolsa, Hudani tosalqudək mən zadi kim idim?¹⁸

¹⁸ Ular bu səzlərni angloqanda, əyibləxtin tohtap, Hudaqə mədhijə okup:

— Bərək, Huda əllərgimu həyatlıqka elip baridioğan towa kılıxni nesip kilipti! — deyixti.

Antakya xəhiriidiki etikadqılar

¹⁹ U qaoqla, Istipanning ixi bilən ziyanxəlikkə uqrəp hərkəysi jaylaroqa tarkılıp kətkənlər Fənikiyə rayoni, Siprus arili wə Antakya xəhiri qatarlıq jaylaroqıqə yetip berip, bu jaylarda söz-kalamni pəkət Yəhudiylarqıla yətküzətti.²⁰ Lekin ulardin Siprus arili wə Kurini xəhiriidin kalğan bəzilər Antakya xəhiriqə barçında, Rəb Əysanın hux həwirini Greklərgimi yətküzdi..²¹

²¹ Rəbning kəli ular bilən billə bolup, tolimu nuroqun kixılər ixinip towa kiliplə Rəbgə baqləndi..²²

²² Bu həwər Yerusalemidiki jamaətning əlkılıqə yetip kəldi. Xuning bilən ular Barnabas-ni Antakyaqıqə arılap etüxkə əwətti.²³ Barnabas yetip berip, Hudanıng mehîr-xəpkətinə kerüp, huxal boldi. U ularning həmmisini jan-dilidin kətiyilik bilən Rəbgə qing baoqlinixkə riqəbatləndirdi..²⁴ Qünki u Mükəddəs Rohka wə iman-ixənqə toldurulmuş bolup, yahxi bir adəm idi. Xuning bilən zor bir top adəmlər Rəbgə əkoxuldu..²⁵

²⁵ Xuning bilən Barnabas Tarsus xəhiriqə Saulni izdəp bardı.²⁶ Uni tepip Antakyaqə elip kəldi; xundak boldiki, ikkiylən jamaət bilən billsə sak bir yil yioqılıp, nuroqun adəmgə təlim bərdi. Muhlislarning «Hristianlar» dəp tunji atılıxi Antakyadın baxlandı..²⁷

²⁷ U künnlərdə bəzi pəyojəmbərlər Yerusalemidin Antakyaqə qüxüp kəldi.²⁸ Bulardın Agabus isimlik birəylən otturioja qıkıp, Rohning wəhiyini yətküzüp, kəttik bir aqarqılıkning pütükül dunyanı basidioqanlığını aldin eytti (bu aqarqılık dərvəkə «Klawdiyus Kəysər» həküm sürgən wakitta yüz bərdi)..²⁹ Buning bilən Antakyadiki muhlislarning hərbiri ez kurbioqə karap pul yioqıp, Yəhudiyədə turuwatlıq kərindaxlaroğa yardım berixni karar kıldı..³⁰ Ular bu kararnı ada kiliplə, ianını Barnabas wə Saulning kəli arkılıq Yəhudiyədiki jamaət akşakallırıqə yətküzüp bərdi..

^{11:16} Yəx. 44:3; Yo. 2:28-29; Mat. 3:11; Mar. 1:8; Luka 3:16; Yh. 1:26; Ros. 1:5; 2:4; 19:4.

^{11:17} Ros. 15:9.

^{11:19} «ziyanxəlikkə uqrəp...» — grek tilida «azab-okubətlərgə uqrəp...». «Siprus arili wə Antakya xəhiri qatarlıq jaylar...» — bu Antakya «Suriyədiki Antakya» idi.

^{11:19} Ros. 8:1, 4.

^{11:20} «...Rəb Əysanın hux həwirini Greklərgimi yətküzdi» — «Greklər» «Yəhudiyə əməslər» idi, əlwətta.

^{11:21} «...towa kiliplə Rəbgə baqləndi» — grek tilida «...«ez yolidin» burulup Rəbgə baqləndi».

^{11:21} Ros. 2:47; 5:14.

^{11:22} «...Xuning bilən ular Barnabasnı Antakyaqıqə arılap etüxkə əwətti» — məksiti bəlkim, əhwalını bilip bekip, həkikiyi etikadqılar bolsa ularnı riqəbatləndirəcədir.

^{11:23} «Barnabas ... Hudanıng mehîr-xəpkətinə kerd...» — bu deyənlilikning bəlkim kep jəhətlili bardur: — (1) adəmlər həkikətən towa kiliplə Rəbgə baqlansası bu xübhəsizki, Hudanıng mehîr-xəpkətinin zor nətijisidir; (2) Hudanıng mehîr-xəpkəti bilən etikadqılarda hərhil mewa — mühabbət, huxallık, hatırjəmlik katarlıqlar pəydə bolidur; (3) jamaətning esüxi wə kepiyikə pakət Hudanıng mehîr-xəpkəti bilənlə bolidur.

^{11:23} Ros. 13:43; 14:22.

^{11:24} Ros. 4:36; 6:5.

^{11:25} Ros. 9:27.

^{11:26} «muhlislarning «Hristianlar» dəp tunji atılıxi Antakyadın baxlandı» — «Hristianlar» degən sez bəlkim awwal «hrestos» («əhmak» degən manida) degən sezdin kalğan məshirə harakteridiki sez boluxı mumkin; lekin əhir berip asasıy manisini yahxi qıktı, yəni «Hristosning (Məsihning) adamları» («Məsih» bolsa ibranıytılda «Maxiyah» — grek tilida «Hristos»).

^{11:28} «Agabus... Rohning Wəhiyə bilən ... aldin eytti» — «Roh» muxu yərdə Mükəddəs Roh, əlwətta.

^{11:28} Ros. 21:10.

^{11:29} «Buning bilən Antakyadiki muhlislarning hərbiri ez kurbioqə karap pul yioqıp, Yəhudiyədə turuwatlıq kərindaxlaroğa yardım berixni karar kıldı» — nemixə ular Yəhudiyədiki kərindaxlaroğa alähidə yardım əvətməkqə? (1) Yəhudiyə kərindaxlar awwal Hudanıng hizmitini aloşa sürütücün kep yərlərini seti wətəkanidi («Ros.» 2-bab); (2) Yerusalem wə Yəhudiyə elkisi də bolovan ziyanxəlik bək eçir bolovaqka, etikadqıllarning iqtisadiy ziyyini bəlkim az əməs idi.

^{11:30} Ros. 12:25.

«Rosullarning paaliyətləri»

Tehimu kəp ziyanxəxlər

12¹ Xu qaoqlarda, Hərod padixah jamaəttikilərdin bəzilirigə ziyanxəlik kilməkqi bolup ularoja kol saldı.² U Yuhanınnaning akisi Yakupni kiliqlap əltürdi.³ Əzining bu kılıjan ixining Yəhudiylarоja yakınlığını körüp, u Petrusnimу tutkun kildurudi (xu qaođa «petir nan heyti» məzgili idi).⁴ Petrusni tutkandin keyin, uni zindanoja taxlap, tət ləxkar bir guruppa kılınoğan tət karawwul topioja tapxurdı. Pasha heyttin keyin, Hərod uni halayık aldida sorak kilməkqi idi.⁵ Xunga Petrus zindanda tutup ələndi. Lekin jamaət Hudaqə jan-dil bilən uning üçün dua kilixiwatattı.

Petrusning zindandin əlkəndə

⁶ Əmdi Hərod uni elip qikip sot kiliqxning aldinkı keqisi, Petrus ikki zənjir bilən baoqlaklıq peti, ikki karawulning otturisida uhlawatattı; ixikning sırtidimu birnəqqə karawul zindannı kəzət kilixiwatattı.⁷ Wə tuyuksız Rəbning bir pərixtisi kərünüp, bir nur kamerni yoruttı. Pərixtə Petrusning bikiniqə noqcup:

- Tez tur! — dəp oyqattı. Uning kolliridiki zənjir xu həman boxap qüxüp kətti.⁸ Pərixtə uningoja:
- Belingni baoqliwal! Kəxinqnimu kiy! — dedi. Petrus uning deginini kıldı. Andin u:
- Qapiningni yepinqaqlap kəynimdin mang! — dedi.

⁹ Petrus uningoja əgixip kamerdin qıktı. Birək, u pərixtining wasitisi bilən boluwatkan bu ixlarning rastlığını bilməy, bəlki bir oqayıbanə kərünüük kerüptimən, dəp oylawatattı.¹⁰ Ular birlinqi wə ikkinqı kəzəttin etüp, zindanning xəhərgə qılıqdoğan təmür dərwazisioja baroqanda, dərwaza ular üçün əzlükidin eqilib kətti. Ular qikip, bir koqidin etkəndə, pərixtə tuyuksız uning yenidin kətti.

¹¹ Xu qaođa, Petrus esigə kelip, eż-eziga: «Dərwəkə əmdi Rəb Əz pərixtisini əwətip, meni Hərodning kolidin wə Yəhudiyların kütkənlirinə həmmisidin əlkəndə kətəkəndə, dəp bildim» — dedi.

¹² Həkəkiyə əhwalni qüxinip yətkəndə, u Markus dəpmu atılıqdoğan Yuhanınnaning anisi Məryəmning eyiga bardı. U yərdə nuroqun kixılər yiojılıp dua-tilawət kilixiwatattı.¹³ U dərwazining ixikini kakşanda, Roda isimlik bir dedək awazni anglap qıktı.¹⁴ U Petrusning awazını tonup, huxallılıq idin ixikni eqixkumu ülgürməy yığırıp kelip, həmməyləngə:

- Petrus dərwaza aldida turidu! — dəp həwər kıldı.

¹⁵ Lekin ular: — Sarang bolup əldəndən! — deyixti. Birək u: — Rast xundak, dəp turuwaldı. Ular:

- U uning pərixtisi bolsa kerək! — deyixti.

¹⁶ Birək Petrus dərwazını kəkliwərdi. Ular qikip dərwazını eqip, uning ezini kərgəndə həmməylən həng-tang boluxti.¹⁷ Petrus ularoja ün qıqarmaslıqka kol ixariti kılıp, ularoja Rəbning eżini zindandin əndəkəndə elip qıqənlığını eytip bərdi. Andin keyin, u:

- Bu həwərnı Yakupka wə əkerindaxlaroja yətküzüp koyungalar, — dəp, ezi u yərdin baxkə yərgə kətti.

^{12:1} «Hərod padixah» — bu Hərod «Hərod Agrippa (I)» idi. Hərodlar tooruluk «Təbirlər»ni kərüng.

^{12:2} Mat. 4:21.

^{12:4} «Pasha heyti» — yəni «etüp ketix heyti».

^{12:4} Yh. 21:18.

^{12:7} Ros. 5:19; 16:26.

^{12:15} «U uning pərixtisi bolsa kerək» — ular «əlgən Petrusning rohi» yaki «Petrusni alahidə koojdayqıqan bir pərixtə» dəp oylap kələnən boluxı mümkün.

^{12:17} «Bu həwərnı Yakupka wə əkerindaxlaroja yətküzüp koyungalar» — «Yakup» muxu yərdə Rəb əysanıng inisi bolovan Yakupni kərsitudu.

^{12:17} Ros. 13:16; 19:33; 21:40.

«Rosullarning paaliyətliri»

¹⁸ Tang atkanda, қarawullar Petrus zadi nemə boldi dəp sarisimiga qüxti. ¹⁹ Hərod uni izdəp uning iz-derikini tapalmıqqa, қarawullarnı sorak kılıp, ularnı əlüməgə məhkum қılıxını buyrudi. Bu ixtin keyin, u Yəhudiyyədin qübüxp Қəysəriyə xəhərigə berip xu yerdə turdi.

Hərod Agrippa hanning olumi

²⁰ Əslidə Hərod han bilən Tur wə Zidondikilər arısida qattık jedəl bar idi. Həlbuki, Tur wə Zidondikilər birlixip, Hərodning aldiqə kəldi. Uning bilən yarixiwelix üçün ular aldi bilən hanning Bilastus isimlik xəhsiy oqojidarını ezlirigə yar-yelək boluxka қayıl kılıqanıdi. Qünki bu yurttikilər axlıqni hanning ilkidiki jaylardın alattı.

²¹ Bəlgiləngən kərəxüs künidə Hərod xəhanə tonlirini kiyip, sorak təhtidə olturup, ularoja nutuk sezlidi. ²² Anglojan həlk:

— Bu adəmning awazı əməs, bəlkı bir ilahning awazidur! — dəp warkıraxtı.

²³ Xuan Pərvərdigarning bir pərixtisi hanni urdi; qünki u xan-xərəpni Hudaşa beqiqlimidi. Nətijidə, u kurtka yəm bolup eldi. ²⁴ Əmma Hudanıng səz-kalami dawamlıq bərk urup kengəydi. ²⁵ Barnabas bilən Saul Yerusalemda ianilirini tapxurux hizmitini ada kılıqandın keyin, Antakyaçı qayıtip kətti. Ular Markus dəpmu atılıdıcıyan Yuhanannı billə elip bardı.

Mukəddəs Rohning Barnabas bilən Saulni əwətixi

13 ¹ Antakyadiki jamaat iqidə bəzi pəyoğəmbərlər wə təlim bərgüqilər bar idi. Ular Barnabas, «Qara» dəpmu atılıdıcıyan Ximeon, Kurinilik Lukius, Hərod han bilən billə qong bolovan Manaən wə Saullar idı. ² Ular Rəbning ibaditidə bolup roza tutuwatkan bir məzgildə, Mukəddəs Roh ularoja:

— Barnabas bilən Saulni Mən ularni ələkiliq qakırojan hizmət üçün Manga ayrip köyunglar, — dedi..

³ Xuning bilən, ular yənə roza tutup dua ələkiliq keyin, ikkiylənning üstigə əllərini təkküzip uzitip köydi..

Barnabas bilən Saul Siprusta

⁴ Ular Mukəddəs Roh təripidin əwətilgilən bolup, Salyukiya xəhərigə berip, u yərdin kemigə qikip Siprus arilioja ələkiliq yoloja qıktı. ⁵ Salamis xəhərigə yetip kelip, ular Yəhudiylarning sinagoglarda Hudanıng səz-kalamını yətküzüxkə baxlıdı. Yuhananna ularning yardımçıları idı. ⁶ Ular pütün aralnı arılap qikip, Pafos xəhərigə kəldi. Ular u yərdə Baryəxua isimlik bir kixi bilən uqrıxip kəldi. U sehirdən bolup, sahta pəyoğəmbər bolovan bir Yəhudiyy idı. ⁷ U kixi bu aralning rımlıq waliyisi Sergiyus Pawlusning həmrəhidi idı. Waliy ukumuxluk bir kixi bolup, Barnabas bilən

^{12:21} «Hərod... ularoja nutuk sezlidi» — yəki «Hərod... ularni əyibləp nunuk sezlidi». Grek tilida «nutuk sezləx» degən bu sezninq bazidə «ayibləx» degən purikjı bar.

^{12:24} «əmma Hudanıng səz-kalami dawamlıq bərk urup kengəydi» — demək, uningoja etikad kılıqıqların sani keşfetməkta idı.

^{12:24} Yəx. 55:11; Ros. 6:7.

^{13:1} «Qara» dəpmu atılıdıcıyan Ximeon — grek tilida «negir» dəpmu atılıdıcıyan Ximeon, «Negir» degən mənisi «qara». «Hərod han» — muxu ayottə «han» grek tilida «tetrark» degən söz bilən ipadılındı. «Tetrark» degənninq toluk mənisi «(zəminning) təttin bir kismı üstidiki həkim». «Tetrark» degən mərtiə «waliy»din təwən; xuning üçün Hərodlar Pontiy Pilatuska boysunuxi kerək idi.

^{13:1} Ros. 14:26.

^{13:2} Mat. 9:38; Ros. 9:15; 22:21; Rim. 1:1; 10:15; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:11; Ibr. 5:4.

^{13:3} Ros. 6:6; 8:15; 19:6.

^{13:5} «Yuhananna ularning yardımçıları idı» — yəni Markus dəpmu atalojan Yuhananna.

^{13:5} Ros. 12:25.

^{13:6} Ros. 8:9; 19:13.

«Rosullarning paaliyətliri»

Saulni qakırtıp, Hudanıng söz-kalamını anglimaqçı boldı.⁸ Lekin həlikə sehırgər (uning grekqə ismi Əlimas bolup, «sehırgər» deyən mənidə) ularoqa karxi qıkıp, waliyning rayını etikadın kayturuxni urunmağta idi.⁹ Birak Mükəddəs Rohka toldurulmuş Saul (yənə «Pawlus» dəpmu atılıdu) həlikə sehırgərə tikiliq karap.¹⁰ uningoşa:

— Əy, kəlbinq hərhil hıyligərlik wə aldamqılık bilən tolojan İblisning oqlı, həmmə həkkaniylikning düxmini! Pərvərdigarning tüz yollırını burmilaxnı zadi tohtatmamsən?!
¹¹ Əmdı Rəbning koli üstünggə qüxti! Kəzliring kor bolup, bir məzgil künning yorukını kərəlməysən! — dedi.

Xuan, bir hil tuman wə қarangoşluq uni bastı. U yolni silaxturup, kixilördin meni қolumdını yetilənglər, dəp iltija kılattı.¹² Yüz bərgən ixni kərgən waliy Rəbning təlimigə kəttik həyran bolup, Uningoşa etikad kıldı.

Pawlusning bir sinagogta Rəbning təlimini berixi

¹³ Pawlus bilən uning həmrəhələri kemigə qıkıp, Pafostin Pamfiliyə əlkisidiki Pərgə xəhīrigə bardi. U yərda Yuhanna ulardın ayrılip Yerusalemə qayıtti.¹⁴ Pawluslar bolsa Pərgə xəhīridin qıkıp, dawamlıq mengip Pisidiyə rayonidiki Antakya xəhīrigə berip, xabat künü sinagogka kirdi.¹⁵ Təwrat kisimliridin wə pəyoğəmbərlərning yazmılır idin okuloğandan keyin, sinagogning qonglıri ularni qakırtıp:

— Kərindaxlar, əgər halayıkka birə nəsihət sözüngərə bolsa, eytingərə, — dedi.

¹⁶ Pawlus ornidin turup, kol ixiriti kılıp, halayıkka mundak dedi:

— Əy Israillar wə Hudadin korkıkanlar, կulaq selingər!¹⁷ Bu Israel həlkining Hudasi ata-bo-wilirimizni tallidi; ular Misirdə musapir bolup yaxıqan waqtılarda ularni uluoq kıldı, Əzining egiz kətürgən biliki bilən ularni Misirdin kutkuzup qıktı.¹⁸ U qəldə ularoqa təhminən kırıq yil əqəmhorluk kıldı.¹⁹ andin Qanaan zeminidiki yətə əlni yokitip, ularning zeminlirini ularoqa miras kılıp bərdi.²⁰ Bu ixlaroqa aldi-kəyni bolup təhminən tət yüz əllik yil kətti. Keyin, taki Samuil pəyoğəmbər otturioğa qıkıqqa, u ularoqa batur hakimlarnı tikləp bərdi.²¹ Andin ular bizgə bir padixahı bərsikən, dəp Samuil pəyoğəmbərdin tilidi. Xuning bilən Huda ularoqa Binyamin əabilisidin Kix isimlik adəmning oqlı Saulni tikləp bərdi. U kırıq yil həküm sürdi.²² Birak Huda Saulni səltənitidin qüxürüp, ularoqa Dawutni padixah kılıp turqozup bərdi. Huda uning həkkida guwahlıq berip: «Kenglündikidək bir adəmni, yəni Yəssəning oqlı Dawutniaptım. U Mening toluq iradəmə əməl kılıdu!», — dedi.²³ Əzi wədə kıləjəndək Huda bu adəmning nəslidin Israel həlkigə bir Kutkuzoquqı tikləp bərdi — u bolsa əysanıng əzidur!

²⁴ U həlkining otturisişa qıkixtin alwwal, Yəhyyə pəyoğəmbər qıkıp, barlıq Israel həlkini towa klixixni bildüridiqan qəmündürüxni köbul kılıngılar, dəp jakarlıdı.²⁵ Yəhyyə pəyoğəmbər wəzipini tamamlıqanda, halayıkka mundak deyənidi: «Silər meni kim dəp bilisilər? Mən silər kütkən zat

^{13:9} «Saul yənə «Pawlus» dəpmu atılıdu...» — «Pawlus» latinqə isim bolup, mənisi bəlkim «kicik». Saul Mükəddəs Roh təripidin Yəhudiy əməslərinin hizmitidə boluxka qakırılıqqa, u muxu yərdin baxlap ezi üçün bu latinqə isim ixlitixə baxlaydu.

^{13:13} «U yərda Yuhanna ulardın ayrılip Yerusalemə qayıtti» — muxu «Yuhanna» bolsa Yuhanna Markus idi.

^{13:13} Ros. 15:38.

^{13:16} «Əy Israillar wə Hudadin korkıkanlar... » — «Hudadin korkıkanlar» deyən turaklık, ibarə Təwrat etikadida bolovan «yat alliklər» (Yəhudiy əməslər)ni kərsitudu. Hətnə köbul kılımıcıq bolsimu, ularoqa sinagogka katnixixa ruhsat beriləngə.

^{13:16} Ros. 12:17; 19:33; 21:40.

^{13:17} Mis. 1:1.

^{13:18} Mis. 16:35; Qəl. 14:34; Zəb. 95:10.

^{13:19} Yə. 14:2.

^{13:20} Hək. 2:16; 3:9.

^{13:21} 1Sam. 8:5; 9:15; 10:15; Həox. 13:11.

^{13:22} 1Sam. 13:14; 16:12; Zəb. 89:19-29; Ros. 7:45.

^{13:24} Mat. 3:1; Mar. 1:2; Luq. 3:2; Yh. 3:23.

«Rosullarning paaliyətliri»

əməsmən. Bırak mana, məndin keyin birsi kelidu, mən hətta uning ayaq kəxlirini yexixkimu layık əməsmən!»²⁶ Əy kərindaxlar, İbrahimning jəmətining nəsilliri wə aranglardıki Hudadin korkkanlar, bu nijatlığın səz-kalami sılərgə əwətildi!²⁷ Yerusalemda turuwatkanlar wə ularning hakimliri əysani tonumay, uning üstidin gunahkar dəp həküm qıçarojını bilən, hər xabat künə okulidiojan pəyojəmbərlərning aldin eytən səzlərini əməlgə axurdi.²⁸ Gərqə ular uningdin əlüm jazasıqə həküm kılıxka tegixlik birər gunah tapalminojan bolsimu, waliy Piltustın yənilə uni əlümgə məhkum kılıxni etti. ²⁹ Ular bu ixlarnı kılıp mukəddəs yazmilarda uning həkkidə aldin pütülgənlərning həmmisini ezləri bilmigən halda əməlgə axuroqandın keyin, uning jəsətinə kresttin qüsürüp, bir kəbriga koydi. ³⁰ Lekin Huda uni əlüməndin tirildürdü! ³¹ Tirilgəndin keyin, u burun ezi bilen Galiliyədin Yerusalemə möqə eğixip kəlgənlərgə kəp künlər iqidə nəqqə kətim kerünüp turdi. Bu kixılər hazır Israfil həlkigə uning guvahqılırları boluwatidu. ³²⁻³³ Bizmu ata-bowlirimoja kılınojan wədining hux həwirini silərgə hazır jakarlaymız — Huda əysani arımızda tikləp, bu wədini ularning əwlədləri bolon bizlərgə əməlgə axurdi. Bu həktə Zəburuning ikkinçi kūyidə aldin'ala mundak pütülgən: «Sən Mening Oqlum, Əzüm seni bugünkü künidə tuqdurdum». ³⁴ Əmdililikə Hudanıng əysənə qırıxnı kaya kərgüzəməy əlüməndin tirildüridiqənlik həkkidə u mukəddəs yazmilarda mundak aldin eytən: «Dawutka wədə kılıqan mehîr-xəpkətləri silərgə ata kılımən!»³⁵ Xunga yənə bu həktə yənə bir ayəttə: — «İ Huda, Sening mukəddəs Bolouqungoja tenining qırıxnı kərgüzəməysən».

³⁶ Qünki Dawut dərwəkə Hudanıng iradisi boyiqə ez dəwri üçün hizmet kılıp, ez ata-bowlirimoja koxulup əlüməndə uhlap uning teni qırıp kətkəndi. ³⁷ Lekin Huda əlüməndin tirildürögü bolsa qırıxnı həq kərmidi.

³⁸ Əmdi xunga silər xuni bilixinglar kerəkki, i kərindaxlar, hazır gunahlardın kəqürüm kılıníx yoli dəl xu kixi arkılık silərgə jakarlini watidu. ³⁹ Musa pəyojəmbərgə qüsürüləngən Təwrat ənənə bilən silər halas bolalmaywatkan ixlardın uningə etikad kılıquqlar u arkılık halas

13:25 «Mən silər kükən zət əməsmən» — grek tilida: «Mən «u» əməsmən» yaki «Mən «xu zət» əməsmən».

13:25 Mat. 3:11; Yh. 1:20.

13:26 ... İbrahimning jəmətining nəsilliri wə aranglardıki Hudadin korkkanlar... — «Hudadin korkkanlar» — 16-ayət wə izahatname kərinə.

13:26 Mat. 10:6; Ros. 3:26; 13:46.

13:27 «Yerusalemda turuwatkanlar wə ularning hakimliri əysani tonumay...» — grek tilida: «Yerusalemda turuwatkanlar wə ularning hakimliri uni tonumay...».

13:27 Yh. 16:3; Ros. 3:17; 1Kor. 2:8; 1Tim. 1:13.

13:28 Mat. 27:20; Mar. 15:11; Luka 23:18; Yh. 19:6.

13:30 Mat. 28:6; Mar. 16:6; Luka 24:6.

13:31 Mar. 16:14; Yh. 20:19; 21:1; Ros. 1:3; 1Kor. 15:5.

13:32-33 «Sən Mening Oqlum, Əzüm seni bugünkü künidə tuqdurdum» — «Zəb.» 2:7. Bəzi alimlər, bu bəxarəttiki «tiklək» deyən uning əlüməndin tirildürülənlərinə kərsitidü, dəp «tirildürüp» dəp tarjima kılıdu. Lekin uning tirilişini kərsiti diqən bəxarətlərni nəkəl kəltəridiğən ayətlər 34-35-ayətlərdür. Xunga Zəburdikə bu bəxarət («Zəb.» 2:7) uning pak kiz Maryamın tuquluxını kərsitidü, dəp karayəmiz.

13:32-33 Yar. 3:15; 22:18; 26:4; 49:10; Kan. 18:15; 2Sam. 7:12; Zəb. 132:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24,25; Zəb. 2:7.

13:34 «Dawutka wədə kılıqan mehîr-xəpkətləri silərgə ata kılımən!» — «Yəx.» 55:2.

13:34 Yəx. 55:3.

13:35 «İ Huda, Sening mukəddəs Bolouqungoja tenining qırıxnı kərgüzəməysən» — «Zəb.» 16:10. «Sening mukəddəs Bolouqung» Məsihini kərsitidü.

13:35 Zəb. 16:10; Ros. 2:27.

13:36 «Dawut dərwəkə Hudanıng iradisi boyiqə ez dəwri üçün hizmet kılıp,...» — yaki «Dawut dərwəkə ez dəwridə Hudanıng muddia-məksətləri üçün hizmet kılıp,...». «uning teni qırıp kətkəndi» — grek tilida «qırıxləri kərdi». 35-ayətni kərinə.

13:36 1Pad. 2:10; Ros. 2:29.

13:37 «Lekin Huda əlüməndin tirildürögüqi bolsa qırıxnı həq kərmidi» — «Huda əlüməndin tirildürögüqi» əysani kərsitidü, alwattə.

13:38 «həzir gunahlardın kəqürüm kılıníx yoli dəl xu kixi arkılık silərgə jakarlini watidu» — «dəl xu kixi arkılık» əysa arkılık, demək.

13:38 Luka 24:47; 1Yuha. 2:12

«Rosullarning paaliyətliri»

kilinip həkkaniy klinidü! ⁴⁰ Xunga, pəyojəmbərlər aldin eytən xu balayı'apət bexinglar oja qüxməsləki üçün ehtiyat kilinglar! —

⁴¹ «Kərangler, i mazak kiloquilar, həyranuňas bolup həlak bolunglar!

Qünki silerning künliringlarda bir ix klimənki,

Uni birsi silergə elan kilsimu silər xu ixka hərgiz ixənməysilərl!»⁴²

⁴² Pawlus bilən Barnabas sinagogdın qikiqatkanda, jamaət ularoja kelərki xabat künü bu ixlar həkkidə yənə sezləxni yelindi. ⁴³ Sinagogtiki jamaət tarkaloqanda, nuroqun Yəhudiylar wə Hudadin korkkan Təwratka etikad kiloqan Yəhudi əməslərmə Pawlus bilən Barnabaskə əgəxti. İkkisi ularoja söz kili, ularni Hudanıng mehîr-xəpkitidə qing turuxka dəwət kıldı.

⁴⁴ Keyinkı xabat künü, pütün xəhər həlkə deyidək Hudanıng söz-kalamini anglioqili kelixti.

⁴⁵ Bırak bundak top-top adəmlərni kərgən Yəhudiylar həsətkə qəmüp, Pawlusning sözlirigə karxi tətür gəp kili, uningoja tehmət kıldı. ⁴⁶ Əmdi Pawlus bilən Barnabas tehimu yürüklük halda mundak dedi:

— Hudanıng söz-kalamını aldi bilən silər Yəhudiylər həlkigə yətküzüx kerək idi. Lekin silər uni qətkə kekip özünglərni mənggülük həyatka layık kərmigəndin keyin, mana biz silərdin burulup əllərgə yüzlənimiz! ⁴⁷ Qünki Pərvərdigar mukəddəs yazmilarda bizgə mundaq buyruqan: —

«Mən Seni yat əllərgə nur boluxka,

Yər yüzining qət-yakılırioqqa nijatlık boluxung üçün Seni atidim».

⁴⁸ Əllərdikilər bu sözni anglap, huxal boluxup Rəbning söz-kalamını uluqlaxtı; mənggülük həyatka erixixkə bekitilgənlərning həmmisi etikad kıldı.

⁴⁹ Xundak kili, Rəbning söz-kalami pütkül zeminoja tarkaldi. ⁵⁰ Bırak Yəhudiylar Hudadin korkkan yukarı təbiilik ayallarnı həm xəhər metiwrərini kutritip, Pawlus bilən Barnabaskə ziyankəxlik kiloqzup, ular ikkisini ez yurtliridin kooqlap qıckardı. ⁵¹ Əmma Pawlus bilən Barnabas ularoja karap ayaqlıridiki topini kekixturuwetip, Konya xəhiriğə karap mangdi. ⁵² Antakyadiki muhlislər bolsa huxallıqka həmdə Muqəddəs Rohka tolduruldu.

13:39 «Təwrat ətanı bilən silər halas bolalmaywatkan ixlar» — «halas bolalmaydiqan ixlar» hərtürlük ixlarnı kərsitudu; gunahning ilkidin halas boluxnu ez iqigə elipla қalmay, bəlkı Təwrat ətanunida bekitilgən türlik kurbanlıq kılıx wə rəsim kaidilərdin halas boluxnu ez iqigə alıdu.

13:39 Rim. 3:28; 8:3; 10:4; Gal. 2:16; Ibr. 7:19.

13:41 «Kərangler, i mazak kiloquilar, həyranuňas bolup həlak bolunglar! Qünki silerning künliringlarda bir ix klimənki, uni birsi silergə elan kilsimu silər xu ixka hərgiz ixənməysilərl!» — Təwrat, «Həb.» 1:5.

13:41 Yəx. 28:14; Həb. 1:5.

13:43 Ros. 11:23; 14:22.

13:46 «mana biz silərdin burulup əllərgə yüzlənimiz!» — «əllərgə yüzlənimiz» — yəni «Yəhudi əməslərgə yüzlənimiz». Demək, Hudanıng söz-kalamını ularoja yətküzimiz.

13:46 Mis. 32:10; Yəx. 55:5; Mat. 8:12; 10:6; 21:43; Ros. 3:26; 13:26; Rim. 10:19.

13:47 «Mən Seni yat əllərgə nur boluxka, yər yüzining qət-yakılırioqqa nijatlık boluxung üçün Seni atidim» — «Yəx.» 42:6 wa 49:6ni köründə: muxu aytıldıkları «Seni» Məsihni kərsitudu. Barnabas wə Pawlus «Pərvərdigarning kılıx»ning ixlərini dawamlıxturnu yürüzməktə (1-bab, 1-ayat).

13:47 Yəx. 42:6; 49:6; Lukə 2:33.

13:48 «bekitilgənlər» — yaki «bel baqılıqaralar» yaki «mayıl kılınoşalar».

13:50 «Bırak Yəhudiylar Hudadin korkkan yukarı təbiilik ayallarnı həm xəhər metiwrərini kutritip...» — «Hudadin korkkan ayallar» bolsa Təwratka etikad kiloqan Yəhudi bolmoqan, sinagogtiki ibadatkə qatnixidən ayallar. Gərqə ular «Hudadin korkkan» bolsimu, muxu yərdə Yəhudiylarning kutritixi bilən azdurulojan.

13:50 2Tim. 3:11.

13:51 «Pawlus bilən Barnabas ularoja karap ayaqlıridiki topini kekixturuwetip,...» — «ayaqlıridiki topini kekixturuwetix» deqan hərikət «munasiwitimiz pütünləy üzüldü» deqan agahning ipadisi idi. «Mat.» 10:14, «Mar.» 6:11, «Lukə» 5:9ni köründə. «Konya xəhiri» — hazırlıq nam. Kona grekçə ismi «ikonium» yaki «ikonion». U hazırlıq Türkiyədə.

«Rosullarning paaliyətliri»

Pawlus bilən Barnabas Konya xəhəridə

14¹ Konya xəhəridə xundak boldiki, Pawlus bilən Barnabas Yəhudiylarning sinagogioja kırğındə, jamaətkə xundak sözlidiki, nətijidə Yəhudiylar wə Greklərdinmu nurojan kixilər etikad əldi.² (halbuki, ixənmigən Yəhudiylar yat əlliklärning kəngüllərini zəhərləp, ularni ərindaxlar oja qarxi turuxka əktratti).³ Xunga Pawlus bilən Barnabas u yerdə heli uzun turup, Rəbgə tayinip yürəklik əldə hux həwərnini jakarlıdı; Rəb ularning əllərini bilən möjizilik alamətlər wə karamətlərni kərsitip eż mehîr-xəpkitining söz-kalamioja guvahlıq bərdi.⁴ Buning bilən xəhər həlkə ikkigə bolünüp ketip, bəziliri Yəhudiylar tərəptə, bəziliri bolsa rosullar tərəptə turdi.⁵ Ahirdə, bir kisim yat əlliklär bilən Yəhudiylar arisida (eż baxlıkları bilən birliktə) rosullarnı kiynap, qalma-kesək kılıx əktratçılıkçı bax ketürdü.⁶⁻⁷ Lekin ular bu ixtin hawar tezip, xu yərdin keçip Likawuna rayonidiki Listra wə Dərbə xəhərləri həmdə ətraplıki yurtlar oja karap mangdi. Ular xu yərlərdə hux həwərnini dawamlıq jakarlawərdi.

Listra wə Dərbə xəhərliridə

8 Xu qəođda, Listra xəhəridə putlirida maqduri yok, heq mengip bakmiojan bir tuçma paləq olturnattı.⁹ Pawlus söz kiliwatlaşdır, bu adəm uningoja kulak selip olturnattı. Pawlus uningoja kez tikip uning sakayıtilixioja ixənqi barlığını körüp yetip,¹⁰ yüksək awaz bilən:

— Ornunçdin dəs tur! — dedi.

Hələki adəm xuan ornidin das turup mengixka baxlıdı.¹¹ Lekin Pawlusning bu ixini kərgən top-top adəmlər Likawuna tili bilən:

— İlahılar insan kiyapitigə kirip arimizoja qübüptü! — dəp warķirixip kətti.¹² Ular Barnabasni «İlah Zeus» dəp ataxtı wə Pawlusni sözəlxətə baxlamıqə bolşaqlı uni «İlah Hərmis» dəp ataxtı.¹³

Xəhərning sırtida «Zeus İlah»ning buthanisi bar idi. Xu buthanidiki kahin xəhər dərvazisioja əküz wə gül qəmbirəklərni elip kelip, həlkə bilən billə rosullar oja atap kurbanlıq kilməkçi boldi.¹⁴ Lekin rosullar Barnabas bilən Pawlus bu ixni anglap, kiyim-keqəklirini yırtkan əldə, keqəlikning arisoja yügürüp kirip, warķirap mundak dedi:

— Halayık, bu ixlarnı nemə dəp kiliwatisilər?! Biz silərgə oxhax həssiyattiki insanlarımız! Biz silərgə bu ərziməs nərsilərni taxlap, asman-zemin, dengiz-okyan wə ulardiki barlıq məhluklərni Yaratmışlığı hayat Hudəqılı ibadət kiliştingər kerək dəp jakarlawatımız!¹⁵ Burunki dəvrlerdə, u hərkəsiyə əllərni eż yollırıda mengixka yol koyoqan.¹⁶ Kundak bəlsimi, U Əzini ispatlaydiqən guvahlıknı qaldurmiojan əməs. Qünki U həmixinə silərgə xapaət kərsitip, yamoğurnı eż wəktidə ərxtin yaqdurup mol həsul ata kılıp, ax-tamak bilən silərni toyozuzup, kəlbinqələrni huxallıkkə qəmdürüp kəldi.¹⁷

18 Hətta ular bu sözələrni kiloğan bəlsimi, halayıknı ular oja atap kurbanlıq kılıxını aranla tosuwaldı.

Lekin Antakya wə Konya xəhərliridin bəzi Yəhudiylar kelip, kixilərni əzlirigə əyil kılıxi bilən, həlkə Pawlusni qalma-kesək əldi, andin uni əldi dəp karap, xəhər sırtıqə sərəp aqıkıp

14:1 «Nətijidə Yəhudiylar wə Greklərdinmu nurojan kixilər etikad əldi» — «Greklər» bəlkim xu yərdiki hər millətin bolğan «Yəhudi» əməslərinə kərsitidir.

14:3 Mar. 16:20; Ros. 19:11; Ibr. 2:4.

14:4 «Xəhər həlkə ikkigə bolünüp ketip...» — yəki «Xəhərning kep kismi ikkigə bolünüp ketip...».

14:6-7 Mat. 10:23; Ros. 8:1.

14:8 Ros. 3:2.

14:11 Ros. 28:6.

14:12 «İlah Zeus» — Greklərning «bax ilah»ı («Yupiter» degən planeta). «İlah Hərmis» — Hərmis («Merkuriy» degən planeta) «ilahların əlqisi» dəp karilətti.

14:15 Yar. 1:1; Zəb. 33:6; 124:8; 146:6; Ros. 10:26; Wəh. 14:7; 19:10; 22:9.

14:16 Zəb. 8:12

14:17 Rim. 1:19.

«Rosullarning paaliyətliri»

taxliwətti.²⁰ Lekin muhlislar uning ətrapıoja olaxkanda, Pawlus ornidin turup, xəhərgə kaytip kirdi. Ətisi, u Barnabas bilən billa Dərbə xəhirigə kətti.

Rosullarning Suriyədiki Antakya oja kaytip kelixi

²¹ Əmdi ular Dərbə xəhiridə hux həwər jakarlap, nuroqun adəmlərni Məsihgə muhlis boluxka kirgüzgəndin keyin, ikkiylən Listra, Konya wə Antakya xəhərlirigə kaytip bardı. ²² Ular u

14:19 2Kor. 11:25.

Rosul Pawlusning hux həwərni jakarlıqan 1-səpiri



«Rosullarning paaliyətliri»

yərlərdə muhlislarning kələblirini küqəytip, ularni etikadta qıng turuxkə riqbətləndürüp, xundakla: — Biz Hudanıng padixahlıkıoja kirixtə nuroğun japa-muxəkkətlərni beximizdin etküzüximiz mukərrər bolidu, — dəp nəsihət kıldı.

²³ Ular yənə hərkəysisi jamaət iqidə akşakallarnı tallap bəlgiləp, dua kılıx wə roza tutux arkılık ularnı əzləri etikad baoğlıqan Rəbgə tapxurdu. ²⁴ İkkiylən Pisidiya rayonidin etüp Pamfiliya əlkisigə kəldi. ²⁵ Ular Pərgə xəhiri də səz-kalamnı yətküzgəndin keyin, Attalya xəhiri gə bardi.

²⁶ Andin u yərdin kemigə qıkıp, Suriyədiki Antakyaqa қarap kətti. Ular əslida xu yərdə əzləri hazır tamamlıqan bu wəzipini ada kılıxka jamaəttikilər təripidin Hudanıng mehri-xəpkitigə tapxurulqanıdi.

²⁷ Kəytip kəlgəndə, ular jamaətni bir yərgə jəm kılıqanda, ularoja Hudanıng əzləri arkılık kılıqan barlıq əməllirini, xundakla Hudanıng kəndak kılıp əllərgə etikadning bir ixiğini aqkanlığını səzləp bərdi. ²⁸ Ular u yərdə muhlislər bilən billə uzun məzgil turdu.

Yerusalemədiki sünnet tooprısidiki yiojin

15¹ Xu qaoqlarda bəzilər Yəhudiya əlkisidin kılıp, Antakyadiki kərindaxlar oja: — Silər Musa pəyojəmbərgə tapxurulqan yosun boyiqə hətnə kılınıxni կobul kilmisanglar, kutkuzelmaysilər! — dəp təlim berixkə baxlıdı.

² Bu ix tooprıside qong majira qıkçan bolup, Pawlus bilən Barnabas ikkiylən xu kixilər bilən kaşkin munazırə kılıxkəndin keyin, kərindaxlar Pawlusni, Barnabasni, xundakla ularning arisidin birnəqqəyənlənni bu məsilə tooprıside rosullar wə akşakallar bilən kərrixükə Yerusalemə oja barsun dəp bekitgən.

³ Xundak kılıp ular jamaət təripidin yoloja selinip, səpiridə Fənikiyə rayoni wə Samariyə əlkisini besip etüp, barojanla yeridə əllərningmu towa kılıp etikad yolioja kirgənlikini təpsiliy səzlidi. Bu həwər barlıq kərindaxlarnı zor xadlıqka qəmgüzdi. ⁴ Pawluslar Yerusalemə oja kəlgini də, ular jamaəttikilər, rosullar wə akşakallar təripidin қarxi elinip, kəpqilikə Hudanıng əzləri arkılık barlıq kılıqan əməllirini bayan kılıp bərdi. ⁵ Lekin Pərisiy məzhipidikilərdin etikad yolioja kirgən bəzilər ornidin turuxup:

— Muxu yat əllikləri hətnə kılıx kerak, xundakla ularoja Musaoja qüxürülgən Təwrat қanunioja əməl kılıxi kerəklikini jekilək kerak! — dedi.

⁶ Xunga rosullar bilən akşakallar bu məsilini muzakirə kılıx üçün jəm boluxti. ⁷ Uzun səhbətli xixtin keyin, Petrus ornidin turup mundak dedi:

— Kərindaxlar, dəsləptiki künərlərdə Hudanıng iqinglərdin meni tallap mening aqzım arkılık hux həwərdiki səz-kalamnı yat əlliklərgə anglitip ularning etikad kılıxida wasitə kılıxka bekitkənlikidin həwiringlər bar..

⁸ Wə insanlarning kəlbini bilgүqi Huda Muqəddəs Rohni bizgə ata kılıjinidək, ularoqimu ata kıldı. ⁹ Xundak kılıp, Huda ularni biz bilən həqkəndak pərkəndərməy, ularning kələblirini

^{14:22} Mat. 10:38; 16:24; Luğa 24:26; Ros. 11:23; 13:43; 2Tim. 3:12.

^{14:25} ... Attalya xəhiri gə bardi — Attalya xəhiri dengiz boyida idi; həzirki «Antalya».

^{14:26} Ros. 1:1.

^{14:27} «Hudanıng kəndak kılıp əllərgə etikadning bir ixiğini aqkanlığını səzləp bərdi» — «əllər» muxu yərdə «yat əllər», «Yəhudiylər əməslər» deyən mənidə.

^{15:1} «Silər Musa pəyojəmbərgə tapxurulqan yosun boyiqə hətnə kılınıxni կobul kilmisanglar, kutkuzelmaysilər!» — Yəhudiylərin kəlgənlər allıkaqan sünnet kılınoğan Yəhudiylər, əlwəttə.

^{15:1} Yar. 17:10; Law. 12:3; Gal. 5:2.

^{15:2} Gal. 2:1.

^{15:3} «əllərningmu towa kılıp...» — «əllər» yənə «Yəhudiylər əməslər» deyən mənidə. «əllərningmu towa kılıp etikad yolioja kirgənlikli...» — muxu yərdə grec tilidə: «towa kılıp etikad yolioja kirix» deyən ibarə pakət birlə səz «burulux» bilən ipadilini.

^{15:7} Ros. 10:20; 11:12.

^{15:8} 1Tar. 28:9; 29:17; Zəb. 7:9; Yər. 11:20; 17:10; 20:12.

«Rosullarning paaliyətliri»

etiqad arkılık pak kıldı..

¹⁰ Əħwal mana xundak ikən, əmdi silər nemə üçün əzimiz wə ata-bowilirimiz kətürəlmigən bir boyunturuknı muhlislarning boynıqa artmaqçı bolup, Hudani siniməkçı bolisilərlə!.

¹¹ Əmdilikdə, biz bolsaq Rəb Əysanın mehîr-xəpkítigə tayinip ularoqa ohxax kutkuzulımız, dəp ixinimiz..

¹² Bu səzdirin keyin, Barnabas bilən Pawlus qıkıp, Huda əzliri arkılık yat əlliklərning arısında kərsətkən barlıq mejizilik alamətlərni wə karamətlərni bayan kılıp bərdi; kəpçilik ularoqa կulaқ selip süküttə turdi. ¹³ Ularning sözü tügigəndin keyin, Yakup mundaq dedi:

— Kerindaxlar, manga կulaқ selinglər! ¹⁴ Bayatin Ximeon Hudanıng yat əlliklərimi baxtinla xapaət bilən yoklap, ularning arısının Əz nami üçün bir həlk qıkırıldığınanlığını qüxəndürüp etti.. ¹⁵ Payojəmbərlarning eytəklərimi buningə qa uyğun kelidi, huddi mukaddəs yazmilarda munu sözər pütülgəndək: —

¹⁶ — ««Muxu ixlardın keyin, Mən kayıtip kelip, Dawutning yikilojan qədirini yengibaxtin kürup tikləymən,

Uning harabiliyklərini käyta bina kılıp, əsligə kəltürimən.

¹⁷⁻¹⁸ Xundak kılıp, jahandiki baxka insanlarmı, yəni Mening namim bilən atalojan barlıq əllər Meni izdəp tapıdu» dəydi bu ixlarnı əməlgə Axuroquqı wə xundakla ularnı əzəldin ayan kılıp kalgən Pərvərdigar!..

¹⁹ — Xuning üçün hulasəm xuki, yat əlliklər arısının towa kılıp Hudaoqa etiqad baoqlıqanlaroqa awarə-eçirqlik selip koymasılımız kerək; ²⁰ pəkət ularoqa: «Butlaroqa atılıp bulqanojan nərsilərni yeyixtin, jinsiy buzukluktin, ənni wə boqup soyulojan həyvanlarning gəxliridinmu yeyixtin neri bolunglar» dəp tapılap, bir parqə hət yazılı.. ²¹ Qünki ədimki dəwrlərдин tar tip hər xəhərdə xabat künidə sinagoglarda Musa pəyojəmbərning eytəkləri okulup, uning kərsətmiliri eğitilip kəlgən..

^{15:9} Ros. 10:43, 44.

^{15:10} Mat. 23:4.

^{15:11} «Əmdilikdə, biz bolsaq Rəb Əysanın mehîr-xəpkítigə tayinip ularoqa ohxax kutkuzulımız, dəp ixinimiz» — bu ayettki «biz» Yəhudi etiqaqları, «ular» Yəhudi bolmiojan etiqaqları kərsitudu.

^{15:11} Əf. 2:8; Tit. 3:4.

^{15:14} «Ximeon» — Petrusning aramıyi tilidiki ismi («Simon» bolsa uning ibraniyi tilidiki xəklidur). «Hudanıng yat əlliklərimi baxtinla xapaət bilən yoklap, ularning arısının Əz nami üçün bir həlk qıkırıldığınanlığı» — «xapaət bilən yoklax» grek tilida pakət «yoklax» degen sezi bilən ipadilinidu.

^{15:17-18} «Xundak kılıp, jahandiki baxka insanlarmı, yəni Mening namim bilən atalojan barlıq əllər...» — «jahandiki baxka insanlar» Yəhudi hölkənin baxka barlıq əllərini kərstidü. «Mening namim bilən atalojan barlıq (yat) əllər» «Əz həlkim boluxka qakırojan yat əllər» yaxı «Mən igidarlıq kılajan barlıq əllər» degenlərni bildiridü. «Muxu ixlardın keyin, mən kayıtip kelip, Dawutning yikilojan qədirini yengibaxtin kürup tikləymən... xundak kılıp, jahandiki baxka insanlarmı, yəni Mening namim bilən atalojan barlıq əllər Meni izdəp tapıdu» — (16-17-aya) bu nəkəl kəltürülən bəxarətlər «Am.» 9:11-12 wə «Yəx.» 45:21-din elinojan. Yakup bu bəxarətləri «Septuagint» LXX degen grek tilidiki tərjiməsindən alojan. «Amos» tiki «kökumqə sezinimini körting.

^{15:17-18} Am. 9:11,12.

^{15:20} «Butlaroqa atılıp bulqanojan nərsilər» — grek tilida «Butlardın bulqanojan nərsilər» degen bilən ipadilinidu; «nərsilər» bəlkim gəx wə hərhil yemək-iqməknı kərsətsə kerək. Greklər arısında «awwal butlaroja atalojan» yeməklilikin yeyin «sawablik ix» yaxı «kutluk ix» daydıqanlar kəp idi.

^{15:20} Yar. 9:4; Mis. 20:3; 1Kor. 8:1; 10:20; 1Tes. 4:3.

^{15:21} «Butlaroqa atılıp bulqanojan nərsilərni yeyixtin, jinsiy buzukluktin, ənni wə boqup soyulojan həyvanlarning gəxliridinmu yeyixtin neri bolunglar ...» — (20-aya) muxu üç pərhiz Təwrat kanunidin elinojan. Etiqad kılajan yet əllərning bularoja riya kifili ularning nijatlıkkə erixxi üçün əməs, bəlkı (jinsiy buzukluktin ... neri bolunglar) in baxka) etiqad kılajan Yəhudiylər jamaatkə katniixixa ularning aliddə putlikaxang bolmaslığı, Yəhudiylı əməs kerindaxlıri bilən arılıxixi asan kılınsın üçün degen məksət bilən tapxurulajan (21-aya tətfin rosullarning bu məksəti oquk körünüd; «1Kor.» 10:14-11:1-nimü körüng).

«Rosullarning paaliyətliri»

Yəhudi əməs etikadqilaroja yezilojan hət

²² Xuning bilən rosullar, aksakallar, xundakla Yerusalemidki pütkül jamaəttikilər əz arisidin birnəqqə adəmni tallap, ularni Pawlus wə Barnabas bilən billə Antakyaoja əwətixni layık kərdi. Əslidə ərindaxlar iqidə baxlamqi bolovan Yəhuda (Barsabas dəpmu atılıdu) bilən Silaslar buningə qə tallandı.

²³ Hət bolsa ularoja tapxuruldi, uningda mundak yezilojanidi: — «I Antakya, Suriyə wə Kiliyiyəda turuwatkan yat əllik ərindaxlar, — Yerusalemidki ərindaxlirlərindən, rosullar bilən aksakallardan silərgə salam!

²⁴ Arimizdən bəzi kixilar qıkip yeninglaroja berip, səzləri bilən silərni biaramlıkkə selip kənglünglərni parakəndə kılıp koyojanlığını anglıdik. Lekin biz ularoja heqkandaq, səz-amr kilmiduk... ²⁵ Xu sawəbtin, biz bu ixtə oylyrimiz bir yərdin qıkqəndin keyin, arimizdən tallanojan birnəqqəylənni səyümlük Barnabas wə Pawlusimiz bilən billə yeninglaroja əwətixni əkarar kıldıq. ²⁶ Bu ikkiylən Rəbbimiz Əysə Məsihning nami üçün həyatını hətərgə təwəkkül kılovan kixilərdür. ²⁷ Xunga biz Yəhuda bilən Silasni yazojanlırimizni silərgə əz aqzı bilənmə səzləp bərsun dəp, yeninglaroja əwəttük. ²⁸ Gəpning poskallisişa kəlsək, Mukəddəs Rohka, xundakla bizlərgimu xu layık kərəngənki, təwəndiki zərür bolovan ixlardın sirt, silərgə heqkandaq baxxa ixni yükləməslimiz kerək: ²⁹ — Butlarqa atalojan nərsilərdin, ənni wə boqup soyulovan həyanlarning gəxliridin yeyixtin wə jinsiy buzukluktin nerı bolux — silər muxu birnəqqə ixtin saqlansanglar, yahxi kılovan bolisilər.

Aman-hatırjəm bolungalar!».

³⁰ Xundak kılıp, ular ərindaxlar təripidin yoloja selinip, Antakyaoja bardi. U yərdə pütün jamaəttikilərni yioqip, hətni ularoja tapxurudi. ³¹ Ular hətni okup, uningdin bolovan riojbəttəsəlliđin zor xadlandı. ³² Yəhuda wə Silaslar əzlinimu pəyojbərlərdin bolup, ərindaxlarnı nuroğun səz-nəsihətlər bilən riojbətləndürüp, ularni kuwwatlındırdı. ³³ Yəhuda wə Silaslar u yərdə bir məzgilni etküzgəndin keyin, Antakyadiki ərindaxlarning səpirigə amanlik tiligən halda uzitixi bilən, ular əzlinini əwətəkən Yerusalemidkilərning kəxioqa kəytti. ³⁴⁻³⁵ Lekin Pawlus wə Barnabas Antakyada kəlip, baxxa nuroğun ərindaxlarning həmkarlığında təlim berip Rəbning səz-kalamidiki hux həwirini jakarlap turdi.

Pawlus bilən Barnabasning ayrılıp ketixi

³⁶ Lekin yənə birnəqqə künlördin keyin Pawlus Barnabaskə:

Biz burun Rəbning səz-kalamını yətküzgən həmmə xəhər-yezilaroja berip, ərindaxlarning yəniqə berip, əhalini sorap keləyli, — dedi.

³⁷ Barnabas bolsa Yuhanına (Markusmu deyilidu)ni billə elip barmakqi bolovanidi. ³⁸ Birək Pawlus aldinkı ketim Pamfiliyə əlkisidə ulardin ayrılip kətkən, Rəbning hizmitidə ular bilən billə dawamlıq səpər kilmiojan Markusni yənə elip berixni aqilanilik əməs dəp karidi. ³⁹ Xuning bilən ikkiylən otturisida bək kəskin ihtiləp bolup, ahir berip ular bir-biridin ayrılip ketixti. Barnabas Markusni elip, kemigə olturup Siprus arilioqa kətti. ⁴⁰ Pawlus bolsa Silasni tallidi;

15:24 ... Silərni biaramlıkkə selip kənglünglərni parakəndə kılıp koyojanlığını anglıdik. Lekin biz ularoja heqkandaq səz-amr kilmiduk» — bəzi kona keçürmilərdə muxu yərdə: ... Silərni biaramlıkkə selip, sünnet köbul kilişinglər, Təwrat kanuniqə əməl kilişinglər kərək dəp kənglünglərni parakəndə kılıp koyojanlığını anglıdik» deyilidü.

15:24 Gal. 2:4.

15:26 Ros. 13:50; 14:19.

15:29 Yar. 9:4; Mis. 20:3; Law. 17:14; 1Kor. 8:1; 1Tes. 4:3.

15:30 «xundak kılıp, ular ərindaxlar təripidin yoloja selinip...» — grek tilida «xundak kılıp, ular əlarning təripidin yoloja selinip...».

15:33 «Yəhuda wə Silaslar u yərdə bir məzgilni etküzgəndin keyin» — «Yəhuda wə Silaslar» grek tilida «ular».

15:37 Mis. 20:3.

15:38 «Rəbning hizmitidə ular bilən billə dawamlıq səpər kilmiojan Markus...» — muxu yərdə «Rəbning hizmitidə» grek tilida pəkət «hizmətə» deyilidü.

«Rosullarning paaliyətliri»

kerindaxlarning ikkiylənni Hudanıng xapaitığa amanət kılıxi bilən u ikkisi yoloq qıktı.⁴¹ U əmdi Suriyə wə Kılıkiyə əlkilirini arılap etüp, hərkəysi jaylarda jamaətlərni ķuwwətləndürdi.

Timotiyning Pawlus wə Silasqa қoxuluxı

16¹ Andin u Dərbə wə Listra xəhərlirigimə bardı. Mana, xu yərdə etikadqı Yəhudiyy bir ayalning oqlı, Timotiy isimlik bir muhlis bar idi. Uning atisi bolsa grek idi.² Listra wə Konya xəhərliridiki kerindaxlarning həmmisi uning toopruluk yahxi guvahlıq berətti.³ Pawlus uni ezi bilən billə elip mangmaqçı boldı. Birak bu yərdiki Yəhudiylarning həmmisi Timotiyning atisining grek ikənlilikini bilgəqkə, Pawlus uni elip hətnə kıldırdı.⁴ Ular xəhər-yezilardin etkəq, Yerusalemıdiki rosullar bilən akşakallar yat əllərgə bekitkən bəlgilimilərni ularning riaya kılıxi üçün tapxurdu.⁵ Xundak kılıp, jamaətlər etikadta küqəytılıp, sanlırimu kündin-küngə kəpəydi.

Makedoniyəlikning qakırığı

⁶ Mükəddəs Roh ularning Asiya əlkisidə söz-kalamnı jakarlixioja yol koymıqan bolup, Pawluslar əmdi Frigiya wə Galatiya rayonliridin etüp,⁷ Misiyə rayonioja kəlgəndin keyin, Bitiniyə əlkisigə kirməkqi boldı. Birak Əysanıng Rohı ularoqa bundak kılıxıkımı yol koymıdi.⁸ Xuning bilən ular Misiyədin etüp, dengiz boyidiki Troas xəhərigə qüxti.⁹ Xu künü kəqtə, Pawlusqa bir əqayibana kerünük kerünüp, Makedoniyəlik bir kixi uning aldida ərə turup:

— Dengizdin etüp, Makedoniyəgə kılıp, bizgə yardımən bərgəysən! — dəp etündi..

¹⁰ U bu kerünükni kərgəndin keyin, Rəb bizni jəzmən u kixilərning kəxioja berip, ularoqa hux həwər jakarlaxqa qakıroqan, degən hulasıgə kılıp, dərhal Makedoniyəgə berixkə təyyarlanduk..

Lidyanıng etikad kılıxi

¹¹ Biz kemigə qikip, Troastın yoloq aqiqip, Samodrak arilioja қarap yol alduk wə ətisi Makedoniyədiki Neapolis xəhərigə yetip barduk.¹² U yərdin Makedoniyəning xu rayonidiki Filippi degən mühüm xəhərigə ottuk. Bumu Rimdiki bir mustəmlika xəhər idi. Biz bu yərdə birnəqqə kün turduk.¹³ Xabat künü, xəhər dərwazisidin qikip dərya sahiligə barduk; qünki biz u

15:40 «Pawlus bolsa Silasni tallidi; kerindaxlarning ikkiylənni Hudanıng xapaitığa amanət kılıxi bilən u ikkisi yoloq qıktı» — Pawlus wə Barnabas nemə üçün bir-biridin ayrıldı? Kəsisiñin kararı toqraq? «Qoxumqə səzimiz»də bu məsələ toqrisidə azrak tohtılımız.

16:1 «Mana, xu yərdə etikadqı Yəhudiyy bir ayalning oqlı, Timotiy isimlik bir muhlis bar idi» — keyinki ayətlərgə kəriçəndə, «xu yər» Listra idi.

16:3 «bu yərdiki Yəhudiylarning həmmisi Timotiyning atisining grek ikənlilikini bilgəqkə, Pawlus uni elip hətnə kıldırdı» — Pawlusning Timotiyin hətnə kılıxi etikadını bildürük üçün əməs, bəlkı u uning bilən Hudanıng hizmitidə bolopanda Yəhudiylarning uni köbul kılmaslığının aldını elix üçün idi.

16:3 1Kor. 9:20; Gal. 2:3.

16:4 Ros. 15:20.

16:6 «Mükəddəs Roh ularning Asiya əlkisidə söz-kalamnı jakarlixioja yol koymıqan bolup, Pawluslar əmdi Frigiya wə Galatiya rayonliridin etüp...» — Frigiya wə Galatiya rayonlari Asiyarıng bir kismı idi — Pawlus xu yərdin etkini bilən Hudanıng sezinin jakarlax üçün yərdə tohtımidı.

16:7 «Misiyə rayonioja kəlgəndin keyin, Bitiniyə əlkisigə kirməkqi boldı. Birak Əysanıng Rohı ularoqa bundak kılıxıkımı yolköymidi» — kizik bir yeri xuki, keyinrək rosul Petrus dal muxu rayonlarning bəzi yərlik kixiləri bilən yekin munasiwətə boldı (2Pet. 1:21ni kerüng). Xunga mumkinqılıkki barkı, Pawluslar muxu yərəldin etüp kətken wakıtlarda, Petrus xu yərdə idi yəki pat arıda xu yərlərgə kəlməkqi idi. Pawlusmu keyin Galatiya degen rayonioja berip, hux həwərni tarkitip, bir jamaat bərpa kılındı (18:23 wə «Gal.» 4:13ni kerüng).

16:8 2Kor. 2:12.

16:9 «Dengizdin etüp, Makedoniyəgə kılıp, bizgə yardımən bərgəysən!» — Makedoniyə Rim imperiyəsidiki Gretsiyəgə jaylaçan «Makedoniyə əlkisi» idi.

16:10 «Bu kerünükni kərgəndin keyin, Rəb bizni jəzmən u kixilərning kəxioja berip, ularoqa hux həwər jakarlaxqa qakıroqan, degən hulasıgə kılıp, dərhal Makedoniyəgə berixkə təyyarlanduk» — muxu ayəttin baxlap «biz» dəp bayan kılıxının səwəbi — muxu kitabının müallifi Luka muxu yərdə Pawluslaroqa қoxulqoşunılığını kərsitidü.

16:12 «U yərdin Makedoniyəning xu rayonidiki Filippi degen mühüm xəhərigə ottuk. Bumu Rimdiki bir mustəmlikə xəhər

«Rosullarning paaliyətliri»

yərdə dua-tilawət kılıdiojan bir jay bar dəp oyliduk; dərwəkə xundak boldi. Biz olturnup, u yərgə yiojilojan ayallaroja səzləxkə baxliduk.¹⁴ Ularning iqidə sesün rəht sodisi kılıdiojan, Tiyatırı xəhirilik, Hudadin korkidiojan Lidya isimlik bir ayal bar idi. Rəb uning kəlbini Pawlusning eytənərini kobul kılıxka aqtı.¹⁵ U alisidikilər bilən qəməldürulgən bolup bizdin etünüp:
— Əgər silər meni həqiqətən Rəbgə etikad kılıquqi dəp bilsənglər, menin əyümgə berip turunglar! — dəp qing turup bizni makullatti.

Pawlus bilən Silasning zindanoja taxlinixi

¹⁶ Bir küniz biz xu dua kılıdiojan jayoja ketip barojinimizda, bir dedək bizgə yolukti; bu kızoja pal saloquqi bir jin qaplıxiwaloqanidi; dedək hojayinlirioja pal selix yoli bilən nuroğun payda tepip bərgənidi.¹⁷ U yol boyi Pawlus wə bizgə əgixip:

— Bu kixilər Həmmidin aliy Hudanıng külliri, ular silərgə nijatlıq bir yolını jakarlaydu! — dəp warķırap mangdi.

¹⁸ Uuda kəp künər xundak warķırıdi. Bu ix Pawlusning kəlbini azablap, u kızoja burulup, jinoja: — Əysə Məsihning nami bilən buyruymənki, uningdin qik! — deyixigila, jin xuan qikip kətti.

¹⁹ Dedəkning hojayinliri uningoja baoqliqan pul tepix ümidiñin yokka qıqışlığını kərüp, Pawlus bilən Silaska kol selip, ularnı bazar məydaniqə sərəp, həkümüzdarlarning aldioja elip bardı.²⁰ Ular ikkiylənni sorakqi əməldarlarning aldioja qikirip:

— Bu adəmlər Yəhədiyalar bolup, xəhirimizni կալայմիկənlaxturuwətməktə.²¹ Biz bolsak rimliklərmiz, ular qanunimizə hilap boloqan wə kobul kılıxka yaki yürgüzükə bolmaydiojan qədə-yosunları tərəqib kiliwətidü! — dəp xikayət kıldı.

²² Toplanıqan halayıkmı ularoja hujum kılıxka kozojaldı; sorakqi əməldarlar ularning kiyimlirini yırtıp yalingaqlap, kaltək bilən dumbilaxka əmr qüxürdü.²³ İkkiylənni kaltək bilən kəp dumbilioqandin keyin, ularnı zindanoja taxlidi wə xundakla gundipayını kattik kezitixkə buyrudi.²⁴ U buyruknu tapxuruwelix bilən ularnı zindanning iqkiridiki kameroqa solap, putlirioja ikəl saldı.

²⁵ Tün yerimdə, Pawlus bilən Silas dua kılıp, Hudaşa mədhiyə küylirini eytiwatatti. Baxka məhbuslar bolsa kulağ selip anglawatattı.²⁶ Tuyuksız kattik yər təwrəx yüz bərdi; zindanning ul-lirimu təwrinip kətti wə zindanning həmmə iixikliri xuan eqilip, hərbir məhbusning kixənlirimu qüxüp kətti.²⁷ Gundipay uykudın oyqınip, zindanning iixiklirininq oquq turqanlığını kərüp,

idi — Filippi dengiz boyiki Neapolistin 16 kilometr yıraklıqta idi. «Rimdiki mustəmlikə» — biwasitə Rim həkümiti ezi baxkurojan, ahalisi «Rim grazdanlıq» həkük-imtiyazlırija işə idi.

^{16:13} «Xəbat küniz, xəhər darwazisidin qikip dorya sahiliq barduk; qünki biz yərdə dua-tilawət kılıdiojan bir jay bar dəp oyliduk» — əhəwalıq karioqanda Filippi xəhəridə Yəhədiyarning birmu sinagogi yok idi («sinagog»ning asası üçün az degändən Yəhədiyən ərkək kixi bir-biriga əxoluxlu kerək). Undak əhəwal astida bu ayallar (belkəm Yəhədiyə ham Yəhədiyə əməslər, yəni «Hudanıng körkənlar») həq xəbat küniz Təwrattın elinoqan sezər bilən dua-tilawət kılıxka yiojilətti.

^{16:14} «Ularning iqidə sesün rəht Sodisi kılıdiojan, Tiyatırı xəhirilik, Hudadin korkidiojan Lidya isimlik bir ayal bar idi» — «Hudadin korkidiojan» deqən turaklıq ibarə, Lidyanıng Yəhədiyə əməs, əməmə Təwrat etikadida boloqanlığını kərsitidü.

^{16:15} Yar. 19:3; 33:11; Hak. 19:21; Luğa 24:29; Ibr. 13:2.

^{16:16} «bu kızoja pal saloquqi bir jin qaplıxiwaloqanidi» — «pal saloquqi bir jin» grek tilida «piton rohi». «Piton» yooqan yilan bolup, greklerning riwayatlıri boyiqə wə Dəlfə xəhəridəki buthanida turup, palqlıq sırlarını baxkarıttı.

^{16:16} 1Sam. 28:7; Ros. 19:24.

^{16:17} «... ular silərgə nijatlıq bir yolunu jakarlaydu!» — yaki «... ular silərgə nijatlıq yolunu jakarlaydu!».

^{16:18} «Bu ix Pawlusning kəlbini azablap,...» — grek tilida «kəlbini azablap» deqən sez ham dərd, bizarlık, wə hapiqiliğin (deqən mənilərni) ez iqiqə alıdu. «jin xuan qikip kətti» — yaki «jin xu saat iqidə qikip kətti».

^{16:18} Mar. 16:17.

^{16:19} 2Kor. 6:5.

^{16:20} 1Pad. 18:17; Ros. 17:6.

^{16:22} 2Kor. 11:25; 1Tes. 2:2.

^{16:25} Ros. 4:31.

^{16:26} Ros. 5:19; 12:7.

«Rosullarning paaliyətliri»

məhbusrar kəqip ketiptu dəp oylap, kılıqını suqurup elip, ezzini eltürüwalmakçı boldi.

²⁸ Lekin Pawlus kəttik awazda:

— Əzünggə zərər yətküzəmə, həmmimiz bar! — dəp warkiridi.

²⁹ Gundipay: Qiraqlarnı kəltürünglər dəp towlap iqtirigə etilip kirip, titrigən həldə Pawlus bilən Silasning ayiojioja yikıldı. ³⁰ Andin ularni taxkiriyoja elip qikip:

— Kütkuzuluxum üçün nemə kılıxım kerək? — dəp soridi..

³¹ Rəb Əysəoja etikad kılɔjin, wə xundak kilsang, ezung həm ailəngdikilərmə kütkuzulidu! — dedi ular.

³² Xuning bilən, ikkiylən uningoja wə uning barlıq ailisidikilərgə Rəbning səz-kalamini yətküzdə.

³³ Keqə xu saətning ezzidila gundipay ularni baxlap qikip, yarılırını yuyup tazilidi; andin u dərhal ailisidikilər bilən qəmülüdürüxni kobul kıldı; ³⁴ ikkiylənni ez eygə baxlap kelip, ularning aldiyoja dastihan saldı. U pütükə ailisidikilər bilən Hudaqa etikad kılɔjanlıqtın zor xadlandı..

³⁵ Ətisi ətigəndə, sorakçı əməldarlar yasawulları zindanıqə əwətip:

— U ikkiylənni koyuwetinglər! — dəp buyrudi.

³⁶ Gundipay Pawluska bu səzni yətküzüp:

— Sorakçı əməldarlar ikkinglarnı koyuwetix yarıklını qüxürdi. Silər əmdi zindandin qikip, tinq-aman yolunglaroja qıkıngılar, — dedi.

³⁷ Bırak Pawlus yasawullarıqə:

— Biz Rim pukraları bolsakmu, əməldarlar bizni sorak kilmayla halayıqning aldida kaltək bilən dumbalap, zindanıqə taxlıdi. Əmdi ular hazır bizni yoxurunqə kəoqlımaqımız? Yak, bundak kilsə bolmayıdu! Əməldarlar əzləri kelip bizni qıqarsın! — dedi..

³⁸ Yasawullar bu səzlərni sorakçı əməldarlar oja yətküzdə. Ular ikkiylənni Rim pukrası ikənlilikini anglap körkup kətti; ³⁹ ularning kənglini elixqə zindanıqə berip, ularni zindandin elip qıkıqandin keyin, xəhərdin qikip ketixni kəyta-ķayta etündü..

⁴⁰ İkkiylən zindandin qıkixi bilən Lidyaning eygə bardı; andin u yərdə kərindaxlıri bilən kərrixüp, ularni riqbətləndürögəndin keyin, yoloja qikip kətti.

Tesalonika xəhəridiki topilang

17¹ Ular səpirini dawam kılip Amfipolis wə Apolloniya xəhərliridin etüp, Tesalonika xəhərigə kəldi. U yərdə Yəhudiylarning sinagogi bar idi. ² Pawlus aditi boyiqə ularning arisoja kirip, uda üq xabat künü u yərdə jəm bołożanlar bilən mukəddəs yazmilarnı xərhələp munazirilixip, ³ ularoja Məsihning azab-ökubətlər tartkəndin keyin elümdin tirlilixi mukərrər dəp qüxəndürdü həm ispatlıdı wə: — Mən silərgə jakarlıqan muxu Əysə dəl Məsihning Əzii xu! — dedi..

16:27 «Gundipay uykudin oyqınip, ... məhbusrar kəqip ketiptu dəp oylap, kılıqını suqurup elip, ezzini eltürüwalmakçı boldi» — Rim imperiyasining kanunu boyiqə məhbusrarları kəqurup koyğan əskərlər yaki gundipaylar elümgə məhkum kliniattı.

16:30 Luğa 3:10; Ros. 2:37; 9:6.

16:31 «Rəb Əysəoja etikad kılɔjin, wə xundak kilsang, ezung həm ailəngdikilərmə kütkuzulidu!» — gundipayning «Kütkuzuluxum üçün nemə kılıxım kerək?» degen soalnı koyuxida, u bəlkim «kütkuzulux»ning nemə ikənlilikini anqə qüxənigan bolux mumkin. Uning kezəd tutkını rohiy jəhəttin əmas, bəlkı ez wə ailisidikilərning ölüm jazasının kutuluxı idi.

16:31 Yh. 3:16; 36; 6:47; 1Yuhə. 5:10.

16:34 Luğa 5:29; 19:6.

16:37 «Bir Rim pukraları bolsakmu, əməldarlar bizni sorak kilmayla halayıqning aldida kaltək bilən dumbalap, zindanıqə taxlıdi» — rımlıq pukralar oja undak muamilə kılıxning hərbir basquqi Rim kanuniqə hilap idi.

16:39 Mat. 8:34.

17:1 «Tesalonika xəhəri» — «Teschalonika» həzirkı Salonica xəhəri. «Ular ... Tesalonika xəhərigə kəldi» — muxu babta «bizi» əmas, bəlkı «ular» deyilgəqə, Lukəni Pawluslardın bir məzgil ayrıloqan, dəp karayımız.

17:3 Zəb. 22:6; 22; Mat. 16:21; Luğa 24:46.

«Rosullarning paaliyətliri»

⁴ Yəhudiylarning iqidin bəzilər əyil bolup ixini, Pawlus bilən Silaska əxildi; xundakla Hudadin korkidiojan Greklərdin zor bir top adəmlər wə az bolmiojan yüksiri təbikidiki grec ayal-larmu xundak ixəndi.⁵ Bırak Yəhudiylar buningə qəsət kılıp, birnəqqə əbəh adəmlərni yioqip, bir top kixilərni toplap, xəhərni astin-üstün kiliwətti. Yəhudiylar Pawlus bilən Silasni xəhər həlk kengəxmisigə tapxurup berix üçün ularni tutux məksitidə Yason isimlik birsining əyigə basturup bardı.⁶ Lekin ular ikkiylənni tapalmay ular Yason wə baxka birnəqqə əkeridaxni xəhər əməldarlırinin aldiyoja tartip apirip:

— Jahanni astin-üstün kiliwətkən axu adəmlər muxu yərgimu yetip kəldi;⁷ Yason ularni əyida kobul kıldı. Ular Əysə isimlik baxka bir padixah bar dəp jakarlap, Kəysərning pərmanlirioqa kərxi qikəwatidu! — dəp qukan selixti.

⁸ Ular bu sezlər bilən halayıkpı wə xəhər əməldarlırını dəkkə-dükkigə selip əkoydi.⁹ Əməldarlar Yason wə baxka tutup kelingənlərdin kapalət puli aloğandin keyin, ularni əkoyuwətti.

Beriya xəhiri

¹⁰ Kərindaxlar həyal bolmay Pawlus bilən Silasni xu küni keqidə Beriya xəhirigə əwətiwətti. Ular u yərgə yetip baroqanda, Yəhudiylarning sinagogioja kirdi.¹¹ U yərdiki sinagogdikilər Tesalonikadikilərgə əarioqanda esil hislatlık bolup, söz-kalamni kizikip anglidi wə ularning eytənərəninining toqra yaki hatalikini enikalap biliq üçün, hərkünü mukəddəs yazmilarnı ketirkinip izləndi.¹² Nətəjində, ulardin nuroqun Yəhudiylar, esilzadə grec ayallardin bir kismi wə xundakla heli kəp grec ərlər etikəd kıldı.¹³ Lekin Tesalonikadiki Yəhudiylar Hudanıng söz-kalamining Pawlus arkılık Beriyadımu jakarliniwtatqını anglap, u yərgimu berip topilang ketürməkqi bolup, ammini küttratti.¹⁴ Xuning bilən kərindaxlar Pawlusni dərhal dengiz boyioja əwətiwətti. Silas bilən Timotiy bolsa Beriyada kəldi.¹⁵ Pawlusni uzitip mangonalar uni Afina xəhirigə elip bardı. Andin ular Pawlusning:

— «Silər Silas bilən Timotiyoja mumkinədər menin yenimoja tezrək kəlsun dəp yətküzüp əyungular» degen tapxurukini elip, Beriyaoja əytip kəldi.

Afina xəhiri

¹⁶ Pawlus Afina xəhiri Silas bilən Timotiyini kütüp turoqanda, pütkül xəhərdikilərning butpərəslikkə berilip kətənlikini kerüp, rohi kattik, azablandı.¹⁷ Xunga u sinagogda Yəhudiylar wə Hudadin korkidiojanlar bilən həm xuningdək hərkünü bazarda uqrijanla kixilər bilən munazirilişətti.¹⁸ «Epikurlar» wə «Stoiklar» dəp atalojan bəzi pəyləsoplarmu uning bilən munazirilişixkə baxlıdı. Ulardin bəzilər:

— Bu bilərmən poqı nema dəp jeylüwətidu? — deyixti.

Yənə bəzilər Pawlusning Əysə wə adəmlərning əlümədin tirildürülidiojanlıkı həkkidiki hux həwərnı jakarliojanlıqindin:

^{17:4} ... xundakla Hudadin korkidiojan Greklərdin zor bir top adəmlər wə az bolmiojan yüksiri təbikidiki grec ayallarmu xundak ixəndi» — «Hudadin korkidiojan Greklər» degen turaklıq ibarə, Təwrat etikədida bolovan Greklərni kərsitidu.

^{17:4} Ros. 28:24.

^{17:6} Ros. 16:20.

^{17:7} Luk 23:2; Yh. 19:12.

^{17:10} «Kərindaxlar həyal bolmay Pawlus bilən Silasni xu küni keqidə Beriya xəhirigə əwətiwətti» — «xu küni keqidə» yaki «xu küni kəq kırıq bilənla».

^{17:10} Ros. 9:25.

^{17:11} Yax. 34:16; Luk 16:29; Yh. 5:39.

^{17:12} «xundakla heli kəp grec ərlər etikəd kıldı» — grec tilida «xundakla az bolmiojan grec ərlər etikəd kıldı».

^{17:13} 1Tes. 2:14.

^{17:15} Ros. 18:5.

^{17:17} «u sinagogda Yəhudiylar wə Hudadin korkidiojanlar bilən ... munazirilişətti» — «Hudadin korkidiojanlar» Təwrat arkılık Hudaqoja etikəd kilojan Yəhudiylar əməslərni kərsitidu.

«Rosullarning paaliyətləri»

— U yat ilahlarning tərəqibatqısı ohxaydu! — deyixti. ¹⁹ Xunga, ular Pawlusni elip «Areopagus» degən kengəx məydaniça apirip:

— Sən tərkitiwatçan yengi təlimingning nemə ikənlikini bizmu bilsək əndək? ²⁰ Qünki sən bəzi əşəyriyi ixlarnı kulikimizdə yətküzüwatisən, biz ularning mənisi zadi nemə ikənlikini bilgümüz bar, — deyixti ²¹ (əmdi Afinalıklär wə u yərdə turuwatçan qətəlliliklərning həmmisi wakṭını birər yengiliğin yətküzüx yaki anglaxtin baxka ixşa sərp kilməytti). ²² Xunga Pawlus Areopagus məydanining otturisioja qıkıp mundaq dedi:

Əy Afina həlk! Silərning hər jəhəttin jin-ilahlarqa qoquñuxka əttak berilgənliklərni kərdum.. ²³ Qünki həmma yerni arılap, silərning tawapgaħliringlarnı kəzdiñ kəqürġinimdə, üstigə «Namalum bir Hudaqa atalojan» dəp pütülgən beqixlimisi bar yənə bir kurbangahni kerdüm. Əmdi mən silar tonumay turup ibadət kiliwatçan xu Hudani mana hazır silərgə tonuxturup jakarlay.

²⁴ Pütükül aləmni wə uningdiki barlıq məwjudatlarnı yaratçan Huda asman-zeminning Igisi bolup, insanlarning əcoli bilən yasalojan ibadəthanılarda turmaydu, ²⁵ yaki birər nərsigə hajiti qüxkəndək insanlarning kollirininq ejriğə möhtəj əməstur, qünki U Əzi həmmə janiwaroja həyatlıq, nəpəs, xundakla ehtiyajlı bolojan həmmə nərsini ata kılıdu. ²⁶ U birlə adəmdin insaniyəttiki barlıq millətlərni barlıkkə kəltürdü, ularni pütün yər yüzigə orunlaxturup, ularoja has bolojan pəyt-pəsillər həmdə turidiojan jaylirininq pasillirini aldın bəlgiləp bərdi.. ²⁷ Bularning məksəti «İnsanlar meni izdisun, bəlkim silaxturup tapsun» deyənliktür. Əməliyəttə, u həqiqəsimizdən yırak əməs. ²⁸ Qünki biz Uningda yaxaymiz, hərikət kılımımız wə Uningda wujudimiz bardur; aranglardiki bəzi xairlar eytkinidək: «Biz Uning nəslidur miz!». ²⁹ Xunga, Hudanıgə nəslili bolojaqka, biz Təngri Bolouqunu altun-kümüx yaki taxtin yasalojan, hünərəwənninq maharitı wə təsəwwuri bilən oyulojan birər nərsigə ohxaydu, dəp oylamaslığımız kerək..

³⁰ Xunga Huda burunki zamanlardikilərning xundak əqəplətlik wakıtlarını nəziridin sakit kılıqını bilən, lekin bugünkü kündə U həmmila yərdə pütün insanlarnı gunahlırija towa kılıxka əmr kılmaqtal. ³¹ Qünki U Əzi tikligən insan arkılıq pütükül dunyani həkkəniliylik bilən sorak kılıdiojan bir künini bəlgildi; U uni əlümdin tirildürgənlik bilən bu ixning mukərrər ikənlikigə ispat bərgənidi.

³² Pawlusning «əlgənlarning tirilixi» həkkidə eytənərini angliyanda bəzilər uni məshirə kılıxka baxlıdı. Yənə bəzilər:

— Bu ix həkkidə səndin yənə anglaylı, — dedi.

³³ Buning bilən, Pawlus məydandın qıkıp kətti. ³⁴ Bırak bəzilər uningoja қoxulup, etikad kıldı.

^{17:18} ««Epikurlar» wə «Stoiklar» dəp atalojan bəzi pəyləsoplamu uning bilən munazirilixixka baxlıdi» — «Epikurlar»: «clazzat»ni ang yüküri orunoja koyup, hərtürlik «ilah» wə «ahirat» deyənlərə kərxi idi. «Stoiklar» bolsa «pazılət»ni ang yüküri orunoja koyup, hər adamning əz əməllirigə məs'ul bolup, «pazılət»kə ləzzət yaki azab-okubətkə karımay intiliyi kerək, dəp təkitləydi. «U yat ilahlarning tarəqibatqısı ohxaydu!» — ularning «yat ilahlar» deyinidə kəzde tutkını «əysə» wə «Tiriliş» idi — ular bularını «ikki ilah» dəp oylap kəlojarıdi.

^{17:22} «Silərning hər jəhəttin jin-ilahlarqa qoquñuxka əttak berilgənliklərni kərdum» — grek tilida «jin-ilahlar» «jinlar» deyən sez bilən ipadılınəti. Qünki kep greklər jinlər bilən ilahlarning qong pərkə yok, jinlarning yahxi tərəpləri bar, dəp ixinətti.

^{17:24} Yar. 1:1; 2Tar. 6:30; Zəb. 33:6; 124:8; 146:6; Yəx. 66:1; Ros. 7:48; 14:15; Wəh. 14:7.

^{17:25} Yar. 2:7.

^{17:26} «U birlə adəmdin insaniyəttiki barlıq millətlərni barlıkkə kəltürdü» — grek tilida «U bir əkindin insaniyəttiki barlıq millətlərni barlıkkə kəltürdü». «Huda... ularoja has bolojan pəyt-pəsillərni.... aldın bəlgiləp bərdi» — ularoja has bolojan pəyt-pəsillər mənisi bəlkim «ularning rawaj tepix wə wazallıqka yüzlənilək wakıtları» deyəndək.

^{17:26} Kən. 32:8.

^{17:28} «aranglardiki bəzi xairlar eytkinidək: «Biz Uning nəslidurmız!»» — xair Aratusning yazmılıridin elinən (miladiyədən ilgiriki 310-245 yillarda).

^{17:29} Yəx. 40:18.

^{17:30} Luq. 24:47.

«Rosullarning paaliyətliri»

Bularning iqidə «Areopagus» kengəxmə həyətliridin biri bolğan Diyonisiyus wə Damaris isimlik bir ayal, xuningdək baxka birqanqə kiximu bar idi.

Korint xəhiriđə

18¹ Bu ixlardin keyin, Pawlus Afina xəhiriđin ayrılip Korint xəhiriğə bardı.² U yərdə Pontus əlkisidə tuquloğan Akwila isimlik bir Yəhudiylar bilən uning ayali Priskillani uqrattı. Ular Rim imperatori Klawdiyusning barlık Yəhudiylar Rim xəhiriđin qıkip ketixi kerək, degən yarlıqlik səwəblik yekında İtaliyədin kəlgənidi. Pawlus ular bilən tonuxup,³ ular bilən kəsipdax boləqaqka, billə turup ixlidi (qünki ular qedirqılıq bilən xuquqllinatti).⁴ Hərbir xabat künidə u Yəhudiylarning sinagogıja kirip, Yəhudiylar wə greklar bilən munazirilixip ularını Hudanıng söz-kalamioja əyvəl kilişkə tirixatti.

5 Bırak Silas bilən Timotiy Makedoniyədin kəlgəndin keyin, Pawlus söz-kalamni yətküzükə aldiridi, jan keydürüp Yəhudiylarоja: — Əysa — Məsihning Əzidur, dəp guvahlıq bərdi.⁶ Lekin, ular uningoja karxi qıkip uni haçkarətlidi. Buning bilən Pawlus pexini kekip, ularоja:

— Öz keninglər əz bexinglaroja qüxsən! Mən buningoja jawabkar əməsəmən! Bügündin baxlap, mən silərdin burulup yat əlliklərgə barımən, — dedi.⁷

7 Buning bilən Pawlus ulardin ayrılip, Titius Yustus isimlik, Hudadin korkidioğan bir kixinining eyiga berip turdi. Uning eyi sinagogning yenida idi.⁸ Əmdii sinagogning qongi Krispus pütün ailisidikilər bilən Rəbgə etikəd kıldı. Nuroqun Korintliklarmu bu həwərni anglap, etikəd kılıp qemüldürükni kobul kıldı.⁹

9 Rəb keqidə Pawluska bir oqayibanə kərünüx arkılık wəhiy yətküzüp uningoja:

— Korkma, süküt kılmay səzlə,¹⁰ qünki Mən sən bilən billə. Həqkim sanga kol selip zərər yətküzüməydü, qünki Mening bu xəhərdə nuroqun kixilirim bar, — dedi.

18:2 Rim. 16:3; 1Kor. 16:19; 2Tim. 4:19.

18:3 «ular bilən kəsipdax boləqaqka, billə turup ixlidi qünki ular qedirqılıq bilən xuquqllinatti» — Pawlusning hətliridə, ezi wə həmrəhlirinin jenini beşik üçün jamaatlarning kolıqə karimay, bəlkı əz kolı bilən ixlixini pat-pat tiloja alıdu. Muxu yərde uning kaspi qedirqılıq ikənlilikini körünüd.

18:3 Ros. 20:34; 1Kor. 4:12; 2Kor. 11:9; 12:13; 1Tes. 2:9; 2Tes. 3:8.

18:4 «Hərbir xabat künidə u Yəhudiylarning sinagogıja kirip, Yəhudiylar wə greklar bilən munazirilixip ularını Hudanıng söz-kalamioja əyvəl kilişkə tirixatti» — «munazirilixip ularını Hudanıng söz-kalamioja əyvəl kilişkə tirixatti» degən səzlə grekçidə pəkət birlə söz bilən ipladılınıdu. «Hudanıng söz-kalamioja» degən səzlərini jümlini qüxinikə asan bolsun üçün kirdizdük.

18:5 «Bırak Silas bilən Timotiy Makedoniyədin kəlgəndin keyin, Pawlus söz-kalamni yətküzükə aldiridi, jan keydürüp Yəhudiylarоja... guvahlıq bərdi» — Pawlusning bu rohlanduruluxiə bəlkim üq muhim türkə bar idi: —
-(1) u Silas wə Timotiydən Tesalonikadikə kərindərlər etikədə qıng turuwtadı, degən hux həwərni anglıdi («1Tes.» 3:6);
-(2) Makedoniyədiki jamaatlər, bolupmu Filippi jamaiti Hudanıng hizmitini ilgiri sürgütüb üçün əwətkən iktisadiy yardıməni Silas wə Timotiylar elip kələnidi («2Kor.» 1:5; «Fil.» 4:15). Xu yardım bilən u bəlkim pütün waktini hux həwəriobjəbat elip kəp rohlanduruldu.

-(3) u Makedoniyədə bolğan waktlirida kəp ziyanxılıkkə uqrıoşaqka, həm Afina xəhərdikilərning söz-kalamoja bolğan soqoşuklukini körüp öziniñ ajizlikini kəp seziwaldı («1Kor.» 2:1-4). Lekin Silas wə Timotiyning həmrəhlikidin təsəlli-riobjəbat elip kəp rohlanduruldu.

18:5 Ros. 17:15.

18:6 «ular uningoja karxi qıkip...» — yaki «ular əzliriga karxi qıkip...». «buning bilən Pawlus pexini kekip...» — grek tilidə «buning bilən Pawlus kiyimlərini kekip...». Pawlusning «pexini kekix»i «silərning Hudanıng söz-kalamı bilən munasivinglar yox» degən manını bildüridioğan ixarət idi. «Öz keninglər əz bexinglaroja qüxsən» — bu degənlik, sələr Hudanıng niyatlık yolini rət kılıqandan keyin, əz akıwitinglaroja ezungular jawabkar» degən mənidə.

18:6 Mat. 10:14; Ros. 13:51.

18:7 «Titius Yustus isimlik, Hudadin korkidioğan bir kixi» — «Hudadin korkidioğan» degən ibarə toopruluk 13:26diki izahatni körüng.

18:8 «Nuroqun Korintliklarmu bu həwərni anglap, etikəd kılıp qemüldürükni kobul kıldı» — «bu həwər»: (1) sinagogning qonginining etikəd kılıqandan keyi (2) Pawlusning eytənəsələrini kərsitidü. Bizningqə birinqi qüxənqə tooprur.

18:8 1Kor. 1:14.

18:9 Ros. 23:11.

«Rosullarning paaliyətliri»

Rosul Pawlusning hux hewerni jakarlıqan 2-səpiri



¹¹ Xuning bilən Pawlus u yərdə bir yil altə ay turup, u yərdikə kixilər arısında Hudanıng səzkalamını əgətti.

¹²⁻¹³ Əmma Galliyo Ahaya əlkisining waliysi boloqan waktida, Yəhudiylar birlixip Pawlusni tutup Galliyoning «sorak tehti»ning aldiqa apirip, uning üstidin:

¹⁴ Pawlus aοjzini aqay dəp turuxioja, waliy Galliyo Yəhudiyalaroja:

— Dərəvəkə, i Yəhudiylar, bu xikayitinglər birər nahəklik yaki eoir jinayət toorisida bolən bolsa, səvrqanlıq bilən silərgə kulaq salsam orunluk bolətti. ¹⁵ Bırak, bu ix pəkət bəzi namisimlər, sözlər wə ezunglarning Təwrat ənənələrinə üstünlük təşkil etmək üçün, uni ezunglər bir tərəp kilingər! Mən bundak ixlərə sorakçı bolmayıman! — dedi. ¹⁶ Xuning bilən u ularını sorak təhti alındıqdan sonra həydəp qıvardı.

¹⁷ Halayık sinagogning qongi Sostenisni tutuwelip, sorak təhtining aldida qattık uroqılı turdi. Bırak waliy Galliyo bu ixlarning heqkaysisiga kılqə pisənt kilmidi.

18:12-13 «Ahaya əlkisi» — Gretsiyoning muhim jaylirini ez iqiga alatti. Galliyo xu əlkining waliysi boloqan wakti miladityedirin keyinki 51-52-yillar idi.

18:17 "halayık sinagogang qongı Sostenisni tutuwelip, sorak tahtining alida қattık urojılı turdi" — Sostenisning Masihiga etikad kılqan wakti naməlüm (1Kor.: 1:1ni kerüng). Yəhudiylarning uni undak uruxining sawobi eniç emas; u Masihiga etikad kılqoqı bolgojanlıktın yaki sinagogitikələr ez ərzininq nətijisiz bolup qıkkənlilikdən hapa bolup, sinagog rəsidiñ aqıqını qırkırlıwalmakçı bolsa kerak.

«Rosullarning paaliyətliri»

Pawlusning Antakya xəhərigə kaytip kelixi

¹⁸ Pawlus Korint xəhəridə yənə keç künlərni etküzgəndin keyin, kərindaxlar bilən hoxlixip, Priskilla wə Akwilalarning həmrəhlikdə kemidə olturnup, Suriyəgə ətarap kətti. Yoloça qikixtin ilgiri u Kənkriya xəhəridə Hudaqə iqtən bir kəsimidin qaqlırını qüxürübətənədi... ¹⁹ Ular Əfəsus xəhərigə baroqandin keyin, u Priskilla wə Akwilani əldəndərək qoyup ezi xu yerdiki sinagogka kirip, Yəhədiyalar bilən munaziriləxti. ²⁰ Ular uni uzunrək turuxka tələp kılıwidı, u əksizləşdirip, ²¹ «Mən kəndakla bolmisun kelər həytini Yerusalemda etküzimən; andin Huda buyrusu, silərning yeningləroja yənə kelimən», — dəp ular bilən hoxlixip, Əfəsustın kəmə bilən yoloça qikti...²²

²² U Kəysəriyə xəhəridə kemidin qüxüp, Yerusalemə qikip jamaət bilən hal soraxkəndin keyin, Antakya xəhərigə qüxüp kətti... ²³ Antakyada bir məzgil turoqandin keyin, u yənə yoloça qikip Galatiya wə Frigiyə yurtlirini bir-birləp arılap, baroqanla yeridə barlıq muhlislarning etikadını ələmətliyələndirdi.

Apollosning Əfəsus wə Korint xəhərliridə təlim berixi

²⁴ Bu arıda, İskəndəriyə xəhəridə tuoqulojan Apollos isimlik bir Yəhədiy Əfəsus xəhərigə kəldi. U natik adəm bolup, mukəddəs yazmilardin helila qongur sawati bar adəm idi... ²⁵ U Rəbning yoli toqıruluk təlim aloqan bolup, otluk roh bilən əysa həkkidə əynən səzləp təlim berətti. Birak uning həwiri pəkət Yəhya pəyəqəmbərnin yürgüzən qəmildürüxi bilən qəklinəti.

²⁶ U sinagogda yürəklik səzləxkə baxlıdı. Uni angliqən Priskilla bilən Akwila uni eyiga elip berip, uningoja Hudanıng yolinə tehimə təpsiliy qüxəndürdü. ²⁷ Keyin, Apollos Ahaya əlkisigə barmaqçı bologanda, Əfəsuluk kərindaxlar Ahayadiki muhlisləroja hət yezip, ulardın Apollosni əlxixi bəkmə tələp kıldı. U xu yərgə berip, Hudanıng mehər-xəpkitti arkilik etikad kılqanlarla qoxulup, ularoja zor yardəmdə boldi... ²⁸ Qünki u həlkə-aləm aldida Yəhədiyalar bilən munaziriləxip, ularoja küqlük rəddiyə berip, mukəddəs yazmilarnı xərhəli bilən Məsihning Əysa ikənlikini ispatlaşdırıb.

18:18 «Kənkriya xəhəri» — Korintning port xəhəri bolup Korinttin yəttə kilometr yirakka jaylaxkanıdi. «Yoloça qikixtin ilgiri u Kənkriya xəhəridə Hudaqə iqtən bir kəsimidin qaqlırını qüxürübətənədi» — Pawlus nemixə kəsəm kıldı? Alimlarning pikirlerində: (1) u Korint xəhəridə xunqa keç adəmlər hux həwərni kobul kılıqonaklılarından bolovan huxallığından, Hudaqə alahıda rəhmət eytix üçün; (2) yəna bir ketim Yerusalemə və Yəhədiyədə turuwatkan Yəhədiy həlkəni hux həwərə kayıl kılıxla tırıxip ularoja muxu kəsimi arkilik əzini «Manə mən silərdək Hudadin körkədliyə adəm» dəp kərsitip ularoja yekinləxmağkı bolup kəsəm kılqan. Biz ikkinçi pikirə mayılmız.

-Bəzi alımlar kəsəm iqtən qikiliyədən, dəp karaydu.

18:18 Qəl. 6:18; Ros. 21:23.

18:21 «mən kəndakla bolmisun kelər həytini Yerusalemda etküzimən» — bəzi kona keçirilmərdə bu səzlər təpilməy, pəkət «Huda buyrusu, mən silərning yeningləroja yənə kelimən», — dəp ular bilən hoxlixip, Əfəsustın kəmə bilən yoloça qikti...²⁹ deyildi.

18:21 1Kor. 4:19; Ibr. 6:3; Yak. 4:15.

18:22 «U Yerusalemə qikip jamaət bilən hal soraxkəndin keyin...» — İnjilda «Yerusalemə berix» grek tilida daim deyidək pəkət «Yerusalemə qikix» dəytidi. Yəhədiy həlkə üçün Yerusalemə berix «qikix», uningdin ketix «qüxüx» bilən bildürülətti. Pawlus kəsimini ada kılıp qikix üçün Yerusalemə berip kelixi kerak.

18:24 «U ... mukəddəs yazmilardin helila qongur sawati bar adəm idi» — grek tilida «U ... mukəddəs yazmilarda küqlük bir adam idi».

18:24 1Kor. 1:12.

18:25 «uning həwiri pəkət Yəhya pəyəqəmbərnin yürgüzən qəmildürüxi bilən qəklinəti» — demək, Apollosning təlimi bəlkim Yəhya pəyəqəmbərnin «Hudanıng padixaqliyi yekinləxti», «Mukəddəs Rohka qəmildürüqçi, yəni Kutkuzoquq-Məsih menin kaynimdırıñ kəlidü» deyən səzlərindən, xundakla «Məsih Nasarətlik Əysə ikən», deyən məlumatlardan tərkib tapşan bolsa kerak. U əysa Məsihning əlgini, tırılqanlılı, xundakla uning Mukəddəs Rohni ata kılıxi bilən yengi dəwr baxlıqanlılı toqıruluk hawərsiz kələşəndi. 19:1-7 wə izahatlarını kerüng.

18:26 «Priskilla bilən Akwila uni eyiga elip berip...» — yəki «Priskilla bilən Akwila uni ayrim elip...».

18:27 «Keyin, Apollos Ahaya əlkisigə barmaqçı bologanda, Əfəsuluk kərindaxlar Ahayadiki muhlisləroja hət yezip, ulardın Apollosni əlxixi bəkmə tələp kıldı» — baxqa bir hil tərjimi: — «Keyin, Apollosni riəbətləndürüp, Ahayadiki muhlisləroja hət yezip, ulardın Apollosni əlxixi tələp kıldı».

18:27 1Kor. 3:6.

«Rosullarning paaliyətliri»

Pawlus Əfəsus xəhəridə

19¹ Apollos Korint xəhəridiki wakıtida, Pawlus səpər kılıp, iqliki ərəklik əfəsus xəhərigə kəldi. U yerdə bəzi muhlislar bilən uqrıxip,² ulardin:

— Silər etikəd kıləjininglarda, Mükəddəs Rəhəmət silərgə ata kılınoğanmu? — dəp soridi.

— Yak, biz hətta Mükəddəs Rəhəmət bar degənni zadi anglimaptikənmiz, — dəp jawab bərdi ular..

3 Pawlus yənə:

— Undakta, silər qəndək qəmüldürülüxtə qəmüldürülgənsilər? — dəp soridi.

— Biz Yəhya pəyojəmbər yətküzən qəmüldürülüxnı köbul kıldıuk, — dedi ular..

4 Pawlus: — Yəhya pəyojəmbər həlkə yətküzən qəmüldürülürək bolsa gunahlarəqə towa kılınxı bildüridinqən qəmüldürülüx bolup, ularəqə ezipin keyin kəlgüçigə, yəni Əysəqə etikəd kılıx kerəklərini tapilioğanıdi, — dedi..

5 Ular buni anglap, Rəb Əysaning namida qəmüldürülüxnı köbul kıldı.⁶ Pawlus kölini ularning üstigə təvküzüp turuxi bilən, Mükəddəs Rəhəmət ularəqə qüxti. Buning bilən ular naməlum tillarda sezləxkə həm pəyojəmbərlərəqə wəhiy-bexarətlərni yətküzüxkə baxlıdi..

7 Ular təhminən on ikki ərkək kixi idi.

8 Pawlus üç ay dawamında əfəsus xəhəridiki sinagogka kirip, yurəklik bilən söz kılıp, ular bilən Hudanı padixaşlılılığından ixlər toqrisida munaziriləxip kəyil kılınxı tirixti.⁹ Lekin bəziləri jaħilič kılıp ixinxni rət kılıp, halayık alıda Rəbning yolioqə hakarət kəltürgəndə, Pawlus ulardin qikip, muhlislarnımı ayrip qıktı. U hərküni Tirannus isimlik adəmning leksiyahanısında munazirə-muzakirə etküzdi..¹⁰ Bu ix ikki yıl dawamlaxti. Nətijidə, Asiya elxisidiki pütün həlk, Yəhudiylar bolsun, Greklər bolsun həmməylən Rəbning söz-kalamını anglıdi..

Skewanining oqulları

11 Huda Pawlusning kölləri arkılık karamət möjizilərni yarattı.. **12** Kixilər hətta kol yaqılık wə pərtulkərni Pawlusning tenigə təvküzüp, andin kesəllərning yenioğa apirip, ularning üstigə yappatti. Nətijidə, kesəllər sakıyip, yaman rohalar ulardin qikip ketətti.

13 Lekin xu ətrapta yürüdinqən, «jinkəx» Yəhudiyların bəzilərimu Rəb Əysaning namini ixlitip

19:1 «iqliki ərəklik əfəsus xəhərigə kəldi» — yaki «egizliklər arkılık əfəsus xəhərigə kəldi».

19:1 1Kor. 1:12

19:2 «Mükəddəs Rəhəmət silərgə ata kılınoğanmu?» — grek tilida: «Mükəddəs Rohini köbul kildilərmi?». «Yak, biz hətta Mükəddəs Rəhəmət bar degənni zadi anglimaptikənmiz» — muxu jawabning mənisi bəlkim «Mükəddəs Rohning ata kılınojini yaki Mükəddəs Rohning insanlarəqə kələgindən anglimaptikənmiz» deyəndək bolsa kerek.

19:3 «Undakta, silər qəndək qəmüldürülüxtə qəmüldürülgənsilər?» — yaki «Undakta, silər nemədəp qəmüldürülgənsilər?».

—Enikkı, xu kixilər Əysə Məsihning namioşa qümidürülərgən bolsa, undakta ularını qümidürügzüqi etikədqı ularəqə «Huda Məsihəkə etikəd kıləjüqlərning həmmisigə Mükəddəs Rohini sowojat kılıp ata kılıdu» dəp qüxəndürən boluxi kerək idi. Qünki Məsihədə bolovan hux həvar dəl xuki: (1) Məsihning kurbanlıq bilən etikədqı insanlarəqə gunahları kağıdırın kılınidu; (2) Məsihning kurbanlıq bilən Huda etikədqı insanlarəqə yengi bir hayat ata kılıdu; muxu həyat Mükəddəs Rohning insanning kəlbəde makən kılıxi bilən baxlinidu. Rosul Petrusning sezlərığa karang (2:38-39), «1Pet.» 3:21 wə bu ayat toqrisida «kökəmənəcə» imzdikli izahatları körüng. «Biz Yəhya pəyojəmbər yətküzən qəmüldürülxni köbul kıldıuk» — ularning jawabı qəriqəndə, ular marhüm Yahya pəyojəmbərnıng muhlisləri id; mümkünilikli barkı, ular Yəhya pəyojəmbərnıng towa kılıxi wa suyoq qəmüldürülük tövəruluk təlimlərini Apollostin anglijanidi.

19:4 Mat. 3:11; Mar. 1:4; Luk. 3:16; Yh. 1:26; Ros. 1:5; 11:16.

19:6 «...Mükəddəs Rəhəmət ularəqə qüxti. Buning bilən ular naməlum tillarda sezləxkə həm pəyojəmbərlərəqə wəhiy-bexarətlərni yətküzüxkə baxlıdi» — Mükəddəs Rohning ularəqə ata kılıjan «naməlum (karamət) tillarda sezləx» iltipati bilən kixilər öz sezlərinin qüxənmigən halda Hudaqə mədhiyə okup, uning sırlarını jakarlaydu («1Kor.» 14:2ni körüng).

19:6 Ros. 8:17; 11:15.

19:9 «halayılk alıda Rəbning yolioqə hakarət kəltürgəndə...» — muxu yerdə «Rəbning yoli» grek tilida pəkət «yol» deyən söz bilən ipadilinidu (qünki etikədnin nəziridə pəkət bir yolla bardur. 9:2nimü körüng). «Tirannus isimlik adəmning leksiyahanısında munazirə-muzakirə etküzdi» — «leksiyahanə» yaki «məktəp». Bu bəlkim pəlsəpə egitidiqən bir məktəp bolsa kerək. «Munazirə-muzakirə etküzüx» — bəlkim ixənmigənlər bilən munazirə kılıx (10-ayətni körüng) wə ixəngənlərə keprək talim berix.

19:9 2Tim. 1:15.

19:10 «Yəhudiylar bolsun, Greklər bolsun....» — demək, «Yəhudiylar bolsun, Yəhudiylar əməslər bolsun....».

19:11 Mar. 16:20; Ros. 14:3.

«Rosullarning paaliyətliri»

bağkusı kelip, jin qaplaxkanlar üstidə turup jinlarqa: «Pawlus jakarlawatkan Əysanıng namidin sanga kattık buyruk berimən!» dəydiojan boldı.¹⁴ Bu ixni kılıdıcıqların arısında Skewa isimlik bir Yəhudi bax kahınınning yəttə oqlımı bar idi.¹⁵ Lekin ular қoqlıwətməkqı bolğan yaman Roh ularqa jawabən:

— Әysani tonuyıman, Pawlustin həwirim bar, birak ezungular kim bolisilər?! — dewidi, ¹⁶ yaman Roh qaplıxıwalıqan kixi ularqa etilip qıkıp, ularni urup xama kılıp, ularning üstidin qalib kəldi. Ular yalingaq wə yarilanoğan haldə öydin keçip qıkıp kətti.

¹⁷ Bu ix əfəsən xəhirişdə turuwatkan barlıq Yəhudiylar wə Greklərgimu məlum bolup, körkən həmmisini bastı wə Rəb Əysanıng nami uluoqlandı. ¹⁸ Nətijidə, nuroqun etikadqılar burunki kılıqanlırını ikrar kılıp, aldiqa qıktı. ¹⁹ Sehırgərlik kılıqanlardın nuroqun adəmlər ezelirining sehırgərlik kitab-palnamilirini əkelip bir yərgə dəwiləp, kəpqılıkning aldida kəydürüxti. Bu kitablararning kimmiti jəmiy əllik ming kümüx tənggigə yetətti. ²⁰ Xundak kılıp, Rəbning sez-kalamı küggə iğə bolup, bərk urup üstünlükka etti.

Əfəsus xəhiri də topilang kətürülü idu

²¹Bu ixlər yüz bərgəndin keyin, Pawlus kenglidə, Makedoniyə wə Ahaya elkisidin etüp Yerusalem oja berixkə niyat baqlıdı. U: — U yərgə baroqandın keyin, Rim xəhiriini körüp kelixim kerak. — dedi.

²² Xuning bilən, u ezigə yardımədə boluwatqanlardın Timotiy bilən Erastus ikkiylənni Makedoniyaya əwətiwişip, ezi vənə bir məzsil Asiya elxisidə turdi.

²³ Dəl xu qaçqa, Əfəsus xəhirdə Rəbning yoli toqırulruk eoir malimaqlıq kətürüldi. ²⁴ Ayal ilah Artemisi sürətlək kümüx təkqə-həykəllərni yasiyoquq Dimitriy isimlilik bir zərgər bar idi. Uning bu ixi hünərəwənlərgə kəp payda tapkuzattı. ²⁵ Dimitriy hünərəwənlərni wə xuningəqə ohxax ixlər bilən xuqonulliniwatkan baxka ustilərni vioqip, ularqı:

— Buradırlar, bizning güllinimizimingu bu ix bilən bağılık ikənlilikini bilisilər; ²⁶ hazır helikə Pawlusnır nema ixlarnı kılıp yürgənlilikini anglioqan həm kərgən boluxunglar kerək. U: «Kol bilən yasiwaloqan nərsilər ilahılar əməs» deyix bilən, pəkət əfəsusta əməs, bəlkı pütkül Asiya əlkisidə degündək nuroqunluqan kixilərnəni kayıl kılıp, azdurup burawatidu. ²⁷ Əmdi hazır bizning bu sodimizoja bətnam qaplax həwpı bolupla қalmay, bəlkı böyük ayal ilah Artemisning buthanisimu arzimas dəp қarılıp, hətta Asiya əlkisi wə pütkül jahən ibadət kılıdioqan bu ayal ilahimizning xan-xarınpımı vokilix hawnpıga düş keliwatiđu! — dedi.

²⁸ Bu sezlarni angliman kengilik mazapka qemün, kayta-kayta:

– Əfəsusluklärning Artemisimiz büyütür! – dəp qukan kətürüxkə baxlıdı.

19:13 ««jinkax» Yəhüdiylər — möhsus atalmix «jin həydax kəşpi» arkılıq pul tapidioqlanlar. «Əysanıng namidin sanga kattik bıvrıuk berimanlı!» — grek tilidi: «... Əysanıng namidin sanga kasəm astıda bıvrıuymalı!».

19:14 «Bu ixni kılıdıqlanırların arısında Skewa isimlik bir Yəhudi bax kahinning yətə oqlımu bar idi» — yaki «Bu ixni kilonuqilar Skewa isimlik bir Yəhudi bax kahinning yətə oqlı idi».

19:18 Mat. 3:6.

1919 «jəmīy əllik ming kümük tənggə» — bir tənggigə bir köy kelətti. Xunga hazırkı boyiqə jəmīy ikki yerim milyon dollarça barawər idi (2006).

19:20 Yəx. 55:11.

19:21 «Pawlus kənglidə... niyat bəqlidi» – grek tilida «Pawlus rohla... niyat bəqlidi». **19:21** Rim. 15:25; Gal. 2:1.

19:22 «u ezığə yardımədə boluwatlınlardın Timotiy bilən Erastus ikkiylənni Makedoniyəgə əwətiwip...» — Pawlusning xuning məksiti ularning bəlkim ezini kuttı üçün wə bəlkim ezining berixiqa tayyarlık kılıx üçün idi (20:1-3ni kərung).

19:23 «Дөл xu qaɔ̯da, əf-

pəkət «yol» deyili

19:23 2Kor. 1:8.

19:24 Ros. 16:16.
19:26 Zeb. 115:4; Yer. 10:3.
19:27 «ئۇتلىكىن اىلەتىدىم بى اىۋالىلاھىمىزنىڭ يان، يۈرىپىمۇ يوكىلىخ ھۆپىغا دىغ كېلىۋاتىدۇ» — Dimitriyin

«Rosullarning paaliyətləri»

²⁹ Buning bilən pütkül xəhər malimatang bolup kətti. Halayıq Pawlusning səpərdaxlıridin Makedoniyalıq Gayus wə Aristarhuslarni tutup sərəp, serk məydaniqoja təngla yopurulup mangdi. ³⁰ Pawlus halayıq arisijo kirməkqi boローンidi, lekin muhlislar uning kirixigə yol koymidi. ³¹ Hətta Pawlusning dostliri boローン olkə əməldarlıridin bezilrimu uningoja həwər yətküzüp, uni serk məydaniqoja berixkə təwəkkül kılmaslıqka jekili.

³² Əmdi bəzilər buni dəp warkirisa, bəzilər uni dəp warkirixip, pütün sorun warang-qurungoja toldi; kixilərnin kəpinqisi ezlirining nemigə yiojilojanlıkinimu bilməydi. ³³ Yəhudiylar Iskəndər isimlik adəmni aldiqə ittip qıkırıwidı, kepqılık uni aldiqə turozdu. Iskəndər kepqılıkkə kol ixariti kəlip, Yəhudiylarni aklimakçı boldı. ³⁴ Biraq kepqılık uning Yəhudiyl ikənlilikini bilip kəlip, həmmisi tangla:

— Əfəsusluqlarning Artemisimiz büyütür! — dəp ikki saətqə qukan ketürüp turuxti. ³⁵ Ahirda, xəhərning bax mirzisi halayıknı tinqlandurup mundak dedi:

— Əy Əfəsusluqlar! Biz Əfəsusluqlarning xəhərinin büyük Artemisning buthanisining wə uning asmandın qüxkən süritininq köçdiqoqisi ikənlilikini bilməydiqan kim bar! ³⁶ Bu ixlarni inkar kılalmıqanıq, ezunglarnı besiwellixinglər, baxbaxtakılık kılmaslıkinglər kerək. ³⁷ Qünki silər bu kixilərni bu yərgə sorakqa tartıtxa elip kaldinglər; lekin ular ya buthanilarını buloquqlar ya bizning ayal ilahimizə qupurluk kiloquqlardın əməs. ³⁸ Əgər Dimitriy wə uningoja köxuloğan hünərəwənlərning məlum bir kixinin üstdin xikayiti bolsa, sorakhanilar oquq turmaqta wə sorakçı waliylarımı bar. Ular xu yərlərdə bir-biri bilən dəwalaxsun; ³⁹ wə baxka birər məsililiringlər bolsa, rəsmiy sorunda bir tərəp kılınıxi lazımlı. ⁴⁰ Biz əmdi yənə bugünkü wəkəni topilang dəp ərz kılınıx həwpidə turuwatımız; qünki bu malimanqliğin həq səwəbi kərsitməgəqkə, hesabınımu berəlməyim-də!

⁴¹ Bu səzlərni kəlip bolup, u yiojilojan halayıknı tarkitiwətti.

Pawlusning Makedoniya wə Yunanoja қayta berixi

20¹ Topilang besikkandin keyin, Pawlus muhlislarnı qakirip, ularını rioqbətləndürdi wə ular bilən hoxlixip, Makedoniyaqə կarap kətti. ² U xu ətraptiki yurtlarnı arılap, etikadqılarnı nuroğun səz-təlimlər bilən rioqbətləndürəndən keyin, Yunanoja berip, ³ u yərdə üq ay turdi. Pawlus kemigə olturup Suriyəga mangay dəp turqanda, Yəhudiylarning uni eltürük suyikəsti bilinip kəlip, u Makedoniya arkilik kurukluk bilən kaytip ketix կararioja kəldi. ⁴ Uningoja həmrəh boローンlar Beriyalıq Pirrusning oqlu Sopater, Tesalonikalıklardin Aristarhus bilən Sekundus, Dərbəlik Gayus, Timotiy wə Asiya elkisidin Tikikus bilən Trofimuslar idi. ⁵ Ular awwal Troas xəhirigə berip, bizning yetip beriximizni kütüp turdu. ⁶ Biz bolsaq «petir nan həyti» künrləridin keyin, Filippi xəhiridin kemigə olturup, bəx kündin keyin Troaskə kəlip, ular bilən uqraxtuk wə u yərdə yəttə kün turduk.

^{19:29} «Halayıq ... Gayus wə Aristarhuslarni tutup sərəp, serk məydaniqoja təngla yopurulup mangdi» — Artemisining «büyük buthanisi» yokap kətti, əmma bu serk məydani büğünə qədər məwju, uningoja 25000 kixi sıojıdu.

^{19:29 Ros. 20:4; 27:2; Kol. 4:10.}

^{19:33} «Kepqılık uni aldiqə turozdu» — bəzi kona keqürmilərdə «kepqılık bu ix uningoja baqlıq dəp oylidi» deyildi.

^{19:34} «Biraq kepqılık uning Yəhudiylik icənlilikini bilip kəlip, həmmisi təngla: — Əfəsusluqlarning Artemisimiz büyütür! — dəp ikki saətqə qukan ketürüp turuxtı» — halayıq Iskəndərini Pawlus bilən munasiiblilik adam, nemila bolmisun Yəhudiyl boローンka, butpəraslıkkı xarxi bolsa kerək, deqən oyda boローン bolsa kerək.

^{19:35} «Artemisining ... asmandın qüxkən süriti...» — yaki «Artemisining ... asmandın qüxkən texi...».

^{20:1} «Pawlus muhlislarnı qakirip, ularını rioqbətləndürdi wə ular bilən hoxlixip...» — bəzi kona keqürmilərdə «Pawlus muhlislarnı qakirip, ularını կuqaklaşp ular bilən hoxlixip,...» deqən səz deyildi.

^{20:2} «Yunan» — yaki «Gretisyə».

^{20:4} Ros. 19:29; 21:29; 27:2; 1Kor. 1:14; Əf. 6:21; Kol. 4:7; 10; 2Tim. 4:12; Tit. 3:12.

^{20:5} «Ular awwal Troas xəhirigə berip...» — bəlkim kemidə. «...bizning yetip beriximizni kütüp turdi» — «biz» Lukanıng yənə Pawlus bilən billə icənlilikini kərsitidü.

«Rosullarning paaliyətliri»

⁷ Həptining birinqi künü, biz nan oxtuxka jəm boləqanda, Pawlus ətisi kətməkqi boləqəkə, jamaətəkə söz kılınxıq baxlıdı; sözini tün yerimiqə uzarttı.⁸ Biz jəm boləqan yukiriki kəwəttiki əydə nuroqun kara qıraqılar yenip turattı.⁹ Əwtikus isimlik bir yigit derizidə olturoqanıdi. Pawlus sözləp heli bir yərgə baroqanda, uni mügdək besiwaqtanıdi. Andin u oşerk uykuqa ketip, u üçinqi kəwəttin yərgə yikiliq qüxti. Kəpqılık uni yərdin kətürüp karisa, u əlüp boləqanıdi.¹⁰ Pawlus pəskə qüxtüp, uning üstigə etilip, kəqaklap turup:

Azablanmanglar, u tirikkən! — dedi.¹¹ Kəytidin eygə qikip, nanni oxtup yegəndin keyin, Pawlus ular bilən tang atkəqə uzun sözləxti wə u bu yərdin yoloq qikti.¹² Troastikilər bolsa həlikə yigiti eyigə həyat apırıp koydu. Ular buningdin qəksiz təsəlli taptı.

Pawlusning Əfəsus aksakalları bilən hoxlixixi

¹³ Biz bolsaq Pawlustin burun Assos xəhiringə kemə bilən barduk. Qünki Pawlus xu yərgə piyadə baray, silər məndin awwal yetip berip, u yərdə meni kemigə eliwellixni kütünglər, dəp orunlaxturoqanıdi.¹⁴ Assosta u biz bilən uqraxkəndin keyin biz uni kemigə elip Mitulin xəhiringə kəldük.¹⁵ Andin xu yərdin qikip, ətisi Hiyoş arilining udulioja kelip turduk. Üçinqi künü Samos arilioja yetip kəldük wə Trogillium xəhiringə konduk; uning ətisi Miletus xəhiringə barduk.¹⁶ Qünki Pawlus Asiya elkisidə kəp wakitni etküzüwətməslək üçün, dengiz səpiridə Əfəsusta tohitimət etüp ketixni karar kılqanıdi. Səwəbi, u «orma heyti» künini mumkinlikdər Yerusalemda etküzüx üçün aldirayıtti.¹⁷ Əmədi Miletus xəhiringidən Əfəsuska adəm əwətip, jamaətəkki aksakallarnı qəkirdi.¹⁸ Ular kəlgəndin keyin, ularıqə mundak dedi:

— Mən Asiya əlkisigə ayaq basğan birinqi kündin tartip, silər bilən կandaq etkənlikim hərbiringləroqə məlum.¹⁹ Rəbning hizmitidə hər tərəpta kəmtər bolup, kəz yaxlırim təkulgənlikini, xundakla Yəhudiylarning suyikəstləri tüpəylidin beximdin etkən sinaklıarda qidiojanlıklımlı bilisilər,²⁰ wə yənə məyli ammiwi sorunlarda bolsun yaki ey-eylərdə bolsun, silərgə təlim bərginimdə, silərgə paydılık bolsila heqnemini ayımay jakarlap,²¹ Yəhudiylar həm Greklərgimu Huda aldida towa kılıx wə Rəbbimiz Əysə Məsihgə etikəd kılıx kerəklikigə guwahlıq berip jekiligənlilik həmmingləroqə məlum.

²² Həzir mana, rohla baoqlanqan haldə Yerusaleməqə ketiwatimən. U yərdə nema ixlarning beximoqə qüxdiojanlığını uğmaymən.²³ Pəkət xuni bilimənki, Mükəddəs Roh mən baroqanla xəhərlərda zindan kixənliri wə azab-okubətlərning meni kütüp turidiojanlığını aldin enik eytip kəlməktə.²⁴ Lekin mən əz musapəmni tamamlıxım, Rəb Əysadin tapxuruwalıqən hizmətni ada kılıxım, yəni Hudanıq mehər-xəpkəti tooprısidiki hux həwərning toluk guwahqısı boluxum üçün, əz hayatımı qılqə ayımaymən.²⁵ Mən silər bilən arilixip, həmminglər arısida

^{20:7} «həptining birinqi kün» — yəni «yəkkənbə kün». «biz nan oxtuxka jəm boləqanda» — «nan oxtux»: Əysanıng elüməni hatirilax üçün nan oxtuldu («IKor., 1:12-34ni kerüng»).

^{20:8} «Biz jəm boləqan yukiriki kəwəttiki əydə nuroqun kara qıraqılar yenip turattı» — bu qıraqılrıng is-tütəklirinən eyni kaplixı bilən 9-ayəttə tiləqə elinoqan əwtikusuning uhləp kəlxiqə təsir yətküzən boluxi mumkin.

^{20:10} 1Pad. 17:21; 2Pad. 4:34.

^{20:12} «Ular buningdin qəksiz təsəlli taptı» — aynı grek tekist: «Ular tapşan təsəlli az əməs idı».

^{20:15} «Üçinqi künü Samos arilioja yetip kəldük wə Trogillium xəhiringə konduk...» — bəzi kona keçürmiliərdə: «Trogillium xəhiringə konduk» deyən sez teplimaydu. «ətisi Hiyoş arilining udulioja kelip ... üçinqi künü Samos arilioja yetip kəldük wə Trogillium xəhiringə konduk; uning ətisi Miletus xəhiringə barduk» — bu səpar yoli atay Əfəsus xəhiringidən etkənidə (16-ayətni kerüng).

^{20:16} «orma heyti» — Təwratta Yəhudiylər halıkiga bekitilgən tətinqi heyti; u heyti «ötüp ketix heyti»dən allik kün keyin boləqəkə, grek tilida «əlliliklək heyti»mu deyilidü. Həzirki kalendardiki wakit bəlkim 5-ay idi. «Law.» 23-babni kerüng.

^{20:16} Ros. 214:12.

^{20:21} Mat. 3:2; Mar. 1:15; Luk. 24:47.

^{20:22} «mana, rohla baoqlanqan haldə Yerusaleməqə ketiwatimən» — «rohla baoqlanqan haldə» — uni közəydiqan bu təsirinən əz rohida yaki Mükəddəs Rohla boləqanlıq enik əməs. Pawlusning bu niyyiti bu ixta tooqra yaki tooqra əməs? 21:4-ayəttiki həwərdin qarıqanda, uning xu kət'iy niyyiti tooqra əməs, dəp oylaxkə mayıl bolimiz.

^{20:24} Ros. 21:13; Gal. 1:1; Tit. 1:3.

«Rosullarning paaliyətləri»

yürüp Hudanıng padixahlığını jakarlıdim; əmdi mana manga məlumki, buningdin keyin silərdin həqkim yüzümni çayta kerəlməsilsər.²⁶ Xuning üçün, bugün silərgə guwahlıq kılıp eytip koyayki, mən həqbirining ənənəvi qərzdər əməsməm.²⁷ Qünki mən Hudanıng toluk məksət-iradisini kılqə elip kalmayı silərgə bayan kılıp yətküzüxtin bax tartmidim.²⁸ Mükəddəs Roh silərnı Hudanıng jamaitini beşik üçün Uning padisi işidə yetəkqi kılıp tikligənidi; əmdi əzünglaroqa həm Əz Oqlining kəni bilən setiwaloqan barlıq padisioq səgək bolunglar!²⁹ Qünki manga ayanki, mən kətkəndin keyin, qılberilər aranglaroqa kirip, padini həq aymayıdu,³⁰ həmdə hətta aranglardınmu bəzilər muhlislarnı ezlirigə tariwilix üçün həkikətni burmilioqan türülük ixlərni sezləydi.³¹ Xunga, səgək bolunglar, mening üq yil keqə-kündüz deməy, hərbiringlaroqa kez yaxlırim bilən tohtimay nəsihət berip turoqanlığımı esinglarda tutunglar.

Rosul Pawlusning hux həvərni jakarlıqan 3-səpəri



³² Əmdi mən silərnı Hudaşa wə Uning mehîr-xəpkət yətküzidioqan söz-kalamıqə tapxuriman. Bu söz-kalam etikadinglarnı kuruxka həm pak-mükəddəs kılınlıqan barlıq həlkə arısida iltipat kılınlıdıcıqan mirastın silərnı nesip kılınxıq kədirdür. ³³ Mən həqqaqan həqkimindin kiyim-keqək

20:25 «Mən silə bilən arılıxip, həmminglər arısida yürüp Hudanıng padixahlığını jakarlıdim» — muxu yərdə «Hudanıng padixahlıq» grek tilida pəkət «padixahlıq» bilən ipadilinidü.

20:26 «Silərgə guwahlıq kılıp eytip koyayki, mən həqbirining ənənəvi qərzdər əməsməm» — demək, «aranglarda hərkəndək bir kixi hux həvar anglaş purşut bolmay, kütkuzulmioqan bolsa man buningçə jawabkar əməsmən» degəndək.

20:28 «Hudanıng... Əz Oqlining kəni bilən setiwaloqan barlıq padisi» — «Əz Oqlining kəni bilən» grek tilida «Əziningkining kəni bilən» degen sözər bilən ipadilinidü.

20:28 Əf. 1:7; Kol. 1:14; 1Pet. 1:19; 5:2; Wəh. 5:9.

20:29 2Pet. 2:1.

20:30 Zəb. 41:9; Mat. 16:21; Ros. 1:17; 1Yuha. 2:19.

20:32 «Bu söz-kalam etikadinglarnı kuruxka ... kədirdür» — silərning «etikadinglarnı kurux» grek tilida pəkət «silərnı kurux» degen bilən ipadilinidü.

«Rosullarning paaliyətliri»

yaki altun-kümüx tama kılıp baqmıojanmən.³⁴ Silərgə məlumki, mən ikki bilikimgə tayinip, ezymüning wə həmrəhlirimning hajitidin qıktım.³⁵ Bundak kılıp hərbir ixlarda mən silərgə muxundak əjir-əmgək arkılık ajiz-hajatmənlərgə yardım berix lazımlığını, xundakla Rəb Əysə ezi eytkən: «Bərmək almaktınmu bəhtliktər» deginini esinglardin qıqarmaslıqınglar kerəklikini kərsəttim.

³⁶ Bu sezlərni kılıp bolup, u həmməylən bilən birlikdə tizlinip olturup dua kıldı.³⁷ Həmməylən kəttik yiqqlixip kətti; Pawlusning boynıqə esilip կuqaklap, kızozın səyüxti.³⁸ Ularnı əng azablıqını Pawlusning, «Buningdin keyin yüzümni çayta kərəlməysilər» değən sezi boldi. Keyin, ular uni kemigə qıkırıp uzitip կoydi.

Pawlusning Yerusaleməqə berixi

21¹ Andin biz ulardın ajrilip qıkkəndin keyin, kemə bilən udul Kəs arilioqa karap yol alduk. ² Ətisi, Rodos arilioqa, u yərdin Patara xəhiringə barduk.³ Patarada Fənikiyə rayonioqa baridiqan bir kemini tepip, uningoja olturup yoloja qıktuk.⁴ Siprus arili kərungəndən keyin, uni sol təripimizdə kəldürup etüp, Suriyəgə karap mengip, Tur xəhiri idə kuruklukka qıktuk. Qünki kemə bu yərdə yük qüxürməkqi idi.⁵ U yərdə muhlislarnı tepip, ularning yenida yəttə kün turduk. Ularqa Mükəddəs Rohning wəhiyişi kəlip, ular Pawluska ayioqinq Yerusaleməqə basmisun, dəp nəsihət kıldı.⁶ Biraq biz u yərdə turux wəktimiz toxkanda, səpirimizni dawamlaxturduk. Ularning həmmisi, jümlidin hotun-balılıri bizni xəhərnin sirtioqıqə uzitip qıktı. Həmmimiz dengiz boyida tizlinip olturup billə dua kıldı.⁷ Կuqaklıxip hoxlaxkandin keyin, biz kemigə qıktuk, ular əylirigə çaytixti.

⁷ Tur xəhiri idən dengiz səpirimizni dawamlaxturup, ahirida Pitolimays xəhiringə kəldük. U yərdiki kərindaxlar bilən kərəxüp, ularning yenida bir kün turduk.⁸ Ətisi, u yərdin ayrılip, Kəysəriyə xəhiringə kəldük. Biz burun Yerusalemədiki «yəttə hizmətkar» din biri bolovan, hux həwərqı Filipining eyigə berip կonduk.⁹ Bu kixinin tehi yatlıq kılınmiojan, bexarət-wəhiylərni yətküzidiqan tət kizi bar idi.¹⁰ Biz u yərdə birnəqqə kün turoqandan keyin, Agabus isimlik bir pəyojəmbər Yəhudiyyə elxisidin qüxti.¹¹ Bu kixi bizning aldimizoja kəlip, Pawlusning bəlwəoqını kolioja elip, əzining put-kolonu baqlap:

— Mükəddəs Roh mundaq dəydu: — Yəhudiylər bu bəlwəoqning işgisini Yerusalemda muxundak baqlap, yat əlliklarning kolioja tapxuridu! — dedi...

20:33 1Kor. 9:12; 2Kor. 11:9; 12:13.

20:34 Ros. 18:3; 1Kor. 4:12; 1Tes. 2:9; 2Tes. 3:8.

20:36 Ros. 21:5.

21:1 «Andin biz ulardın ajrilip qıkkəndin keyin, kemə bilən udul Kəs arilioqa karap yol alduk, ətisi, Rodos arilioqa, u yərdin Patara xəhiringə barduk» — bu ayəttiki «biz», «barduk» wə «barduk» değən sezlərgə karioqanda, Lukə yənə Pawluska həmrəh boldi.

21:3 «uni, yəni Siprus arilini sol təripimizdə kəldürup etüp...» — demək, «uning jənubidin aylinip etüp...».

21:4 «Ularqa Mükəddəs Rohning wəhiyişi kəlip, ular Pawluska ayioqinq Yerusaleməqə basmisun, dəp nəsihət kıldı» — «nəsihət kıldı» deyənəng baxkə hil tarjimi: «nəsihət կillatti».

— Mükəddəs Roh ularqa Pawlusning Yerusalemda tartidiojan azabliridin həwər bərgənidi. U allıqاقan baxka yərlərdiki muhlislardın muxu həwərnı anglıqan (20:23). Lekin muxu yərdə Mükəddəs Rohning uningoja «barmisun» değən seziqə karioqanda, uning Yerusaleməqə berixi Hudanıng iradisi əməs, dəp oylaxka mayilmiz.

21:4 Ros. 20:23; 21:12.

21:8 «Biz burun Yerusalemədiki «yəttə hizmətkar» din biri bolovan, hux həwərqı Filipining eyigə berip կonduk» — Yerusalemədiki «yəttə hizmətkar» — 6-babni kərung.

21:8 Ros. 6:5; 8:29.

21:9 Yo. 2:28-29; Ros. 2:17.

21:10 Ros. 11:28.

21:11 «Yəhudiylər bu bəlwəoqning işgisini Yerusalemda muxundak baqlap, yat əlliklarning kolioja tapxuruxi əzlirigə bək uyatlıq ix bolovaqka, ularning Pawluska bolovan eqmənlikli nəhayiti enik turidu.

21:11 Ros. 20:23; 21:33.

«Rosullarning paaliyətliri»

¹² Bularni anglap, həm biz həm xu yərlik kixilər bilən birlikdə Pawlustin Yerusaleməqə barmıojın dəp etündük. ¹³ Lekin Pawlus jawabən:

— Silər nemixkə bunqıwala yioqlap, yürükimni ezisilər? Mən Yerusalemda Rəb Əysanıng nami üqün tutkun boluxla əməs, xu yərdə əlüxkimu təyyarmən, — dedi.

¹⁴ Biz uni kayıl kılalmay, ahirida süküt kılıp:

— Rəbning iradisi ada kılinsun! — dedük.

¹⁵ Bu künnlərdin keyin, yüksək-takimizni yioqıxturup, Yerusaleməqə qıkıp barduk. ¹⁶ Kəysəriyəlik muhlislardın birnəqqisi biz bilən səpərdax boldi; ular Minason isimlik bir kixinin eyidə konimiz dəp uni birgə elip mangdi; bu kixi Siprusluk, kəri muhlis idi.

Pawlusning Yaqup bilən kərübü

¹⁷ Yerusaleməqə yətkəndə kərindaxlar bizni huxallıq bilən əşarət etdi. ¹⁸ Ətisi, Pawlus biz bilən billə Yaqupni kərgili bardı. Yaqup bilən akşakallarning həmmisi u yərgə yioqıloqanıdı. ¹⁹ Pawlus ular bilən salamlaxkandın keyin, Hudanıng əzininə hizmiti arkılık əllər arısında kılıqan ixlini bir-birləp ularoja təpsiliy eytip bardı. ²⁰ Bularni anglıqanda, ular Hudaşa mədhıyə okudu, andin Pawluska:

— Kərəwiyatınsən, ikerindixim, Yəhudiylar iqida kənqə mingliqan etikət kılıquqları bar! Ularning həmmisi Təwrat əşarəti əməl kılıxka intayın kızozın ikən. ²¹ Ular sening tooprangda: «U əllərning arısında yaxıqan pütün Yəhudiylar oja Musa pəyoqəmbərgə tapxuruloginidin yenixni, yəni balılırını hətnə kildürməsləkni, Yəhudiyların ənənəlirigə riaya kılmaslıknı eğitidü» dəp anglidi. ²² Əmdı qəndək kılıx kerək? Qünki halayıq qöküm sening bu yərgə kəlgənlikinə anglap ələndi. ²³ Xunga bizning deginimizdək kılıqin: Arimizda əşəm iğkən tət adəm bar.

²⁴ Sən ularni elip, ular bilən birləştə Təwrattiki tazilinix əidalisindən etüp, ularning əşəmlik qıçımlarını eziung kətürən, andin ular qəqlarını qüxürələydi. Buning bilən, həmməylən sən toopruluk angliqanlırinin həmmisining rast əməsləkini wə sening eziung Təwratka tərtipi boyiqə riaya kiliwatlığının bilip yetidi. ²⁵ Əmma əllərdin bolovan etikadqılar oja kəlsək, biz ularoja pəkətla butlar oja ataloqan nərsilərni yeməslək, kənni wə boopu soyulqan haywanning gəxinimə yeyixtin wə jinsiy buzukluktin əzlirini saklaş toopruluk ətarifimizni ətkənki hət arkılık ukturduk.

²⁶ Buning bilən, Pawlus u kixilərni elip, ətisi ezi ular bilən billə tazilinix əidalisini etküzüxti; andin u ibadəthani oja kirip, kahinlər oja əzlinin paklinix mudditining əqəm toxudioqanlıkı, yəni hərkəyəsi üçün əşəmlik kılıqinixning kəysi künii bolidioqanlığını ukturup koydi.

^{21:14} Mat. 6:10; Luq. 11:2; 22:42.

^{21:16} «ular Minason isimlik bir kixinin eyidə konimiz dəp uni birgə elip mangdi; bu kixi Siprusluk, kəri muhlis idi» — baxqa birhil tarjimisi: — «ular bizni (Yerusalemidiki) eyidə kütməkqı bolovan Minason isimlik bir Siprusluknı biz bilən elip, uning eyigə baxlap bardı».

^{21:23} «Arimizda əşəm iğkən tət adəm bar» — «əşəm iğkən» Hudanıng aliddə iğkən; bu Hudanıng razılıkını elix üçün yaki uningoja təxəkkür eytix üçün bolovan bolsa kerək. Bundak kılıxi əməliyətə «yengi əhədə»gə muwapiq əməs, bəlkı «konu əhədə»gə ait ix idi.

^{21:24} «tazilinix əidalisindən etüp...» — «tazilinix»ibraniy tilida bolsa «taħarrat».

— Yaquplar eytikan xu «Təwrat əşarəti əməl kılıxka intayın kızozın» bolovan Yəhudiylar etikadqılar bəlkim Pawlusni «Yəhudi əməslər»ning zəminləridin ettiyi bilən «napak boldı» dəp əşarəti mumkin idi.

— «Ular qəqlarını qüxürələydi» — Təwrat, *«Qol.»* 6:13-20ni kerüng. «Nazariyalar» Huda aliddə duasının iltiya kılıqinixi üçün yaki təxəkkür eytixi üçün qəqlarını uzun koyuwitətti. Əşəmning məhlili toxçanda, awwal əşəmlik sunup andin qəqlarını qüxürəwetətti.

^{21:25} Yar. 9:4; Mis. 20:3; Ros. 15:23; 1Kor. 8:1.

^{21:26} ... Pawlus u kixilərni elip, ətisi ezi ular bilən billə tazilinix əidalisini etküzüxti; andin u ibadəthani oja kirip, ... hərkəyəsi üçün əşəmlik kılıqinixning kəysi künii bolidioqanlığını ukturup koydi» — bu ix, yənə Yaqupning təxəbbus kılıqını həmdə uningoja Pawlusning koxuluxi, uning bu tət kixi bilən «tazilinix»i wə ular bilən billə əşəmlik kılıxi toopruluk «köxumqə sez»imizni kerüng.

^{21:26} Ros. 24:6.

«Rosullarning paaliyətliri»

Pawlusning ibadəthanida tutkun kılınixı

²⁷ Yəttə künlük muddət toxuxka az qalojanda, Asiya əlkisidin kəlgən bəzi Yəhudiylar Pawlusni ibadəthanida kərüp, halayıknı əktritip, uningoja kol selip.²⁸ — Əy Israillar, yardımda bolunglar! Həmmə yərdilə, həmmə adəmgə həlkimizgə, Təwrat ənanıqoja wə ibadəthanıqoja kərxi səzləni əgitiwatkan adəm dəl xu. Uning üstigə, u yəna Greklərni ibadəthanimizoja baxlap kirip, bu mukəddəs jayni bulojudi! — dəp qukan kətürdi²⁹ (ularning bundak deyixinining səwəbi, əslidə ular xəhərdə əfəsəslük Trofimusning Pawlus bilən billa bolovanlığını kərgənidi wə Pawlus uni ibadəthanıqoja baxlap kirgən, dəp oyliqanidi).

³⁰ Xuning bilən, pütün xəhər zilziligə kəldi. Halayık tərəp-tərəptin yügürüp kelip, Pawlusni tutup, ibadəthanidin sərəp elip qıktı. Ibadəthanining dərvazılıri dərhəl takıwetildi.³¹ Bu top adəm Pawlusni urup eltürüwətməkqı bolup turqanda, pütküli Yerusalemni malimanqliq kaplap kətkənlikli tooprısidiki bir həwər u yərdə turuxluq Rim kışmining mingbəxioja yətküzüldi.³² Mingbəxi dərhəl ləxkər wə birnəqqə yüzbəxini elip, top-top adəmlərni basturuxka yügürüp kəldi. Mingbəxi wə əskərlərni kərgən halayık Pawlusni uruxtin tohtidi.³³ Mingbəxi aldioja etüp, ləxkərlərni Pawlusni tutup ikki zənjir bilən baqlaxka buyrudi. Andin u:

— Bu adəm kim? U nemə gunah kıldı? — dəp soridi.

³⁴ Lekin topilangqıllarning iqidə bəzilər uni desə, bəzilər buni deyixip warkırıxatti. Malimanqliq tüpəylidin mingbəxi həkikiyi əhəwalni eniklaxka amalsız kəlip, ahir Pawlusni kələğə elip ketixni buyrudi.³⁵ Lekin Pawlus kələğəning pələməpiyigə kəlgəndə, topilangqıllar tehimu zorawanlıxip kətkəqək, ləxkərlər uni kətürüxkə məjbur boldi.³⁶ Qünki ularning kəynidin top-top adəmlər ağıxip mengip:

— U yokıtilsun! — dəp warkırıxatti.

Pawlusning guvahlıq berip aklinixı

³⁷ Kələğə əkirilixigə az qalojanda, Pawlus mingbəxioja:

— Sizgə bir eoqız söz kılsam bolandikin? — dəp soridi.

Mingbəxi: — Grekqə biləmsən?³⁸ Undakta, ilgiri isyan kətürüp, «hənjərqi katillar»din tət ming adəmni baxlap qəlgə keqip kətkən həlikli Misirlik əməsəmsən? — dəp soridi.

³⁹ Lekin Pawlus: — Mən Yəhudi, Kilikiya əlkisidiki uluoq xəhər Tarsusning pukrasımən. Halayıkkə birnəqqə eoqız söz kilişiməqə ijazat kililixirzni etünimən, — dedi.

⁴⁰ Mingbəxi ijazət beriwidi, Pawlus pələmpəyədə turup, halayıkkə kol ixariti kıldı. Kattik jimjitlik başkanda, uibraniy tilida səzləxkə baxlap: —

22¹ — Kerindaxlar wə ata-bowlar! Əmdi əzümnı akłax səzliriməq kulak salojaysılar, — dedi. **22²** Ular Pawlusning ibraniy tilida səzliginini anglap, tehimu jim boluxti. U sözünü dawam kıldı:

³ — Mən bir Yəhudi, Kilikiyədiki Tarsus xəhəridə tuquldum; lekin bu xəhərdə bekip qong kılındım, Gamaliyəlninq kol astida ata-bowlırırimzoja tapxurulmuş Təwrat ənanunining zir-

^{21:29} ... əslidə ular xəhərdə əfəsəslük Trofimusning Pawlus bilən billa bolovanlığını kərgənidi! — əfəsəslük Trofimus Yəhudi əmas, grek idi, əlwətta.

^{21:29} Ros. 20:4; 2Tim. 4:20.

^{21:30} «Halayık tərəp-tərəptin yügürüp kelip, Pawlusni tutup, ibadəthanidin sərəp elip qıktı. Ibadəthanining dərvazılıri dərhəl takıwetildi! — makşitı xübhisizki, ibadəthanining eziđə əkəlmikanqliq qıkmışın üçün idi.

^{21:31} «ləxkər kışmining mingbəxi» — grek tilida «hiliark»; əməliyətə 600 əskərni baxçurattı.

^{21:33} Ros. 21:11.

^{21:36} Luq. 23:18; Yh. 19:15; Ros. 22:22.

^{21:38} «hənjərqi katillar» — Rim imperiyasığa karxi turojan əng əxəddiy siyasi ekim idi. Ular adəm eltürüxkə ixitidiləqən əng yahxi kəridiojan koral kiyim iqida yoxuruxka kolaylıq bolovan hənjər idi.

^{21:39} Ros. 9:11,30.

^{21:40} «u ibraniy tilida səzləxkə baxlap..» — «ibraniy tilida» — Aramiy dialektida boluxi mümkün.

«Rosullarning paaliyətliri»

zəwərlirini koymay eginip təlim-tərbiyə aldım. Mən silərning bugün bolqiningləroq ohxax, Huda yolioq intayın kizojin idim...⁴ Mən bu yoldikilərni hətta eltürükliqə ziyanxəlik kılıp, ularni ər-ayal deməy tutkun kılıp zindanqa saldurdum.⁵ Bu tooprułuk bax ka hin wə aliy kengəxmidi ki barlıq akşakallarmu manga guwaqıduri. Mən ulardin Dəməxktiki Yəhudiylərindənaxlar oja yeziloğan hətlərni tapxuruwelip, xu yerdə turuwatqan bu yoldikilərni jazalax üçün, ularni tutkun kılıp Yerusalem oja apirimən dəp yoloq qıkqanidim.⁶ Əmdı xundak boldiki, səpər kılıp Dəməxkkə yekin laxkanda, qüxkə yekin, tuyuksız asmandın küqlük bir nur qüxüp, ətrapimni yorutuwatti.⁷ Mən yərgə yikiliplə kəttim, andin manga: «Saul, Saul, Manga nemixkə ziyanxəlik kilişən?» degən awazni anglidim.⁸ «I Rəb, sən kimsən?» dəp sorisam, U manga: — «Mən sən ziyanxəlik kiliwatqan Nasarətlək Əysadurmən!» dedi.⁹ Mən bilən billə mengi watqanlar u nurni kərgən bolsimu, lekin manga kılıqan sezlərni qüxənmidi...¹⁰ Mən yənə, «I Rəb, nemə kılıxım kerək?» dəp sorisam, Rəb manga, «Ornungdin tur, Dəməxkkə kir, xu yerdə sən ada kılıx bekitilgən ixlarning həmmisi toopruluk sanga eytip berilidu!» dedi.¹¹ Həlikə nurning julalığının kəzlirim kərməs bolup қaldı. Yenimdikilər kolumnidin yetəkləp, Dəməxkkə elip kirdi.

¹² U yerdə Təwrat əkanuni oja ihlas baqlioğan, Dəməxktiki barlıq Yəhudiylarning hərmitigə sazawər bolqan Ananiyas isimlik bir kixi bar idi.¹³ U kelip, yenimda turup: «Kerindax Saul, bexingni kətürüp kara!» dedi. Mən xuan beximni kətürüp karaq uni kərdum.¹⁴ U manga: «Atabowlirimizning Hudasi seni iradisini bilixing, Həkkaniy Bolqoqunu kərəxüng wə uning aqzidin qıkqan awazni anglixing üçün allikəqan tallidi.¹⁵ Qünki sən pütün insanlar alidda kərgən-anglioqanliringə oja Uning guwaqısi bolisən!¹⁶ Xundak ikən, sən yənə nemigə həyal bolisən? Ornungdin turup, Uning namioğan nida kılıp qəmündürülüp, gunahlıringni yuquzojin!» dedi.

¹⁷ Xundak boldiki, Yerusalem oja kaytip kəlginimdir keyin, ibadəthanida dua kılıwatqanında, bir qayibana kərənűx meni oruwalı¹⁸ wə Rəbning manga: «Qapsan bol, Yerusalemın dərhal kət. Qünki ular sening manga kılıqan guwaqliğinqni kobul kilmaydu!» dəwatqanlığını kərdüm.¹⁹

¹⁹ Mən, «I Rəb, ular mening Sanga etikad kılıqanlarnı zindanqa solap, hərbir sinagoglar oja kirip ularni uroqanlığımni bilidu.²⁰ Sening guwaqliqən bolqan Istipanning kəni təkülginidə, mənmu yenida turup uni eltürgənlərning kilmixlirə qoxulup, ularning kiyimlirigə karaq bərdim!» — dedim.²¹ Bırak u manga: «Kətkin! Seni yıraklıktı əllərgə əwətimən!» — dedi..

²² Pawlus muxu sezni degüqə halayık uning oja kulaq seliwaqtatti. Lekin buni anglap ular awazini kətürüp:

^{22:3} «Mən... Gamaliyəlninq kol astida ata-bowlirimizə tapxurulogan Təwrat əkanunining zir-zəwərlirini koymay eginip təlim-tərbiyə aldim» — okurmənlərinən esidə bolsa kerakki, Gamaliyəl dangki qıkqan Təwrat olımıası idi (5:24). Grek tilidə «(Man) Gamaliyəlninq ayaqlarıning alidda ... təlim-tərbiyə aldim» deyilidü.

^{22:3} Ros. 5:34; 9:11; 21:39; 2Kor. 11:22

^{22:4} «Mən bu yoldikilərni hətta eltürükliqə ziyanxəlik kılıp, ularni ər-ayal deməy tutkun kılıp zindanqa saldurdum» — bu yoldikilərni — Məsih yolidikilərni, deməkçii. Grek tilidə pəkət «bu yolni» deyilidü; tingxioqlular həmmisi uning «Məsih Əysanıng yolu»ning gəpin kılıwatqanını bilgen bolattı.

^{22:4} Ros. 8:3; 9:1; 26:9; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

^{22:6} 1Kor. 15:8; 2Kor. 12:2.

^{22:9} «...lekin manga kılıqan sezlərni qüxənmidi» — yaki «... lekin manga kılıqan sezlərni anglimaptu». Bu adəmlər bir awazni angıldı, lekin nema dəwatqanlığını bilmidi (9:7ni kerüng).

^{22:9} Dan. 10:7.

^{22:12} Ros. 9:17.

^{22:14} «Ata-bowlirimizning Hudasi seni iradisini bilixing, Həkkaniy Bolqoqunu kərəxüng wə uning aqzidin qıkqan awazni anglixing üçün allikəqan tallidi» — «Həkkaniy Bolqoqı» Məsihini kərsitidü, əlwattə.

^{22:18} Mat. 10:14.

^{22:19} Ros. 22:4.

^{22:20} Ros. 7:58; 8:1.

^{22:21} Ros. 9:15; 13:2; Gal. 1:15; 2:8; Əf. 3:8; 1Tim. 2:7; 2Tim. 1:11.

«Rosullarning paaliyətliri»

— Undak bir kixi yər yüzidin yokitilsun! U tirik turuxka layik əməs! — dəp quşan selixti...²²

²³ Ular qırkırixip, qapan-yepinqilirini selip taxlap, topa-qang soruwatkanda, ²⁴ mingbexi Pawlusni ələvəgə elip kirip ketixkə əmr kılıwidı, halayıqning uningoşa nemə üçün bundak quşan salidiojanlığını eniklax üçün ləxkərlirigə uni kamqılap sorak kılıxni buyrudi. ²⁵ Lekin ular Pawlusni kamqılox üçün oqlaqlıtip baoqlıqanda, u yenida turojan yüzbexoşa:

— Bir Rim pukrasını jinayiti bekitilməyə kamqılıxinglar kanunoşa uyğunmu? — dedi.

²⁶ Bu səzni angliojan yüzbexi mingbexining aldiqə berip:

— Siz nemə ix kılıay dəwatisiz? Qünki u kixi Rim pukrasi ikən! — dedi.

²⁷ Mingbexi Pawlusning aldiqə berip, uningdin:

— Manga eytkin, sən rasttinla Rim pukrasımı? — dəp soridi.

— Rast, dedi u.

²⁸ — Mən naħayiti yukarı bahada muxu pukralıkka igə boldum, — dedi mingbexi.

Pawlus:

Əmma mən tuquluxumdinla xundak! — dedi.

²⁹ Xuning bilən, uni sorakqa tartmaqçı bolovan ləxkərlər dərhal uningdin əzlirini qətkə aldı. Mingbeximu uning Rim pukrasi ikənlilikini bilip, uni baoqlatkanlılı tüpəylidin körküp kətti.

Pawlusning aliy kengəxmədə ezzini aklixi

³⁰ Mingbexi Yəħudiyarlarning Pawlusning üstidin kılıqan xikayitining həkikiy səwəbini bilix üçün, ətisi uni yexip, bax kahınlar wə pütün aliy kengəxmədikilərning bir yərgə yiçilixini buyrudi. Andin Pawlusni elip kelip, ularning aldiqə turojuzdu.

23¹ Pawlus aliy kengəxmə həy'ətlirigə tikilip turup:

Kerindaxlar, mən bügüngiqliqə Hudanıng aliddə pak wijdanda mengip kəldim, — dedi.

² Buni angliojan bax kahın Ananiyas Pawlusning yenida turojanlar oja uning aqzioşa uruxni buyrudi. ³ Pawlus uningoşa:

— Huda seni urudu, əy akartilojan tam! Sən u yərdə meni Təwrat kənunu boyiqə sorakqa tartıxka olturisən, lekin Təwrat kənuni oja hilap əldə meni urungalar dəp buyruodingo? — dedi.

⁴ — Sən Hudanıng bax kahinioşa axundaq həkərət kəltürəmsən?! — deyixti yenida turojanlar.

⁵ Pawlus:

^{22:22} «Lekin buni anglap ular awazını kətirüp: — Undak bir kixi yər yüzidin yokitilsun! U tirik turuxka layik əməs! — dəp quşan selixti» — demisəkmə, ularning Pawlus bu səzini kətürəlməslükining səwəbi, Hudanıng söz-kalamını əzliri intayin pəs keridiojan «yat allər»ga yətküzükə hərgiz bolmayıdu, dəyidinqən kezkaraxta idi.

^{22:22} Ros. 21:36.

^{22:24} «Mingbexi ... halayıqning Pawluska nemə üçün bundak quşan salidiojanlığını eniklax üçün ləxkərlirigə uni kamqılap sorak kılıxni buyrudi» — «kamqılap sorak kılıx» bolsa rimliklər guman kılıqan adəmlərni gunahı bar dəp hesablaşır, «həkikətni eniklax üçün» ularını kiyanax bilən sorak kılıatlı (ularning «kamqa»liri kəp tasnilik bolup, hər tasmisi oja hərtürlik temür-songək parçılırı baoqlanısanı). Əmma rimlik pukralar bolsa undak müamilidin halas idi.

^{22:25} «Lekin ular Pawlusni kamqılox üçün oqlaqlıtip baoqlıqanda...» — «oqlaqlıtip baoqlıqanda»: Rimliklər sorakqa tartılıquqını kamqılox üçün uning ikki kolını baoqlap oqluqını kərip turojuzdu.

-Baxca birhil tarjimişi «Pawlusni tasnilar bilən oqlaqlatkanda,...».

^{22:29} «Xuning bilən, uni sorakqa tartmaqçı bolovan ləxkərlər dərhal uningdin ezzini qətkə aldı. Mingbeximu uning Rim pukrasi ikənlilikini bilip, uni baoqlatkanlılı tüpəylidin körküp kətti» — 24-ayəttiki izahatnı körüng. Rim pukralırını jinayiti bekitilməyə baoqlaxmu ətanunsız ix idi.

^{23:1} Ros. 24:16.

^{23:2} 1Pad. 22:24; Yər. 20:2; Yḥ, 18:22.

^{23:3} Huda seni urudu, əy akartilojan tam! — Pawlusning «akartilojan tam» degini, «sirti ap'ak kərünidiojan, iqi pəkət patkak-laydin bolovan sahtipəzsən» degən manidə. «Əz.» 13:8-16nimü körüng.

^{23:3} Kan. 17:9.

«Rosullarning paaliyətləri»

— I kərindaxlar, mən uning bax kahin ikənlikini bilməptimən. Qünki Təwratta: «Həlkəngni idarə kılouqining yaman gepini kılma!» deyilgən, — dedi...

⁶Lekin Pawlus ularning bir kışmining Sadukiy, yənə bir kışmining Pərisiyələr ikənlikini bilip, aliy kengəxmədə yüksəri awaz bilən:

— Kərindaxlar, mən bolsam Pərisiyələrdin bolımən wə Pərisiyələrning pərzəntimən. Mən əlgənlər kayta tirilişkə baqılıqan ümid toopruluk bu yardım sorakka tartiliwati mən! — dəp warkiridi.

⁷U bu səzni deyixi bilənla, Pərisiyələr bilən Sadukiylar arisida jedəl-əqowşa közönlülp, kengəxmədikilər ikkigə bələnüp kətti⁸(qünki Sadukiylar əlgənlərning kayta tirilixi, yaki pərixtə yaki rohlar məwjut əməs, dəydi. Lekin Pərisiyələr həmmisini etirap kıldı)..⁹Buning bilən kəttik bir quşan-sürən ketürülüp, Pərisiyə tərəpdəri bolğan bəzi Təwrat ustazlırları ornidin turup:

— Biz bu adəmdin həqkandak əyib tapalmidük! Bir roh yaki pərixtə uningoşa söz kılajan bolsa nemə boptu! — dəp kəttik munazirəxti..

¹⁰Quşan-sürən tehimu küqiyip kətkəqkə, mingbexi Yəhudiylarning Pawlusni tartıxturup titma-titma kiliwetixidin korkup, kışimoşa zaloşa qüçüp uni ularning arisidin zorluq bilən tartıp qikip, kəl'əgə əkirip ketixini buyrudi.

¹¹Xu künü keqisi, Rəb Pawlusning yenida turup:

— Jasarətlik bol! Qünki Yerusalemda Mən tooqramdiki ixlaroşa toluk guvahlıq bərginindək, Rim xəhəridim xundak guvahlıq kilişing mukərrər bolidu! — dedi..

Pawlusni əltürük suyikəsti

¹²Ətisi ətigəndə, Yəhudiylar Pawlusni əltürüxnı kəstləp, uni əltürmigüqə həqnərsə yeməymiz, iqməymiz, dəp əzlirigə lənitib kəsəmni kilişti.¹³Bu suyikəst kəsimini iğkənlər kırıq nəqqə kixi idi. ¹⁴Ular bax kahinlər wə akşakallarning aldişa berip:

— Biz Pawlusni əltürmigüqə heqnərsə tetimaslıkka kəttik kəsəm iqtuk.¹⁵Həzir silər wə aliy kengəxmə uning ixlini tehimu təpsiliy təkxürüxnı bahənə kiliplə, wəkil əswitip uni kengəxmigə elip kelixni mingbexidin tələp kilişlər. U bu yərgə yekin kəlməyə uni jayliwetixkə təyyar turımız, — dedi.

¹⁶Lekin Pawlusning singlisining oqlı bəktürmidin həwər tepip kəl'əgə kirip, Pawluska məlum kilipləkəndi.¹⁷Buning bilən Pawlus yüzbeziliridin birini qakırtıp, uningoşa:

— Bu balını mingbexi bilən kərüxtürüp koysingiz. Qünki uningoşa məlum kiliadioğan ixi bar ikən, — dedi.

¹⁸Yüzbezə uni elip mingbexining aldişa baxlap kirip:

— Məhbus Pawlus meni qakırtıp, bu balını siz bilən kərüxtürüp koyuxumnu tələp kıldı. Qünki uning sizgə məlum kiliadioğan ixi bar ikən, — dedi.

¹⁹Mingbexi uni kəlidin tutup, bir qətkə tartıp:

— Manga məlum kiliadioğan nemə ixing bar? — dəp soridi.

²⁰U jawabən mundaq dedi:

— Yəhudiylar Pawlusning ixlini təpsiliy təkxürəyli dəp səwəb kərsitip əzliridin ətə uni aliy kengəxmigə elip berixni tələp kiliş üçün til biriktirüxti.²¹Ular oşa kayıl bolmioğlayla, qünki kırıktın artuk adəm uni paylap turidu. Ular Pawlusni əltürmigüqə həqnərsə yeməymiz,

^{23:5} «Həlkəngni idarə kılouqining yaman gepini kılma!» — Təwrat, «Mis.» 22:28.

^{23:5} Mis. 22:27.

^{23:6} Ros. 24:21; 26:6; Fil. 3:5.

^{23:8} Mat. 22:23; Mar. 12:18; Luk. 20:27.

^{23:9} Ros. 25:25; 26:31.

^{23:11} Ros. 18:9.

^{23:12} Ros. 23:21,29,30.

^{23:20} Ros. 23:12.

«Rosullarning paaliyətliri»

iqməymiz, degən қароqıx kəsimigə baoqlınıptu. Ular hazır ezlirining ularning təlipigə makul boluxlirini kütüp turidu.

²² Mingbexi uningoja:

— Bu ixni manga məlum kıləolanlıqningi həqkimgə tinma! — dəp tapılap, balını kayturdı.

Pawlusning waliy Feliksə tapxuruluxi

²³ Mingbexi yüzbexidin ikkini qakırtıp:

— İkki yüz piyadə ləxkər, yətmix atlıq ləxkər wə ikki yüz nəyyiwaz ləxkərni bugün keçə saat tokkuzda Kəysəriya xəhirigə қarap yoloq qikixka hazırlanglar! ²⁴ Xuning bilən billə, Pawlusni waliy Feliksning yenoqa sak-salamət yətküzük üçün, uning minixigə ulaqlarnı təyyarlanglar! — dəp buyrudi..

²⁵ Mingbexi Feliksə mundak bir hət yazdı: —

²⁶ «Hərmətlik waliy Feliks janablriqa Klawdiyus Lisiyastın salam!

²⁷ Uxbu adəmni Yəhudiylar tutuwaloqan bolup, uni eltürməkqi bolğanda, uning Rim pukrası ikənlilikini bilip yetip, kisimni baxlap berip uni kutkuzdum. ²⁸ Mən ularning bu kixi üstidin kıləolan xikayitining nəmə ikənlilikini eniklimakqi bolup, uni Yəhudiylarning aliy kengəxmisigə elip bardım. ²⁹ Əməliyəttə ularning uning üstidin kıləolan xikayitining ezlirining Təwrat əkanuniqa dair dətalax məsililərgə munasiyatlık ikənlilikini baykıdim, bırak uningdin ölüm jazası berixka yaki zindanqa taxlaxka layık birər xikayet kıləquşək ixni tapalmidim. ³⁰ Keyin, Yəhudiylarning uni eltürüwetix əstidə yürüwatlıqliki həkkidiki ahbarat manga məlum kılınoqanda, dərəhəl uni siligə yollattım wə xuning bilən billə, uningoja ərz kıləoluqılların ezlirining aldida xikayətlərini eytixini buyrudum. Həyrl!.

³¹ Ləxkərlər əmdi buyruk, boyiqə Pawlusni keqiləp Antipatris xəhirigə yətküzdi. ³² Ətisi, atlıq ləxkərlər Pawlusni elip mengixka kəldurulup, kıləolan ləxkərlər Yerusalemndiki kələäge käytip kəldi. ³³ Atlıklär Kəysəriyəgə kirip, hətni waliyoja tapxurdu wə Pawlusnimu uning aldida hazır kıldı. ³⁴ Waliy hətni okuoqandın keyin, Pawlusning kaysi əlkidin ikənlilikini sorap, uning Kilikıyədin kəlgənlikini bilip, ³⁵ Uningoja:

— Üstündin ərz kıləoluqıllar kəlgəndə ixliringni toluk anglaymən, — dedi wə uni Hərod hanning ordisida nəzərbənd kılıp қoyuxni buyrudi..

Yəhudiylarning Pawlus üstidin xikayət kilixi

24¹ Bəx kündin keyin, bax kahin Ananiyas aksakallardin birnəqqəylən wə Tərtullus isimlik bir adwokat bilən Kəysəriyəgə qüxüp, Pawlus tooprısidiki rəsmiy xikayətlərini waliyoja

^{23:23} «nəyyiwaz ləxkər» — bu sezninq toluk mənisi naməlum. «keqə saat tokkuzda» — grek tilida «keqidiki üçiniqi saatə».

^{23:24} «Pawlusni waliy Feliksning yenoqa sak-salamət yətküzük üçün, uning minixigə ulaqlarnı təyyarlanglar!» — «ulaqlarını təyyarlanglar» — bir ulaq əməs. Mingbexi Pawlusni Yerusalemndin 100 kilometr yırak bolğan Kəysəriyəgə bishətər yətküzükə kapalılatlık kılıx üçün hazırlıqlan kəpəulaqlar, alwata.

^{23:27} «Yəhudiylar ... uni eltürməkqi bolğanda, uning Rim pukrası ikənlilikini bilip yetip, kisimni baxlap berip uni kutkuzdum» — mingbexi Lisiyəs əməliyəttə Pawlusni tutkandın keyinla uning Rim pukrası ikənlilikini bilgənidi.

^{23:27} Ros. 21:33.

^{23:31} «Ləxkərlər ... Pawlusni keqiləp Antipatris xəhirigə yətküzdi.» — Antipatris Yerusalemndin 55 kilometr yırak, Yerusalem bilən Kəysəriyəning otturısında.

^{23:34} «Waliy ... Pawlusning kaysi əlkidin ikənlilikini sorap,...» — waliyning «kaysi elkə?» degən soali grek tilida «kaysi hil elkə» deyiliid. İkki hil elke bar idi: (1) imperator ezi biwasita baxkuriđiojan; (2) wasitilik baxkuriđiojan. Pawlus ikkinçi hil əlkidin bolğan bolsa, waliy ezi Pawlusning dəwasıni biwasita bir tərəf kılalayıti.

^{23:35} «... uning Kilikıyədin kəlgənlikini bilip, uningoja: — Üstündin ərz kıləoluqıllar kəlgəndə ixliringni toluk anglaymən, — dedi...» — Kilikıyə (həzirki ximaliy türkiyidə) Kanaan (Paləstin)din yırak jay idi, u balkim Feliks baxkuriđiojan jay bolmisa kerək. Kilikıyə xunqa yırak boləqaqka, Pawlusni xu yərgə yalap mangdurmay, bu ixni əzüm təkxüray degən kararşa kəlgən boluxi mümkün.

«Rosullarning paaliyətləri»

sundi..²⁻³ Pawlus qakırtılıp, Tərtullus uning üstidin xikayət kılıp mundak dedi:

— Hərmətlik Feliks janabılır! Biz ezlirining kol astılırida hər tərəptin aman-esənlikkə nesip bolup kəlməktimiz wə aldın kərərlikləri bilən həlkımız arısında dana islahatlar barlıqka kəltürülməktə, biz bu ixlardın hər wakit, hər jayda toluk minnətdarlıq bilən bəhriman boluwatımız.⁴ Bırak əz wakıtlarını kəp elip köyməslikim üçün, xəpkətliri bilən səzimizni kışkıla anglaxlarını etünüp soraymən.⁵ Qünki biz xuni tonup yəttukki, bu adəm balahor bolup, pütkül jahandiki Yəhudiylər arısında majira-topilang pəyda kılıxni küxkürtküqi, xundakla «Nasarətlilər» dəp atalojan məzəhpəning kattiwaxlıridin biridur.⁶⁻⁷ U bizning ibadəthanimiznimə buloqimakçı bolovanidi. Xunga, biz uni tutuwaldık wə uni ez kanunimiz boyiqə sotlayttuk. Lekin mingbəxi Lisiyas əxəddiy zorluk bilən uni kollirimizdən tartiwaldi wə uningoşa ərz kılouqılları ezlirining aldiqa kelikə buyruqanıdi..⁸ Uni sorak, kılıp kərsilə, bizning uningoşa kılıqan ərzlirimizning toqırılığını bilip yetidila!

⁹ Sorunda bolovan Yəhudiylərmə uning eytənərlarıqə koxulup: Rast, rast, dəp xikayətni küqəyti.

Pawlusning əzini aklärı

¹⁰ Waliy Pawluska söz kılıqın dəp kol ixaritini kılıqanda, u mundak dedi:

— Mən silining uzun yillardın beri bu həlkni sorap kəlgənliliklərini bilgəqka, hatırjəmlik bilən aldılırida ezüm toqramda jawab berimən.¹¹ Asanla bilələydiilik, mən Yerusaleməqə ibadət kılıxka baroqinimdin hazırlanmış pəkət on ikki künla etti.¹² Ular menin ibadəthanida birər adəm bilən munaziriləxkinimni kərmigən, yaki sinagoglarda yaki xəhərdə ammini topilangəqə kətratkanlığımnimə həq kərmidi.¹³ Ular yənə hazır janablirioqa menin üstümdin kılıqan xikayətlirigə həq ispatmu kəltürəlməydu.

¹⁴ Bırak siligə xuni etirap kılımənki, mən ular «məzəhpə» dəp atiojan yol bilən mengip, Təwratta wə pəyoğəmbərlərning yazmılırida pütlügənlərningmu həmmisigə ixinip, ata-bowlirimning Hudasiyo ibadət kılımən.¹⁵ Mening Hudaqə baqlıqan ümidim barkı (bu kixilərmə bu ümidni tutidu), kəlgüsədə həm həkkənilyarning həm həkkənisizlərning olümdin tiriliyi bolidu.

¹⁶ Xu səwəbtin, ezüm həmixə Huda aldimi, insanlar aldimi pak wijdanlıq boluxka intilimən.¹⁷ Mən Yerusaleməndin ayrılojili heli yillar bolovan bolup, bu kətim u yərgə əz həlkiməgə həyr-sədikə yətküzüp bergili wə Huda aldiqa hədiyə sunoqılar bolovanidim.¹⁸ Mən bu ixlarda boluwatattim, bəzilər meni tazilinix қaidisini ada kılıp bolovan qaoqda ibadəthana həylisida uqratti; lekin mən ətrapimoqa adəm toploqinimmi yok, malimanqılıq qıqaroqinimmi

24:1 Ros. 23:2.

24:2-3 «biz ezlirining kol astılırida hər tərəptin aman-esənlikkə nesip bolup kəlməktimiz» — yaki «biz ezlirining kol astılırida üzündin buyan aman-esənlikkə nesip bolup kəlməktimiz». «aldın kərərlikləri bilən həlkımız arısında dana islahatlar barlıqka kəltürülməktə, biz bu ixlardın hər wakit, hər jayda toluk minnətdarlıq bilən bəhriman boluwatımız» — bəzi rəmlik tariqlərinin hatırılırı boyiqə, Feliks amalıyyətə aqkez, rəhimsiz wasa kəbiliyətsiz adəm idi.

24:4 «əz wakıtlarını kəp elip köyməslikim üçün...» — yaki «ezlirini artukqə awarə kılmaslıq üçün...».

24:6-7 «u bizning ibadəthanimiznimə buloqimakçı bolovanidi...» — bəzi kona keşürmilərdə: «wə uni ez kanunimiz boyiqə sotlayttuk. Lekin mingbəxi Lisiyas əxəddiy zorluk bilən uni kollirimizdən tartiwaldi wə uningoşa ərz kılouqılları ezlirining aldiqa kelikə buyruqanıdi» deyin səzər muxu yərdə teplimay, pəkət «u bizning ibadəthanimiznimə buloqimakçı bolovanidi» deyilidü.

24:6-7 Ros. 21:28.

24:12 Ros. 25:8; 28:17.

24:14 «Təwratta wə pəyoğəmbərlərning yazmılırida pütlügənlərningmu həmmisigə ixinip....» — «Təwratta wə pəyoğəmbərlərning yazmılırida» Yəhudiylər bəzidə Musa pəyoğəmbərgə qızdırılgan bax kitabını «Təwrat» wə Təwrattiki baxka kisimlarnı «Zəbur wə pəyoğəmbərlərning kitabları» dəp ataydu. «Təbirlər» wə Təwrattiki «Kirix Səz»imiznimü körün.

24:15 «menin Hudaqə baqlıqan ümidim barkı bu kixilərmə bu ümidni tutidu, kəlgüsədə həm həkkənilyarning həm həkkənisizlərning olümdin tiriliyi bolidu» — okurmanlərgə xu ayankı, İnjilda «ümid» tiləqə elininqəndə müjmal bir tilək-arzu əməs, bəlkı Hudanıgə wədlirigə asaslinip, mukim, puhta məlum bir ixtişi xüttixni bildürdü.

24:16 Ros. 23:1.

24:17 Ros. 11:29; Rim. 15:25.

«Rosullarning paaliyətliri»

yok..¹⁹ Əməliyəttə meni uqratkanlar bolsa Asiya əlkisidin kəlgən bəzi Yəhudiylar id; ularning üstümdin xikayətləri bar bolsa, əslə ular əzli kelip, silining aldilirida ərz kılıxka toqra keletti.

²⁰ Bolmisa, muxu sorundikilər aliy kengəxmə aldida turojinimda, meningdin əndək jinayət tapkanlığını eytip bakşun! ²¹ Pəkət mundak bir ix bolovanidi: — Mən ularning aldida, «Bügündi kündə əlgənlərning çaya tirilixi toqrluk silərning sorikinqlarqa tartilojanmən!» dəp warqırıqanidim..

²² Rəbning yoli toqrluk təpsiliy həwiri bar bolovan Feliks soraqni tohititip, ularoqa:

— Mingbexi Lisiyas kəlgəndə dəwayinglar toqrisidiki həkümni qıkırırmən, — dedi.

²³ U yüzbexiçə Pawlusni nəzərbənd astıqə elip, əmma uningoqa bir'az kəngqılık kılıp, dostburadərlirinə hərkəsisinə uning hajətliridin qıkixini tosmioqın, dəp buyrudi.

Pawlus waliy Feliks bilən Drusilanıng aldida

²⁴ Birnəqqə kündin keyin, waliy Feliks ayalı Drusila bilən billə kəldi (Drusila Yəhudi id). U Pawlusni qakırtıp, uningdin Məsih Əysaqa etikad kılıx yoli toqrluk anglıdi. ²⁵ Pawlus həkkənəyi yaxax, əzini tutuwelix, kiyamət künidiki soal-sorak kılınixlar toqrisida səzləwatlıkanda, Feliks wəhimiğə qüxtüp uningoqa:

— Həzirqə çaytip tursang bolidu. Keyin manga pəyt kəlgəndə, yənə qakırtımən, — dedi.

²⁶ U xuning bilan bir wakitta Pawlusning para berixini ümid kılatti. Xuning üçün, uni imkanədər pat-pat qakırtıp, uning bilən sezlixətti. ²⁷ Lekin ikki yıl toxkanda, Feliksning ornıqə Porkiyus Festus waliy boldi. Feliks Yəhudiylarqa iltipat kərsitip ularning kənglini elix üçün Pawlusni solakta қaldurdu..

Pawlusning waliy Festusning aldida sorak kılınixi

25¹ Festus Yəhudiyyə əlkisigə kirip, üç kündin keyin Kəysəriyədən qıkıp Yerusaleməmə barojanı di...² Bax kahınlar bilən Yəhudiylarning mətiwərliri uning aldida Pawlusning üstidin rəsmiy xikayət kılıp, uningdin iltipat sorap, adəm əwitip Pawlusn³ Yerusaleməmə elip kelixni etündi. Məksiti, ular yol üstidə bəktürmə təyyarlap Pawlusni əltürük idi.⁴ Festus buni anglap ularoqa:

— Pawlus hazır Kəysəriyədə solakta turiwersun. Mən yekində u yərgə çaytip kətməkqimən.

⁵ Aranglardın hökükdər bolovanlar mən bilən billa qüxsun. Əgar uning birər ayibi bolsa, ular xu yerdə xikayət kilsə bolidu, — dəp jawab bərdi.

⁶ Festus ularning iqidə səkkiz-on kündin artuk turmay, Kəysəriyəgə çaytip qüxti. Ətisi sorak təhtigə olturup, Pawlusni elip kelixni buyrudi.⁷ Pawlus kəlgəndə, Yerusalemədin qüxkən Yəhudiylar uning ətrəpiçə olixip, uningoja nuroqun eoñir jinayətlər bilən karılap xikayətlərni kıldı. Birək bularning həqkəyisinoja ispat kərsitip berałmadi.⁸ Pawlus əzini aklap:

— Mən həqkəysi ixtə Yəhudiylarning ənənəvi, ibadəthanisinoja yaki imperator Kəysərgə ərəxi birər jinayətmə sadir kilmidim, — dedi..

⁹ Lekin, Festus Yəhudiylarning kənglini elixkə, ularoqa iltipat kərsətməkqi bolup Pawlustin:

— Yerusaleməmə berip, u yerdə menin aldimdə bu xikayətlərgə asasən sotlinixkə razi bolamsən? — dəp soridi.

¹⁰ Lekin Pawlus jawab berip mundak dedi:

^{24:18} Ros. 21:27.

^{24:21} Ros. 23:6; 28:20.

^{24:23} Ros. 27:3; 28:16.

^{24:27} «Feliks Yəhudiylarqa iltipat kərsitip ularning kənglini elix üçün...» — yaki «Feliks Yəhudiylarqa iltipat kərsitip ularning kollixiçə erixib üçün...».

^{25:1} «Festus Yəhudiyyə əlkisigə kirip...» — yaki «Festus əlkining waliyliçə kirip...».

^{25:8} Ros. 24:12; 28:17.

«Rosullarning paaliyətləri»

— Mən hazır Kəysərning sorak təhti aldida turimən. Meni sorak kılıxkə tegixlik yər mana muxu. Əzlirigə enik məlum bolojandək, mən Yəhudiylarqa həqkəndək nəhəklik kilmidim.

¹¹ Əgər jinayitim bolsa, xundakla elüməgə layik birər ix kıləjan bolsam, mən əzümnü elümdin qəqurmaymən. Birak ularning menin üstümdin kıləjan xikayətlirining asasi bolmisa, həqkimning meni ularqa tapxurup berixkə həkkə yok. Mən Kəysərgə murajıət kilmən!

¹² Andin Festus məslihətqiləri bilən sezləxkəndin keyin, Pawluska:

— Sən Kəysərgə murajıət kıldıng — uning aldioja əmdı barisən! — dedi.

Waliy Festusning Agrippa han İldin Pawlus tooprısında nəsihət sorixi

¹³ Birnəqqə kündin keyin, Agrippa han bilən singlis Bərniki Festuska təbrik-salamoja Kəysəriyəgə kaldi. ¹⁴ U yərdə uzun kün'lər turoqandin keyin, Festus Pawlusning ixini hançə məlum kılıp:

— Bu yərdə Feliks kəldurup kətkən bir məhbus bar. ¹⁵ Mən Yerusalem oja baroqinimdə, Yəhudiylə bax kahinləri bilən akşakalları uning üstidin xikayət kılıp, məndin uni jazaşa məhəküm kılıximni tələp kılıxtı. ¹⁶ Mən ularqa, ərz kılınoqı ərz kılınoqılar bilən yüzləxtürülüp, uningoja ezzini akłax pursiti berilmigüqə, uni jazaşa tapxurux rimliklarning aditi əməstur, dəp eyttim. ¹⁷ Xunga ular mən bilən billə bu yərgə kəlgəndin keyin, mən wakitni kəynigə sozmay, ətisilə sorak təhtigə olturnup u kixini əklixni buyrudum. ¹⁸ Ərz kıləjəqələr orunlıridin turoqanda, ularning uning üstidin xikayət kıləjanlıri menin oylıqinimdək razil ixlar əməs idi, ¹⁹ Bəlkı ularning əz ibadət tütümi toopruluq wə əysə isimlik bir kixi həkkidə məlum talax-tartix məsililəri bar ikən. U kixi əlgən bolup, Pawlus bolsa u tirildi dəydikən. ²⁰ Bu məsililərni zadi kəndək eniklaxni biləlməy, mən Pawlustin Yerusalem oja berip, u yərdə bu ixlar toopruluq sorakça tartılıxka razi bolux-bolmaslığını soriqanıdım. ²¹ Pawlus solakta turup imperator janablirining sorak əkarını qırırixını murajıət kıləjəndin keyin, mən uni Kəysərning aldioja əwətküqə, solakta tutup turuxni buyrudum.

²² Agrippa Festuska:

— Meningmu bu kixining sezlərini anglap bakğum bar, — dedi.

— Ətə anglaysız, — dedi u.

²³ Xuning bilən ətisi, Agrippa bilən Bərniki həywət bilən ammiwiy yioqın zalıqə kirip kaldi, mingbexilar wə xəhər kattiwaxlırimu ular bilən billə kirip kelixti. Festus əmr kiliwidə, Pawlus elip kirildi.

²⁴ Festus mundaq dedi:

— Agrippa padixah aliyılıri wə muxu sorunoja yioqilojan janablar! Bu kixini kərəwatisilər. Həm Yerusalemda həm bu yərdə pütür Yəhudiyləri alıalisı uning toopruluq ərz kılıp manga murajıət kılıp, u tirik kəlduruxkə bolmayıdu! — dəp qurkiranxanıdı. ²⁵ Lekin mən uningdin elüm jazası berixkə tegixlik birər jinayət tapalmidim. Hazır bu kixi imperator janablirioja murajıət kıldı. Xuning bilən uni Rim oja əwətixni əkarar kıldırm. ²⁶ Birak uning həkkidə oyojam oja məlum kılıp yazəqdək ix yok. Xuning bilən əhəwalı rəsmiy təkxürüp birər yazəqdək malumatka igə bolux məksətidə uni hərbərlirining aldioja, bolupmu sili, Agrippa padixah aliyirlarining aldioja elip kəldim. ²⁷ Qünki məhbusni sotka əwətkəndə, uning üstidin kılınojan xikayətlərni enik kərsətməslik manga nisbətən orunluq əməstək bilinidu.

^{25:10} «Mən hazır Kəysərning sorak təhti aldida turimən» — imperator Kəysərning aldida əməs, bəlkı uning sorakçı waklı (Festus)ning aldida, əlwəttə.

^{25:11} «ularning menin üstümdin kıləjan xikayətlirining asasi bolmisa, həqkimning meni ularqa tapxurup berixkə həkkə yok. Mən Kəysərgə murajıət kilmən!» — hərbər Rim pukrası xikayət kılınojanada sotning əkarrioja narazı bolsa, yukarıoja (Kəysərning eziqə) murajıət kılıx hökükə bar idi.

^{25:11} Ros. 18:14.

^{25:14} Ros. 24:27.

^{25:25} Ros. 23:9; 26:31.

«Rosullarning paaliyətliri»

Pawlusning Agrippa han aldida guwahlıq berixi

26¹ Xuning bilən, Agrippa Pawluska:

— Əzüngning gepingni kılıxingoja ruhsət, — dedi.

Pawlus şolunu sozup əzini akı laxqə baxlıdı:

²⁻³ — I Agrippa han, bugün aldilirida Yəhədiylar mening üstümdin xikayət kılıqan pütün ixlar toopluluk jawab berix pursitiga nesip bolovanlıqım üçün, bolupmu əzlirining Yəhədiylarning adətliri wa ularning arisidiki talax-tartixliridin həwərliri bolovanlıqı üçün əzümnı bəhtlik hesablaşmənl! Xuning üçün degeñlirimni səwrqanlıq bilən anglap bekixlirini etümimən.

⁴ Mening dəsləpkı wakitlirimda, yəni kiqikimdin tartip ez elimdə, Yerusalemda yürüxturuxumning əndəkənlik Yəhədiylarning həmmisigə ayan.⁵ Ular xu dəsləpkı waktimdin beri meni tonuoqaqqa (əgar halisəidi, xuningoja guwahlıq berətti), mening ibadət tüzümidiki əng tələpqan məzəhəpning xərtliyi boyiqə yaxap, yəni Pərisiy bolup əmrümni ətküzginimni bildi.⁶ Əmdi mən Huda ata-bowlirimizə qılıqan wədiga baoşlıqan ümidiim tüpəylidin hazır sorak kılıniyatımən.⁷ Xu wədining nesiwisigə yetixni bizning pütkül on ikki əkbilimiz keqəkündüz tohtawsız Hudaoja ibadət kılıp ümid kılmakta. I aliyılıri, Yəhədiylarning mening üstümdin qılıqan xikayətləri dəl xu ümidkə baoşlıktur!⁸ Halayık, Huda əlgənlərni tirildürsə, nema üçün ixinixə bolmayıdu, dəp karaysılər?

⁹ Dərəvəkə, əzümmü əslidə Nasarətlük əysanıng namioqa əxarı nuroqun ixlarnı kılıxım kerək dəp kayıł idim.¹⁰ wə Yerusalemda ənə xundaq ixlarnı qılıqanıdim. Bax kahinlardin hökük elip, əzüm Hudanıng nuroqun mukəddəs bəndilirini zindanoqa tutup bərgən, ular elüməgə həküm kılınoqandım, həküməgə awaz koxkənandım.¹¹ Mən həmmə sinagoglarda kəp ketim ularnı izdəp tətip jazalap, kupurluk gəp kılıxka zorlıqanıdim. Mən ularoja təlwilərqə eq bolup, hətta yağı yurttiki xəhərlərgə berip, ularoja ziyanəkəlik qılıqanıdim.

¹² Bu ixlarda bolup bax kahinlar bərgən toluk wəkillik hökükü bilən Dəməxk xəhiringə əkarap səpər kiliwatattım.¹³ Qüx waktida yolda ketiwetip, asmandın qüxkən, kuyax nuridinmu küqlük bir nurnıng ətrapınim wə billa ketiwatqanılnı yorutuwətənlikini kərdüm.¹⁴ Həmmimiz yərgə yikiloqan bolup mənibraniy tilida etyiloqan: «Əy Saul, Saul! Manga nemixkə ziyanəkəlik kilişən? Seni zıhlaxlaroqa əxarı təpmiking sən üçün təs kelidu!» degən bir awazni anglidim.

¹⁵ Mən: — «I Rəb, sən kimsən?» dəp sorisam, Rəb manga: «Mən sən ziyanəkəlik kiliwatkan əysadurman! ¹⁶ Əmdi ornungdin tur; qunkı Mən seni sən kərgən ixlaroja həmdə əzüm sanga ayan kılınoqinimda kəridiqliq ixlaroja həziniqi oqojıdar wə guwahlıq bərgüqi boluxka tikləx üçün, sanga ayan boldum.¹⁷⁻¹⁸ Mən seni ez həlkinqning həm əllərning kəlidin kutkuzimən — qunkı mən seni yat əlliklärning kəzlərini eqip, ularning ərəngələləkten yoruklukka, Xəytanning ilkidin Hudaoja baoşlinixkə buruluxi üçün ularning arisioja əwətimən. Xuning bilən ular gunahlırinə kəqürümigə, xundaqələ Manga etikad kılıx arkılık pak-mukəddəs

^{26:6} Yar. 3:15; 22:18; 26:4; 49:10; Kan. 18:15; 2Sam. 7:12; Zəb. 13:11; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; MİK. 7:20.

^{26:8} «Halayık, Huda əlgənlərni tirildürsə, nema üçün ixinixə bolmayıdu, dəp karaysılər?» — demisəkmu, Pawlus kəzə tutkın ümid (7-ayətni kerüng) Hudanıng wədisi bilən, Məsih arkılık mənggülük həyatqa tirilixtin ibarət idi.

^{26:9} Ros. 8:3; 9:1; 22:4; 1Kor. 15:9; Gal. 1:13; 1Tim. 1:13.

^{26:10} «ular elüməgə həküm kılınoqandım, həküməgə awaz koxkənandım» — «awaz koxkənandım» grek tilida «mən ularoja kara tax taxlıdim». Yəhədiylar arısında kona zamanlarda «awaz berix» aq yaki kara bir taxni taxlav bilən bildürülləti.

^{26:11} «mən ... ularni ... kupurluk gəp kılıxka zorlıqanıdim» — «kupurluk gəp kılıx» muxu yərdə mənisi bəlkim Məsihəgə kupurluk sez kılıp, etikadın waz keqixni kərsiti mümkün.

^{26:14} «Seni zıhlaxlaroqa əxarı təpmiking sən üçün təs kelidu» — Rəb Saulni jahıl exəkkə ohxitidu. Exəknı igisi zıhlıqanda mangmay kiyik, atsa tehimli azab tartıldı, olwotta. Saulning wijdani xuningoja oxhax Rəbning bəndilirigə yamanlık kılıqanlıq tüpəylidin sanlıjalon bolsa kerək.

^{26:16} «Əzüm sanga ayan kılınoqinimda kəridiqliq ixlaroja həziniqi oqojıdar wə guwahlıq bərgüqi boluxka tikləx üçün, sanga ayan boldum» — «həziniqi oqojıdar» nemini kərsitud? Demək, Saul Məsih uninguja tapxurojan wə tapxuridiojan wəhiylərni wa kalam-sozni saklaxkə məs'ul bolovan «həziniqi» yaki «amanətqi» bolidu wə kəlgüsida bu həkikətlərni barlıq jamaətlərgə yətküzüx hizmitidə bolidu.

«Rosullarning paaliyətliri»

kılınojanlarning arisida mirasqa tuyəssər bolidu» — dedi.

¹⁹ Xunga, i Agrippa aliyliyi, mən ərxtin kəlgən bu qayibanə kərünükə itaətsizlik kilmidim. ²⁰ Bəlkı aldi bilən Dəməxk həlkigə, andin Yerusalem xəhirdikilərgə, pütün Yəhədiyə elkisidikilərgə həmdə yat əlliklərgimu, «Towa kılıp, Hudaşa baqlininglar, xundakla towa kılıxka uyğun əməllərni kərsitinglar» dəp jakarlap həwər yətküzüp kəldim. ²¹ Bu ixlar tüpəylidin Yəhədiyər meni ibadəthana höylisida tutup, muxtlap oltürüwətməkqı boluxtı. ²² Lekin bügüngiçə Hudanıng yardəm-maditiga tuyəssər bolup mən qing turuwatımən, təwəndikilər bolsun yuqiridikilər bolsun həmməyləngə guwaqlik berip kəldim. Guwaqlikım dəl pəyoqəmbərlər həm Musa əzi bexarət kılıp eytənlərinin baxka nərsə əməs — ²³ demək, Məsih jəzmən azab-okubət qekip, tunji bolup əlümdin tirilgüqi bolup Yəhədiy həlkigə həm pütkül əllərgimu yorukluk jakarlaydu.

²⁴ Pawlus bu ixlarni eytip əzini xundak akłax jawabını bərgəndə, Festus yukiri awaz bilən uningoja:

— Pawlus, sarang bolupsən! Bilimingning kepliki əklingni azduruptu! — dedi.

²⁵ Lekin Pawlus: — Sarang əməsmən, i Festus janablıri, mən bəlkı həkikətkə uyğun həm salmiki bar səzlərni jar kılımən. ²⁶ Qünki Agrippa aliyirinən bu ixlardın həwiri bar. Mən uningoja yürəklək bilən oquk səzləwatımən, qünki bu ixlarning əqəkaysısının uningdin yoxurun əməsligə ixinimən. Qünki bu ix bulung-puqkaklarda kılınojan əməslər!

²⁷ — Əy Agrippa aliyliyi, əzliyi pəyoqəmbərlərinən eytənlərija ixinəmdila? Mən ixinidiojanlıqlarını bilimən! — dedi.

²⁸ Agrippa Pawluska:

— Sən meni muxunqılık kışkırojına wakitta hristian boluxka қayıl kılmaqqimusən? — dedi.

²⁹ Pawlus:

— Məyli kışka wakıt iqidə yaki uzun wakitta bolsun, pəkət əzlirinən əməs, bəlkı bugün səzümni anglioquqilarıng həmmisi manga ohxax boləy (pəkət məndiki zənjirlər silərdə bolmışsun!) dəp Hudadin tiləymən, — dedi.

³⁰ Xuning bilən Agrippa han, xundakla waliy, Bərniki wə ular bilən billə olturoqanlar orunlidirin turup, ³¹ zaldın qıkıp, bir-birigə:

— Bu kixining əlüməgə yaki türmigə solaxka tegixlik əqəbir jinayiti yok ikən! — deyixti.

³² Agrippa Festuska:

— Bu adəm Kəysərgə murajiət kılımiojan bolsa, կoyup berilsə bolidikəntük! — dedi.

Pawlus wə həmrəhəlirining Rim xəhiringə kılıojan dengiz səpiri

27¹ Bizning Italiyəgə dengiz yoli bilən beriximiz karar kılınojanın keyin, əməldarlar Pawlus bilən baxka birnəqqə məhbəsni «Awqustus kişi»diki Yuliyus isimlik bir yüzbəxiqə

^{26:17-18} Yəx. 60:1.

^{26:20} Ros. 9:19,28; 22:17,21.

^{26:21} Ros. 21:30.

^{26:23} Yəx. 60:1-3, 19, 20

^{26:26} «Qünki bu ix bulung-puqkaklarda kılınojan əməslər!» — «bu ix» — Məsihning tartən azab-okubətiri, əlumi wə tirilixi, demək.

^{26:28} «Sən meni muxunqılık kışkırojına wakitta hristian boluxka қayıl kılmaqqimusən?» — «hristian» toozruluk 11:26diki izahatni kerüng.

^{26:29} «məyli kışka wakıt iqidə yaki uzun wakitta bolsun ... bugün səzümni anglioquqilarıng həmmisi manga ohxax boləy...» — Pawlusun ularını nijatlıkkə eriksən dəp əziniñ kerək bolsa uzun wakitkiçə sezligənlilikə razi bolanlığını kərsitiwtidü.

^{26:29} 1Kor. 7:7.

^{26:31} Ros. 23:9; 25:25.

«Rosullarning paaliyətliri»

tapxurdi.² Biz Adramittiumning bir kemisiga qıktuk, Kemə Asiya elkisining dengiz boyliridiki xəhərlərgə baratti. Tesalonika xəhəridin boləjan Makedoniyəlik, Aristarthus isimlik bir kixi biz bilən həmsəpər boldi.³ Ətisi biz Zidon xəhirigə yetip kəldük. Yuliyus Pawluska kəngqılık kılıp, xu yərdiki dəst-buradərlirining yenioja berip ularning oğomhorlığını köbul qılıxişa ruhsat kıldı..⁴ Biz u yərdin yəna dengizə qıktuk. Xamallar kərixkəndək ərəxi təripi məzəndən qıqqanlığı üçün, Siprus arilining xamaloja dalda təripi bilən mangdük,⁵ Kilikiya wə Pamfiliyə əlkilirining udulidiki dengizdən etüp, Likiya əlkisidiki Mira xəhirigə kəldük.⁶ Xu yərdə yəzbəxi İskəndəriya xəhəridiki İtaliyəgə baridiojan baxka bir kemini tepip, bizni uningoja qıkırıp koydu.

⁷ Dengizda kəp künələr nahayiti asta mengip, təslitkə Kinidos xəhərinin udulioja kəldük. Xamal mingix yenilikimizni tosuqaqqa, Kret arilining xamaldın dalda təripi bilən mengip, Salmoniy yerim arilidin etüp,⁸ dengizda təslitkə ilgiriləp kırçaknı boylap, Laseya xəhirigə yekin boləjan «Güzəl aramgağ» dəp atildiojan bir yərgə kəldük.

⁹ Səpər bilən heli wəkətlər etüp, roza künə allılaqan ətkən boləqaqqa, dengizda səpər kılıx hətərlik idı. Xunga Pawlus kəpqılıkkə nəsihət kılıp:

¹⁰ — Buradərlər, bu səpərning balayı'apət wə eojir ziyan bilən tügəydiyanlığını kerüwatımən; mal wə kemidin məhrum bolupla kalmay, səpər əz jenimizəjim zəmin bolidu! — dəp agaḥlandurdu.

¹¹ Birək yəzbəxi bolsa Pawlusning səzığa ixənməy, kemə baxlıkı bilən kemə igisining səzığa ixəndi. ¹² Uning üstigə, bu portmu kıxlaxça muwəpiq jay bolmioqaqqa, kəpqılık yəna dengizə qıkip, mumkinkədər Feniks xəhirigə yetip berip, xu yərdə kıxlaxni kuvvətlidi. Feniks bolsa Kret arilidiki bir dengiz portı bolup, bir təripi əqrəbiy jənubkə wə bir təripi əqrəbiy ximaloja қaraytti..

Dengizdiki boran-qapqun

¹³ Jənubtin məyin xamal qikiwatatti, kəpqılık nixanimizoja yetidiojan bolduk dəp, lənggərni eliwtip, kemini Kret arilining kırçakını boylap həydəp mangdi. ¹⁴ Lekin uzun etməy, aralıdin qattik «xərkij ximaldin kalgüçi» dəp atildiojan əxəddiy kara boran qıkip kətti. ¹⁵ Kemə buranning kamallikida kələməqqa, uni xamaloja yüzləndürəlməy, boranning məyliqə mengixioja koyup bərdük. ¹⁶⁻¹⁷ Klawda degen qızik bir aralining xamaloja dalda təripigə ettiwəlip, kələwəknı kemigə qikiqwəlip, aranla uni saklap kələlidük. Andin kəmiqılər kemini arojamqıllar bilən sırtidin orap baqlıwaldı. Kemining Sirtis dəp atalojan dengiz astidiki tax-kum dəwilirigə kəkiliq pətip kəlixidin körküp, tormuz lənggərlərini qüxürüp, kemini xamalning həydixigə koyup bərdi..

^{27:1} «Bizning İtaliyəgə dengiz yoli bilən beriximiz...» — «biz» degen səzgə kəriyanda Lukə kaytidin Pawluska həmrəh boləjanı. «İtaliyəgə» — Rim xəhəri İtaliyəning paytaşı idi. «Awqustus kımı» — yəki «xəhənə koxun». «Awqustus» bolsa birinqi Rim imperatori idi. «Kısim» yəki «koxun» muxu yərdə 600 ləxkarlık birləşkili kərsitidü.

^{27:2} Ros. 24:23; 28:16.

^{27:7} «Xamal mingix yenilikimizni tosuqaqqa, Kret arilining Xamaldın dalda təripi bilən mengip, Salmoniy yerim arilidin etüp...» — əslidə ular məəqrip tərəpkə mangməkqi, hazır jənubkə kərap mangidu. «Rosul Pawlusning səpərləri» degen hərətinin körüng.

^{27:9} «roza künə allılaqan ətkən boləqaqqa...» — Yəhudiylarning «roza künə» adətə tokkuzinqi ayda bolidu, hazır küz pəslı bolsa kerək. Oninqi aydın keyin boran kəp boləjanlıktın «Ottura dengiz»da səpər kılıx hətərlik idı.

^{27:12} «roza künə allılaqan ətkən boləqaqqa, kəpqılık yəna dengizə qıkip, mumkinkədər Feniks xəhirigə yetip berip, xu yərdə kıxlaxni kuvvətlidi...» — Feniks portı kılıx (adətə xərkij janub wə xərkij ximaldin qıkkən) xamallarıqə dalda boləqaqqa, kıxlax üçün yahxi jay idi.

^{27:16-17} «Klawda degen qızik bir aralining xamaloja dalda təripigə ettiwəlip, kələwəknı kemigə qikiqwəlip, aranla uni saklap kələlidük» — adətə kələwəknı kemining kəynidin səritilip mengiləti. «Andin kəmiqılər kemini arojamqıllar bilən sırtidin orap baqlıwaldı» — bu arojamqıllar kemining parçılınp ketixining aldını elixi üçün kemini qing tutup turattı. «Sirtis dəp atalojan dengiz astidiki tax-kum dəwilir» — «Sirtis» degen həzirki Liwyadıki ikki dengiz koltutuning ismидur. Xu koltutlarda kəp teyiz jaylar wə dengiz astida daim keşmə kum dəwilirli boləqaqqa, kemilər üçün bək hətərlik jaydur. «kemining ... tormuz lənggərləri» — bolsa yenikrək lənggər bolup, dengiz tegigə tirilip kemining aldişa mengixini astilitati. Baxka birhil tərjemisi «yəlkənlərni qüxürüp»; əmma bizningqə xundak əxəddiy buranda yəlkənlər allılaqan qüxürülən bolatti.

«Rosullarning paaliyətliri»

Rosul Pawlusning hux həvəni jakarlıqan 4-səpəri



Pawlusning Rim xəhəriqə mangəjan səpəri «Ros.» 27, 28

¹⁸ Boran üstimizgə xiddətlik sokqaqqa, ətisi malni dengizə taxlaxka baxladı. ¹⁹ Üqinqi künidə ular eż kölliri bilən kemidiki qoral-jabduklarını dengizə taxliwətti. ²⁰ Kep künlərgiçə ya kün ya yultuzlar kerümməy, boran-qapqun yənilə xiddətlik üstimizgə tohtimay sokuwargəqkə, ahirda qutulup kəlix ümidiımız yoxka qıkkənidir.

²¹ Kemidikilər birnərsə yemiginigə kəp künlər bolojandin keyin, Pawlus ularning arısında turup: — Buradərlər, silər baldurla menin gepiməgə kulaq selip Krettin dengizə qıqmaslıqıngılar kerek idi. Xundak kılıqan bolsanglar bu balayı'apat wə ziyan-zəhmətlərgə uqrımıojan bolattinglar. ²² Lekin əmdi silərni oğyrətlik boluxka dəwət kılımən. Qünki aranglarda heqkaysingılar jenidin ayrıloqını yok, pəkət kemidinla məhrum kalisılər. ²³ Qünki mən təwə bolovan wə ibadət-hizmitini kılıp kəlgən Hudanıng bir pərixtisi tünüğün keqə yenimoja kelip ²⁴ manga: «Pawlus, körkəmə! Sən Əysərning aldişa berip turuxung kerək; wə mana, Huda xapaət kılıp sən bilən billə səpər kılıqanlarning həmmisining jenini tiliginingni sanga ijabət kıldı!» dedi. ²⁵ Xuning üqün əy əpəndilər, oğyrətlik bolunglar; qünki Huda oja ixinimənki, manga əndək eytılıqan bolsa xundak əməlgə axurulidu. ²⁶ Birək biz məlum aralning kirojikə urulup ketiximiz mukərrər bolidu.

²⁷ Səpərimizning on tətinqi kuni keqisi, kəmə Adriatik dengizida ləyləp yürüwatkan bolup, tün nispida, kemiqilər kuruklukça yekinlap kəliptuk, dəp oylidi. ²⁸ Ular qongqurluknı elqəx arojamqısını dengizə qüsürüp, suning qongqurlukını elqəp kərgənidi, yigirmə əqləq qıktı.

^{27:18} «... ətisi malni dengizə taxlaxka baxladı» — malni taxlaxning məksiti kemining parqılınxı mumkinlıklını azaytix üçün uni yeniklitixin ibarət.

«Rosullarning paaliyətliri»

Səl aldiqa mengip yənə əlqiwidi, on bəx əqləlaq qıktı.²⁹ Ular kemining hada taxlaroja urulup ketixidin çörküp, kemining kəynidin tət lənggərni taxliwetip, tang etixni təlmürüp kütüp turdi.³⁰ Lekin kemiqilər kemidin қaqmakçı bolup kemining bexidinmu lənggərni elip taxliwətyəli dəp bəhanə kərsətip, қolwaknı dengizə qüxürdü.³¹ Pawlus yüzbəxi wə ləxkərlərgə:
— Bu kemiqilər kemidə қalmışa, silər ətulalmaysılər! — dedi.

³² Buning bilən ləxkərlər kemidiki қolwakning arojamqılırını kesip, uni ləylitip koydi.³³ Tang atay degəndə, Pawlus həmməylənni bir'az ojızaliniwelixkə dəwət kıldı:
— Silərning dəkkə-dükkə iqidə əqneñemə yeməy turqojininglaroja on tət kün boldi.³⁴ Əmdi bir'az ojızalinixinglarnı ətünimən. Qünki həyat əelixinglər üçün muxundak kilişkə toqra kelidü; qünki əqeqaysinglarning bexidiki bir tal moymu ziyanə uqrımaydu! — dedi..

³⁵ Bu səzni əlip bolup, u əqliqə bir parqə nanni elip, kepqılıknıng aldida Hudaşa təxəkkür eytip oxut yedi.³⁶ Xuning bilən həmməylən ojəyrətlinip ojızalinixkə baxlıdı³⁷ (kemidə biz jəmīy ikki yüz yətmix altə kixi iduk).³⁸ Həmməylən korsaklırını tokliqəndən keyin, kemini yeniklitix üçün, kemidiki buğdaylarnımu dengizə taxliwətti.

Kemining əqrək boluxı

³⁹ Tang atkanda, kemiqilər ərəklükning nə ikənlilikini tonumidi. Lekin uningdiki bir əmlak koltuknı baykap, kemini bir amal əlip xu yərdə uruldurup ərəklükkə qıçarmakçı boldı.

⁴⁰ Ular aldi bilən lənggərlərni boxiwetip, ularni dengizə taxliwətti. Xuning bilən bir wakıttı, kemining ikki yenilik palikining baçlırını boxitip, ularni qüxürüwətti. Andin kemining bexidiki yəlkənni xamaloja qıçırıp, kemini əmlakning kiroqkiqə karitip mangdurdı.⁴¹ Əmdi ikki ekim bir-birigə uqraxkan yərgə kirip kəlip, ular kemini kırakka sokturuwaldı; kemining bexi dengiz tegigə urulup petip, midirlimay əldə, lekin kemining arkə təripi dolğunlarning zərbisi bilən quwulup ketixkə baxlıdı..

⁴² Ləxkərlər məhbuslarning suqə səkrəp əqip ketixininə aldını elix üçün, həmmisini əltürübətməkçı boldı.⁴³ Lekin yüzbəxi Pawlusni ətikəzən halıqan bolup, ləxkərlərning bundak kilişkə yol koymidi. U aldi bilən su üzüxnə bilidiojanlarning suqə qüxüp kiroqakka qıçixını,⁴⁴ ətikəzən halıqanlarning bəzilərini tahtaylaroja, bəzilərini kemining quwulup kətkən parqılırioja esilip, kiroqakka qıçixını buyrudi. Xundak boldiki, həmməylən ətulup sak-salamət ərəklükkə qıktı.

Malta arılıda

28¹ Biz ətulup sak-salamət kiroqakka qıçkəndin keyin, u aralning Malta dəp atılıdiqanlığını bildük.² Yərlik həlkə bizgə intayın mehribanlıq bilən muamilə kıldı; qünki u qaođda

^{27:29} «ular ... kemining kəynidin tət lənggərni taxliwetip...» — bu tət lənggərni (dengizə) taxlaxning məksəti kemini tohitix, əlwətə.

^{27:32} «kemidiki ərəklükning arojamqılırını kesip, uni ləylitip koydi» — yaki «kemidiki ərəklükning arojamqılırını kesip, uni dengizə taxliwətti».

^{27:34} Mat. 10:30.

^{27:35} 1Sam. 9:13; Yh. 6:11; 1Tim. 4:3.

^{27:40} «kemining ikki yenilik palikining baçlırını boxitip, ularni qüxürüwətti» — dengiz xundak küplük dolğunlığında, bu palakları dengizə qüxürüxnən paydisı bolmayıttı. Xunga ular dahlı bolmısın üçün palaknı bir-birigə qetip kemigə dengizdən ketürüp rəqəmətən qoyanıdi. Uni əng əhərki kətim ixtitixkə bolattı, ağar kattık dolkunda buzulup kətsə amal yok bolatti.

^{27:41} «əmdi ikki ekim bir-birigə uqraxkan yərgə kirip kəlip, ular kemini kırakka sokturuwaldı» — baxka birhil tərjimi: «Kerna kiroqakka yatküqa dengiz astidiki kum dəwisişə urulup petip əldədi».

^{27:41} 2Kor. 11:25.

^{27:42} «Ləxkərlər məhbuslarning suqə səkrəp əqip ketixininə aldını elix üçün, həmmisini əltürübətməkçı boldı» — rımlıq əskərlər məhbuslarnı əqurup koysa əzli elüm jazasına məhkum bolattı.

«Rosullarning paaliyətləri»

yaməqur yeqiçip, həwa sooşuk boləqəqka, ular gülhan yekip bizni kütüwaldi.³ Pawlus bir baçlam otun terip kelip otka taxliwidi, issiktin etilip qıkkən bir zəhərlik yilan uning əolini qıxligini qaplıxiwaldı.⁴ Xu yərliklər Pawlusning əolioja yepipix turojan yilanni kərüp, bir-birigə:

— Bu adəm qoşum bir ətəklə iken! Dengizdin kütulup qıkkən bolsimu, «Adillik» uning tirik kəlexioja yol koymidi, — deyixti..

⁵ Lekin Pawlus yilanni otning iqiqə silkip attı, əzi bolsa həqkandak zəhim yermidi.⁶ Həlk uningoja bədini ixxip ketidü yaki u tuyuksız yikili pəlidə dəp əkarap turatti. Lekin uzun wakit əkarap turup, uningda həqkandak binormal hələtning bolmioşanlığını kərüp, oyliojinidin yenip:
— Bu bir ilah bolsa kerək! — deyixti..

⁷ U yərning ətrapidiki yurtta, aral baxlığı (Publiyus dəp atalojan)ning birnəqqə yər-etizliri bar idi. U bizni eyigə baxlap, üq kün kızçıqın məhman kılıp kütt⁸ U qəqda xundak boldiki, Publiyusning atisining kızıtmisi ərləp, toloqə bolup yetip əkaləjanıqən. Pawlus uning yenioja kirip, dua kılıp üstigə əolini təgküzüp, uni sakayıtip koydi.⁹ Xuningdin keyin araldiki əalojan kesəllərnin həmmisi uning aldioja kılıp, sakayıtildi.¹⁰ Ular bizning hərmitimizgə nuroğun sowoşatlarnı beoşixliojan bolup, ahirda bu yərdin yənə yoloja qıkkən waktimizdə, bizni yoloja lazımlıq nərsə-kerəklər bilən təminlidi.

Maltadin Rim xəhīrigə berix

¹¹ Malta arılıda İskəndəriyədin kəlgən, bexioja «Samawiy Koxkezək» ilahlırinin nəkixliri oyulmuş bir kemə kılçılıqanıdi. Aralda üq ay turoqandin keyin, bu kemə bilən yoloja qıktuk..

¹² Sirakoza xəhīrigə kılıp, u yərdə üq kün turduk.¹³ Andin aylinip mengip, İtalyadiki Regiyum xəhīrigə kəldük. Ətisi xamat yənilixi eżgirip jənubtin qırixı bilən, ikkinçi künü Puteoli xəhīrigə yetip kəldük.¹⁴ U yərdə birnəqqə əkerindaxlarnı taptuk, ularning ətünüxləri bilən biz ularda bir həptə turduk. Xundak kılıp biz Rim xəhīrigə yetip kəldük.¹⁵ Keliwatkanlıkimizdin həwər tapşan xu yərdiki əkerindaxlar bizni əkarxi elix üçün xəhərdin qıkip hətta «Apyius baziri» oqıqə, bəziləri «Üq Saray» oqıqə kəlgənidi. Pawlus ularını kərgəndə, Hudaşa rəhmət eytip, oqyrətləndi..

Pawlus Rim xəhīridə

¹⁶ Rim xəhīrigə kirginimizdə, yəzbəxi məhbuslarnı orda əkarawul begigə tapxurdi; lekin Pawlusning birlə kezətküqi ləxkar bilən bir eydə ayrı turuxioja ruhsat kılındı.¹⁷ Üq kündin keyin, u u yərdiki Yəhudiylarning kattiwaxlırını əzi bilən kərüxüxkə qakırdı. Ular jəm boləjanda, u mundaq dedi:

— Əkerindaxlar! Mən həlkimizgə yaki ata-bowilirimizdin əldurulmuş ərp-adətlərgə əkarxi həqkandak ix kılçılıqanıqən bolsammı, Yerusalemda turojinimda tutkun kılınip rimliklarning əolioja tapxuruldum.¹⁸ Rimliklər meni sorakqa tartıp, məndə əlüm jazasioja məhəkum kılıqudək birər jinayət bolmioşaqə, meni koyuwatməkqı boldı.¹⁹ Lekin Yəhudiylar buningə qarşılıq

^{28:2} «yərlik həlk, bizgə intayın məhrəbanlıq bilən muamilə kıldı» — «yərlik həlk» degen ibarə grek tilida «sakallıqlar» deyildi. Bu sez ularning yat tillik (demək, ibranı, grek yaki latin tillik, əməs) ikənlilikini kərsitidü.

^{28:4} «Dengizdin kütulup qıkkən bolsimu, «Adillik» uning tirik kəlexioja yol koymidi» — «Adillik» degen ular qoşunidiojan butlardın biri bolan ayal ilah bolsa kerək.

^{28:5} Mar. 16:18; Lukə 10:19.

^{28:6} Ros. 14:11.

^{28:11} «Bexioja «Samawiy Koxkezək» ilahlırinin nəkixliri oyulmuş bir kemə» — «Samawiy Koxkezək» bolsa rimliklarning qoşunmuş ilahlıları «Kastor bilən Polluks» (grek tilida «Diösukri») idi. Dengizqıllar ularını dengiz səpərlərini onguxluk kılıdı, dəp əkarayı.

^{28:15} «xu yərdiki əkerindaxlar bizni əkarxi elix üçün xəhərdin qıkip hətta «Apyius baziri» oqıqə, bəziləri «Üq Saray» oqıqə kəlgənidi» — «Apyius baziri» Rımdın 71 kilometr, «Üq Saray» 55 kilometr yırak idi.

^{28:16} yəzbəxi məhbuslarnı orda əkarawul begigə tapxurdi» — muxu sözler bəzi kona keçürmələrdə təpilməydi.

^{28:16} Ros. 24:23; 27:3.

^{28:17} Ros. 24:12; 25:8.

«Rosullarning paaliyətliri»

bildürgəqkə, Kəysərgə murajiət ķilixka məjbur boldum. Bularnı deginim bilən, bu menin əz həlkim üstidin xikayitim bar degənlikim əməs.²⁰ Xu səwəbtin mən silər bilən yüz kərəxüs wə bu həqtə silərgə eytix üçün silərni bu yərgə qakirdim. Qünki bu zənjir bilən bəqlinxning səwəbi dəl Israilning kütkən ümidiidur..²¹

²¹ Ular Pawluska:

— Biz bolsaq Yəhudiyyədin sən toopruluk hət almiduk, yaki u yerdin kəlgən kərindaxlarning həqkəyisisimu sən toopruluk birər yaman həwər əkəlmidi yaki yaman gepingni kilmidi.²² Ləkin senin pikirliringni anglıqumız bar. Qünki həmmə yərdə kixilərning sən təwə bolovan bu məzəhpəkə karxi səzləwatlılığının həwirimiz bar! — deyixti.

²³ Xuning bilən ular Pawlus bilən kərəxüska bir künni bekitti. U küni nuroqun kixilər uning turalıqusıqa kəlgənidi; u tang atkandin kəqkiqə ularoşa söz-kalamni xərhələp, Hudanıng padixahlılıq həkkidə toluk guvahlıq berip, Təwrat həm pəyoqəmbərlərning yazmılıridin nəkəll kəltürüp, ularni Əysə toopruluk kayıll kiliçka küqidi..²⁴ Uning səzligə bəzilər ixəndürüldi, bəzilər ixinixni rət kıldı.²⁵ Ular Pawlusning mundak bir səzni kiliçi bilən əzara kelixəlməy kəytip kətti. U mundak dedi:

— Mükəddəs Roh Yəxaya pəyoqəmbər arkılıq ata-bowilirimizoşa munu səzni dəl jayida eytikan:

²⁶ «Baroqin; muxu həlkə mundak dəp eytキン: —

«Silər anglaxni anglaysılar, biraq qüxənməysilər;

Kərəxni kərəsiler, biraq bilip yətməysilər..

²⁷ Qünki muxu həlkning yürükini may kaplap kətkən,

Ular anglıqanda kulaqlarını eojır kiliwaləjan,

Ular kezərini yumuwaləjan;

Undak bolmisiidi, ular kezərini bilən kərəüp,

Kuliki bilən anglap,

Kengli bilən qüixinip,

Əz yolidin yanduruluxi bilən,

Mən ularni sakaytqan bolattım»..²⁶

²⁸⁻²⁹ Xunga bilixinglar kerəkki, Hudanıng bu nijatlıki yat əlliklərgə əwətiliwatidu. Ular bolsa uningçə qulak salmay kalmayıdu! — dedi. U bu səzlərni eytikanda Yəhudiylar əz-ara qattık talax-tartix kiliçip kətti..

³⁰ Pawlus ezi ijarigə alojan eydə toluk ikki yil turdi wə bu yerdə uning bilən kərəxüska kəlgən həmmə kixilərni köbul kiliip,³¹ tolimu yürəklik bilən həm həq tosalıqı uqrımay, Hudanıng padixahlığını jar kiliip, Rəb Əysə Məsihə dair həkikətlərni yətküzüp təlim bərdi.

^{28:20} Ros. 23:6; 24:21.

^{28:23} «u tang atkandin kəqkiqə ularoşa söz-kalamni xərhələp, Hudanıng padixahlılıq həkkidə toluk guvahlıq berip, Təwrat həm pəyoqəmbərlərning yazmılıridin nəkəll kəltürüp, ularni Əysə toopruluk kayıll kiliçka küqidi» — «Təwrat həm pəyoqəmbərlərning yazmılıri» toopruluk 24:14 wə uningdiki izahatni kəring. Muxu yerdə «Təwrat» grek tilida «Musaning (Təwrat) kanunu».

^{28:23} Yar. 3:15; 22:18; 26:4; 49:10; Kan. 18:15; 2Sam. 7:12; Zəb. 13:21; Yəx. 4:2; 7:14; 9:5; 40:10; Yər. 23:5; 33:14; Əz. 34:23; 37:24; Dan. 9:24; MİK. 7:20.

^{28:24} Ros. 17:4.

^{28:26} Yəx. 6:9; Əz. 12:2; Mat. 13:14; Mar. 4:12; Luqā 8:10; Yh. 12:40; Rim. 11:8.

^{28:27} «Qünki muxu həlkning yürükini may kaplap kətkən, ... undak bolmisiidi, ular kezərini bilən kərəüp, kuliki bilən anglap, kengli bilən qüixinip, əz yolidin yanduruluxi bilən, mən ularni sakaytqan bolattım» — «Yəx.» 6:9-10dən nəkəll kəltürülən.

^{28:27} Yəx. 6:9,10.

^{28:28-29} «U bu səzlərni eytikanda Yəhudiylar əz-ara qattık talax-tartix kiliçip kətti» — muxu səzər bəzi kona kəqürmılardə teplimaydu.

Əkumqə səz

Luka yəzən tarihnin «qəqliklili» toqruluk

Uxbu kitabta sanaksız sawaklar wə etikadni riqbətləndüridiojan ixlər teplidü. Muxu yerdə səhəipə qəklimi bilən baqlıq, təwəndə tət soal üstdilə tohtilimiz. Birinci wə ikkinçisi Lukanın tarihinin qəqlikləri bilən baqlıq. U hux həwərning «kiqik Asiya» (Türkiyə) wə Yawropada kəndək tərkələşənlilik, xundakla jamaətlər əsüb kengəytigənlilik toqruluk bizgə kəp təpsilatları təminləydi. Əmdi nemixkə u jamaətning Afrika yaki Asiyada bolğan ilgiriləxləri toqruluk yazmaydu? Həli roxənki, Luka jamaətning «toluk, tarih»ini yezixkə intilgən əməs (əməliyəttə bundak bir tarihnin yezix hərgiz mümkün əməs — «Yh.,» 21:25ni kərüng). Lukanın hatiriliginə, yəni jamaətning Yawropa tərəpkə ətarif ilgirilixigə kəlsək, ixinimizki, bu ilgiriləx yəlinixi əməliyəttə əng kəp tosalou-kıyinqılıkka uqrıqan yəlinix idi. Jamaəttiki ədədimki ən'ənilər wə baxka tarihlərdən bilimizki, jamaətlərning Asiya wə Afrikədə kəpiyixi Yawropadik kəpiyixtin təhimü tez idi. Xunga Luka etikadımızda əng küqlük riqbət-türkə bolsun dəp, bizgə jamaətning qattiq ziyankəxlilik wə türlik kıyinqılıklar astida əsüxi wə kengiyixi hatiriləngən bir tarihnin təminləydi.

İkkinçi məsilə yüksərikioja ohxap ketidü — kitabning ikkinçi yerimida rosul Pawlusning Rim ənənəsində sorakqa tartılıxları wə uqrıqan məsililər, xundakla Pawlusning imperatorning əziz üstdin həküm qıkrıxi üçün Rim xəhərigə berix səpiri toqruluk nemixkə xunqə kəp təpsilatlar təswirlinidü? Buningda rohiy bilim-sawak barmu?

Bu məsilə toqruluk «tət bayan»diki kirix səzimizdə azrak tohtilimiz: —

«Yənə mumkinqılık barkı, əyni wakıttı Te'ofilus Rim jəmiyyitidə yüksəri təbikidiki adwokat bolup, Pawlusning sorak ixlirioja təyyarlıq kiliwatkan boluxi mumkin. Xundaq bolqanda, Lukanın Əysanın tarjimi hələ bolğan «Luka»ni wə «Rosullarning paaliyətləri»ni yezixtiki məksəti Te'ofiluska Pawlusni («Ros.,» 28-babni kərüng), xundakla u jakarlıqan etikadni Kəysər aldida akłax ispatı bilən tolukraq təminləxtin ibarət boluxi mumkin, dəp kiyas kiliqkə bolidü.»

Xunga «Luka» bilən «Rosullarning paaliyətləri»ni Məsih etikadını aklap təswirləydiqan bir pütün bayan deyixkə bolidü. Pütün imperiyəning bipayan zemində, ximalida əngliyə wə Galliyədən jənubta Afrika wə Misirojqa, əqrbdə İspaniyədən xərkət «kiqik Asiya» (Türkiyə), Suriyə wə İordaniyəgılqa, hərbir addiy pukra, xundakla barlıq həkimdarlar əz ortak tili (grek tili)da bu bayanni okuyalaydu. Bolupmu «Rosullarning paaliyətləri»diki əng ahrirkə bablarda rosul Pawlusning Rim ənənəsində toluq boy sunoqanlığını kərimiz. Gərqə Rimdiki nəzərbəndtin keçiqkə kəp pursətlər qıkkən bolsimu, u կազմած. U kəp Rimlik həkimdarlar aldida sorakqa tartılıdu. Ularning səz-hərəkətlərinidən ularning qırıklıxip kətkənlikli enik kərənək tursimu, Pawlus ularoja Rim həkümətinin wəkilidək hərmət bilən səzləydi. Uning pəyojəmbərlək aldın kərəlikli bilən Rim ənənəsində olturojan 276 kixi kutkuzulidü (27-bab). Xuning bilən həmmə kixinin kezığa kərənidüki, Məsihə etikad kılıqan adəmlər səmimi bir həkimət kəhəq təhdit yətküzəməydi, əksiqə amanlıq wə ənənəsindən ətiwarlaydiqan bir jəmiyyətə heli ijəbiy təsir kərsitip, xular turuwatkan hərbir deletkə payda yətküzgüqi amildür. Muxundak süpət igiliri, pəkət Rim imperiyəsəgə əməs, bəlkı ez pukralırının mənpəətinini kezləydiqan hərkəndək imperiyə yaki padixahlıqka əzini təwsiyə kıldı.

«Rosullarning paaliyətliri»

«Mattiyas»ning «on ikkinqi rosul» dəp tallinixi (1:15-26) toqruluk – «on ikkinqi rosul» kim?

Bu soalning əzi anqə muhim əməs. Əmma bu məsilə intayın muhim bir prinsipkə munasiwbılık bolğaqka, uning üstidə tohtilixning paydisi bar. Injilda «on ikki rosul»din baxka «rosul» dəp eniç atalojan az degəndimə yənə on ər kixi bar. Heli roxənki, bulardin baxka yənə birnəqqə namsız rosullarmu bar idi. «Korintlikləroja (2)»diki «köxumqə səz»imizdə «rosullar» toqruluk izahatlırimizni kərüng. Xu yərda eytkinimizdək, biz xu «on ikki (rosul)»ni (jamaətkə nisbətən) «ul» yaki «asas kılinoğan» dəp kərəymiz. Demak, ularning Rəbdin tapxurulualojan hokuki wə kəbul kilojan wəhiyliri hətta baxka rosullarnikidinmu yüksəri dərijidə idi. «Samawiy Yerusalem»ning on ikki dərvazisida «on ikki rosul»ning ismləri yeziklik («Wəh», 21:14). Rəb əysamu «Silar (on ikki rosul) **on ikki təhtə olтурup, Israîlning on ikki əbilisinin üstdidin həküm qıkirisilər**» deyən («Mat.» 28:19). Xunga bu «on ikki»ning Hudanıng pilanıda alahidə orunqa igə bolğanlıkida kılqə guman yok.

Yukirikj ayətlərdə, rosul Petrus Zəburdin (69:25, 109:8) Məsihning satkunluk kılınıxi wə uningoja satkunluk kıloluqining ornining baxka birsiga tapxurulidiojanlığını kərsitidiojan bexarətlərni nəkjil kəltüridü. Petrusning bu bexarətlərgə xərəh bərgənlilikini toqra dəp ixinimiz. Ular dərwəkə, baxka birsining Yəhudanıng ornini basidiqanlığı, «on ikkinqi rosul» bolidiojanlığını aldinala kərsitidü.

Həlbuki, kərindaxlarning Yəhudanıng «ornini basquqi»ni tallixi toqra qıktımı? Rəb ulardin ayrılip asmanoja kətürulgəndə ularoja pəkət «**Yerusalemda turup Mükəddəs Rohning üstüngləroja qüxtüxini kütünglər**» deyən birlə jiddiy wə təpsiliy əmr kəldurojanidi. ULARNING JIDDİY MOHTAJ BOLQINI MANA XU İDİ. RƏBNING MÜKƏDDƏS ROH TOQRULUK BOLQAN KƏP TALIMLIRIGƏ (BOLUPMU «YUHANNA» 14-16-BABLAR) KƏRİQANDA, U ƏZİ ULARDIN AYRILIP, ULARNING YENİDA BOLMIQANDA MÜKƏDDƏS ROHNING UNING ORNINI BESİP ULAROJA TƏLİM BƏRGÜQİ WƏ YETƏKQİ BOLIDIQANLIKİ TOQRULUK ENİK SƏZLİGƏNLİKLİNİ KƏRİMİZ. MƏSİLƏN, 16:13DƏ U: «U, YƏNI HƏKİKƏTNİNG ROHİ KƏLGƏNDƏ SİLƏRNİ BARLIK HƏKİKƏTKƏ QƏMDÜRÜP YETƏKLƏYDU» DƏYDÜ. BUNDAK ENİK TAPXURUK BOLQANIKƏN, PETRUS NEMİXKƏ ƏYSA YENİDA BOLMIQAN, ƏMMA MÜKƏDDƏS ROH TEHI KƏLMİGƏN ƏHWALDA TƏLİM BƏRGÜQİ HƏMDƏ YETƏKQİ ROLINI EZ ZİMMİSİGƏ ALIDU?

Biz kərindaxlarning «**ikki kixini bekitti**», andin ularning:

— «**Sən, i həmmə adəmning kəlbini bilgüqi Pərvərdigar! ... Bu ikkiyləndin əyrisini talliqanlığında kəsətəkəysən!**» deyən duasını okuqınımizda, ular Hudaşa anqə kəng tallax dairisi bərmigən, dəp oylimay kəlməymiz! Xuningə oqxax, kəp dualar Hudanıng ixilimizni həl kılıdiqan ajayıb karamitigə qək bəlgiləp kəyəqəndək bolup ələndi. Məsilən, «Ah Huda, mening oqlumning kesilini sakaytix üçün manga uni dohturhanıda yatqızdək pul təminligəysən!» deyəndək dualarnı kılıxidu. Əmdi Hudanıng baxka yolları yokmu? U biwasıtə sakaytalmamdu? Yaki baxka bir wasıtə bilən sakaytalmamdu? Biz pulsız, dorisiz wə amalsız əhalisən, umu amalsız kəldimə? Kəndəkəmə biz uni əzimizning qəklik oypikir dairisigə baqlıyalaymır? (Həlbuki, Hudaşa xükri, u kəp wəkitlərda duayımızda aqzımızdır qıckan səz-xərtlər boyiqə əməs, bəlkı kəlbimizdiki nida-pəryadımızqə karap jawab beridu).

Kerindaxlarning qək taxlixidinmu axu wəkitta Mükəddəs Rohning adəmning roh-ķəlbidə beridiojan yetəkqliki, təlimi wə guwahlıq berixining ularda tehi bolmiqanlığını kərələyimiz.

«Rosullarning paaliyətləri»

Biz yukarıkı ixlardin təwəndiki prinsipning roxən bir misalini kərələymiz, dəp ixinimiz. Muxu mühüm prinsipni tonup yətmigüqə Hudanıng Əzini həkikiy tonyalyamaymız (Huda Yəxaya pəyojəmbər arkılık degen): —

«**Qünki Mening oylioqanlırim silərninq oylioqanlıringlar əməs,**
Mening yollirim bolsa silərninq yolliringlar əməstur;
Qünki asman yərdin ənqə yukarı bolsa,
Manə Əz yollirim silərninq yolliringlardın,
Mening oylioqanlırim silərninq oylioqanlıringlardın xunqə yüksəridur» («Yəx.» 55:8-9).

Petrusning birsining rosul bolux üçün ənqə salahiyətkə igə bolux keraklılıq toopruluq oylioqını orunluk, asasi bardək kilonını bilən, uningda xübhisizki, Hudanıng ədərliliq toopruluq ikki qong hata kiyas həmdə bir qong kəməqilik bar; xunga, uning bu oylırining «Hudanıng oylioqanlıri» əməs, dəp ixinimiz. Əmdi Petrusning kiyaslırı wə oyida bolən kəməqilik bolsa: —

(1) Əysanıng təlimi wə əhayatiqa toluk guvahqı boluxi üçün, on ikkinqi rosuli bolidiojan adəm əysa yər yüzidə hizmətə bolən qeoında (Yəhya pəyojəmbərning qəmüldürük yürgüzgən wəktidin tartip əysanıng asmanıqa kətürülüxigiqə) jismaniyy jəhəttə Uning yenida boluxi kerək idi.

(2) Əysanıng əlümətin tirildürülgənlikini «əz kezi bilən kərgən» guvahqı boluxi üçün, əysanıng əlümətin keyin asmanıqa kətürülüxigiqə yənilə u jismaniyy jəhəttə baxxa rosullar bilən billə bolən boluxi kerək idi.

(3) Petrus tiloja almiojan, əmma rosulning salahiyətidə boluxi üçün kəm bolsa bolmaydiyan mühüm amil bolsa Məsihning adəmni qakirixidur. Barsabas yaki Mattiyasta mundaq qakirik barmu? Ular buni eniqlaxka anqə intilmigən ohxaydu.

Bizgə Huda «on ikkinqi rosul»ning ornını besixka, yəni bir «ul rosul» boluxka həkikiy bekitkən kixi rosul Pawlustək kərənidü (mundaq deginimiz, Mattiyasning birhil «rosulluk hizmət»i yok, degənlilikimiz əməs — 4:33, 5:12ni kərəng). Məsih yər yüzidə hizmətə turoqanda Pawlus Uningoja əgixix bir yaxta tursun, biliximizqə, hətta Uni kərəp bəkənmu əməs. Lekin u Məsihning tirilgənlikigə guvahqı bolup qıktı; qünki Məsih Əzini uningoja alahıdə ayan kilonan («1Kor.» 9:1ni kərəng). Uningoja yənə Məsihning yər yüzidiki yürüx-turuxlari toopruluq, kəp təpsilatlar wəhiy arkılıq ayan kılinojan (məsilən, Huda uningoja əysani əsləydiyan «kəqlik tamak», yəni «nan oxdux»ning təpsilatını wəhiy bilən ayan kilonan («1Kor.» 11:23-26 wə «Gal.» 1:10-12ni kərəng)). Xundaq bolupla kalmay, u baxxa rosullar bilən selixturoqanda, Məsihning iqlik hayatı, elümi wə tirlilixininə əhəmiyyəti toopruluq yukiri dərijidə wəhiylərni tapxuruwaloqanı. U əzininə rohiy tuquluxi toopruluq «wakitsiz tuqulujan bowakmən» dəydu («1Kor.» 15:8-9) — demək, «rohiy tuquluxum normal jəryan arkılık əməs, bəlkı nahayıti kışka waqt iqidə hamilə bolup tuqulujanidim». Uning bundaq degini xübhisizki, uning rosullukka kirixkənlilikini baxxa rosullarningki bilən selixturux idi. Ular bolsa Məsihkə üq yerim yil əgixip əgəngən, əmma Pawlus bolsa adəmning əkliy kabiliyətidin exip qüxicidən, tuyuksız wəhiylər bilən birakla rosulluk hizmətkə qəktütüzləgən.

Rəbning Pawlusni qakirioqanlıq wə uni hizmətkə təyinligənlikli baxxa rosullarnı qakirioqanlıq wə hizmətkə təyinligininin roxən idi. Xuning bilən Petrus koyqan xərtlərgə

«Rosullarning paaliyətliri»

ķarioqanda u «on ikkinqi rosul» boluxka tolimu layakətlilik idi — birak u Məsih, yər yüzidə hizməttə bolğan waktida u baxka rosullar bilən billə jismaniyy təndə hazır bolmioğanı! Petrus xuningçə dikkət kilmioğanki, Huda kəp ixlarda karamətlərni kərsətkinidə bizning (jismaniyy jəhəttə) nək məydanda hazır bolux-bolmaslıklımız bilən qəkkə uqrımaydu. U bəlkim oylığınımızdır sirt baxka bir yol bilən ix kərüxi mumkin. Uning söz-kalamioğla ķarioqanda U xundak ķılıxka amrakтур.

Biz okurmənlərdin, yüksirdə etyki nimizni bu məsilə tooruluk, birər talax-tartixka asas kılmaslığını etünimiz. Rosul Pawlus öziniñ salahiyiti tooruluk hərgiz mundak munaziriləxməydi. Əzzi tooruluk u pəkətla: — «**Mən rosullar arisidiki əng təwinimən, rosul dəp atılıxka layik əməsmən; qünkü man Hudanıñ jamaitigə ziyanxəlik kılqanmanı**» dəydi («1Kor.» 15:9).

Biz baxka on bir rosul Hudanıñ toluk pilanını məlum jəhəttə qüxənmigən bolsa, Uning Pawluska tapxurojan wəhiyilirinimu köbul kılıp qüxinixkə toluk təyyarlikı bolmaslıklımı mumkin idi, dəp oylaymır.

Musa pəyojəmbərning bexariti tooruluk (3:22-23) «Manga ohxax bolğan bir pəyojəmbər» kim?

«**Musa dərwəkə mundak degəndi: — «Pərvərdigar Hudayinglar eż ərinədaxlıringlar arisidin manga ohxax bir pəyojəmbər turqozidu. Uning silərgə eytən barlıq səzlərini anglap, uningçə toluk itaət kılıxinglar kerək! Qünkü bu pəyojəmbərning səzini anglimaydiqanlarning hərbiri həlk қataridin üzüp taxlinidu».**

Roxənki, Petrus bu səzlər Məsihni kərsitidü, dəydi. «Yh.,» 6:14, 7:40dimü xundak, Musanıñ emridiki kəp ixlər Məsihni kərsitiqan «bexarətlik misal» idi. «İbraniylarqa»diki köxumqə səzimizni kerüng. Əmma կəysi yolda yaki կəysi jəhəttə Məsih bu bexarətni əməlgə axurojan?

Musa bolsa «ul pəyojəmbər» idi — demək, Israil üçün u Təwrat kanunida asasiy həkikətlər, jümlidin kurbanlıq, kahinlik wə ibadət qedirigə bağılıq bəlgilişlərni köbul kılıqan. Uningdin keyinki pəyojəmbərlər əlwəttə bu ixlərni əzgərtkini yok, bəlkı bu kanun-həkikətlərni asas kılıp baxka bexarətlərni bərgən. Lekin Məsih, kəlgəndə kurbanlıq, kahinlik wə ibadəthana tügəydi — qünkü U Əzzi «əng ahırkı kurbanlıq» wə xurdakla Huda təyinligən, ərxtə olturojan, Hudanıñ barlıq həlkigə bolğan uluq bax kahin boldı. Xuning bilən Uningda Huda oja yekinlixidiojan pütünləy yengi tüzüm barlıqka kəltürülgən. U xu yolda Musa oja ohxax «ul pəyojəmbər»; lekin U elip kalğan yengi əhdə-tüzüm Musanıñ əhdə-tüzümündən qongkur wə uzun muddətlilik (mənggülük!) idi. Əslidə Israil həlkı Musa oja կulaç salmışa bəhtisizlikkə uqrioğan yərdə, hazır «Musa oja ohxax yengi pəyojəmbər» kəlgəndin keyin tehimu xundakı: —

«**Uning silərgə eytən barlıq səzlərini anglap, uningçə toluk itaət kılıxinglar kerək! Qünkü bu pəyojəmbərning səzini anglimaydiqanlarning hərbiri həlk қataridin üzüp taxlinidu».**

Əmdi Məsih կəndak yolda bilən «Musa oja ohxaydiqan pəyojəmbər» bolidü?

(1) Musa baxka pəyojəmbərlərgə selixturoqanda Hudanı tehimu ziq munasiwəttə tonuojan. «Qan.» 34:10-12ni kerüng — u Huda bilən «**yüz turanə**» kerüvkən.

«Rosullarning paaliyətliri»

Rəb Əysə Məsihning Huda'Atisi bilən boloğan munasiwiti Musaningkidin zor dərijidə tehimu ziq idi: — «**Əouluni Atidin baxka həqkim tonumaydu, wə Atinimu Ooul wə Ooul axkarilaxni layik kərgən kixilərdin baxka həqkim tonumaydu**» («Mat.» 11:27)

«**Hudani həqkim kərəp bəkən əməs. Bırak Uning əynida turoquqi yeganə Oqlı bolsa** (xundakla Əzi Huda boloğan) **Uni bildürdi**» («Yh.» 1:18). (Ahirki ayətkə қarioqanda, Musa kərgən Hudanıng siyakı əməliyəttə uning wəkili boloğan Məsih idi).

(2) Musa Israiloqa kütkəzələri id. U «koza əzizlik» arkılık ularni jismaniylı kulluktin kütkəzələri, ularning yər yüzidiki bir əlnin «tuoqulux» iəza wasitə idi («1Kor.» 10:1-2, «Mis.» 12:1, «Əz.» 16:3-7). Xundakla u ularoja pəkət pəyoqəmbər wə yetəkqila əməs, bəlkı ularoja «padixaḥ»dək boloğanidi («Qan.» 33:5).

Məsih bolsa Israilojumu, yat əlliklərgimi Kütkəzələri bolidu, Əzi «koza əzizlik» bolup ularni rohiy kulluktin, yəni gunahning ilkidin wə Xəytanning ilkidin kütkəzidü, xundakla ularning rohiy, samawi bir həlkəning «tuoqulux» iəza wasitə bolidu; u əlwəttə ularoja pəyoqəmbər, yetəkqili, padixaḥ wə ularning Rəbbi boldi.

(3) Musa pəyoqəmbər «kona əhdə»ni qəbul kılıp uning wasitiqisi boldi. Xu kona əhdə Hudanıng «yər yüzidiki» həlkə boloğan Israılın məwjudatlıqining asası idi.

Məsih «yengi əhdə»ning wasitiqidir; yengi əhdə Hudanıng ərxtiki həlkə boloğan jamaətning mənggülük həyatining asasıdır.

15:36-41: Nemixə Pawlus bilən Barnabas ayrılip kətti? Kimning toqra?

«**Lekin yənə birnəqqə künlərdin keyin Pawlus Barnabşə:— Biz burun Rəbning sezikalamini yətküzən həmmə xəhər-yezilarqa berip, kərindaxlarning yenioğa berip, ularning əlini sorap keləyli, — dedi.**

Barnabas bolsa Yuhanınna (Markusmu deyildi)ni billə elip barmaqçı boloğanidi. Bırak Pawlus aldinkı ketim Pamfiliyə əlkisidə uların ayrılip kətkən, Rəbning hizmitidə ular bilən billə dawamılık səpar kilməqan Markusni yənə elip berixni akişanlılıq əməs dəp əkəndi. Xuning bilən ikkiylən otturisida bək əkskin ihtiləp bolup, ahir berip ular bir-biridin ayrılip ketixti. Barnabas Markusni elip, kemigə olturup Siprus arilioğa kətti. Pawlus bolsa Silasni tallidi; kərindaxlarning ikkiylənni Hudanıng xapaitığə amanət kilixi bilən u ikkisi yoloja qıktı. U əmdə Suriyə wə Kiliyiə əlkilirini arılap etüp, hərkəysi jaylarda jamaətlərni ələmətləndirdi»

Pawlus Barnabas bilən bir-biridin ayrılix toqrluluq jəzmən bir pikirdə boluxi bəlkim mümkün əməs. Biz pəkət təwəndiki baykiqinimizni otturioğa əkəndi, xundakla Pawlusning kararı bəlkim toqra idi, degən pikirgə kayılmız.

(1) Kəngli ix tartmaydıqan adəm əməliyəttə hismətkə yardım əməs, bəlkı tosalıq bolidu («Pənd.» 25:13, 10:26). Hudanıng hizmiti bəribir kərindaxlarning həssiyatlıridin muhimdir.

(2) Markus Yuhanınna bilən Barnabas nəvrə tuoqkan idi («Kol.» 4:10). Xunga Barnabas tuoqkanlılıq kılıp Markuska yan besixi mumkin.

(3) Pawlus tapxuruwalıq wəhiylər xübhəsizki, Barnabasningkidin kəp idi. Xunga Barnabasning bu ixta Pawluska boy sunixioğa bəlkim toqra kelətti.

(4) Kərindaxlar dua kılıp Huda oğla amanət kiliqan kixi Barnabas əməs, bəlkim Pawlus idi. Xunga ular Pawlusningkini toqra dəp əkəndən ohxaydu.

«Rosullarning paaliyətliri»

(5) Birnəqqə yıldın keyin Pawlus Markusni hizmitigə yardımçı süpitidə kaytidin қобul қılıdu wə uni baxlılar oja təswisi қılıdu. Markus Pawlusning uningoja bərgən sawak-dərsini қobul қılğan bolsa kerək.

(21:18-26) Pawlusning kəsəm iqix wə kurbanlıq қılıxi töqruluk

Pawlusning hətlirini okuğan kixilər üçün uning ibadəthanida hayvan soyup mundağ bir kurbanlıqni қılıxi wə kəsəm iqiximə qələtə wə nəlaiq paaliyət bolup kərənidü. U hətliridə, Məsihning kurbanlıqı əng ahirkı, xundakla barlıq baxka kurbanlıqning ornını başkan dəp enik təlim bərgən əməsmə? Bundağ kurbanlıq қılıx əger Hudanıng Məsihə bolğan uluoq əqlibisiga asiylik қılıx bolmığandımu, həq bolmisa «arkıqə qekinix» bolmadı.

Bu soaloja jawabən, baykinimizni, xundakla təwəndiki soallarnimu otturioja köyimiz. Okurmənlər bulardin ezi hulasə qıkırıwalalaydu: —

(1) 20-ayəttə rosul Yakup Pawluska Yəhudiylar arısında nuroğun «**Təwrat kanuniqa əməl қılıxka intayın kizojin**» etikadqı bar dəp ukturidü. Bundağ «kızojınlıq» ibadəthanidiki hayvan kurbanlıkları wə կaidə-rəsimlərdə dawamlixixni eż iqiqə alıdu, dəp karayımız. Undak bolmığanda Pawlusning bu paaliyətlərgə ətnixixi ularnı կandağmu «u bizgə ohxax» dəp hatırjəm ətiləsində?

(2) 21-ayəttə Yakup Pawluska bu yengi Yəhudiyların etikadqıllarının «Pawlus Rim imperiyəsi boyiqə Yəhudiylər həlkigə Təwrat kanuniqa yaki Təwrattin qıckan կaidə-yosunlar oja boysunuxni əməs, bəlkı ularnı taxlaxni əgitidü» degəndək oyda bolğanlıqını ukturidü. Bu məsilə Yəhudiylər məsləhərinə Təwrat kanuniqa yaki kanunining məlum kışminı tutuxi kerəkmə-yok degən məsiliyə pütünləy ohximaydu («Rosullarning paaliyətliri» 16-babta muxu məsilə bir tərəp ətilənəndi).

(3) Muxu yərdə birnəqqə soalni köyimiz: — Yerusalemidiki jamaəttə yətküzülgən təlim (Yakupning wə baxka əksəkalların təlimi)ning məzmunu nemə idi? Nemixkə bu «yengi etikadqıllar» xundak «**Təwrat kanuniqa əməl қılıxka intayın kizojin**»? Qunki Hudanıng pilanıda Təwrat kanunining birinqi məksəti əzimizning gunahka qəməngənlikimiz, Hudanıng kanununu əməlgə axurulmaydiyanlıqımız, xundakla կutkuzoquqi-Məsihgə zor möhtəjalıqımızni kərsitixin ibarət idi («Rim.» 3:19-28, 7:4-13, 8:3, «Gal.» 2:11-21ni kərəng). Nemixkə bu kixilərgə baxka barlıq kurbanlıqning ornını başkan uluoq wə ahirkı bir kurbanlıq bar dəp əgitilmənən?

(4) Bu kixilər nemixkə Pawlus Yəhudiylar oja Təwrat kanununu taxlax kerək dəp əgitidü, dəp oylayıdu? Kim ularning muxundak oylıxiqə yol köydi? Yerusalemidiki jamaəttə Pawlus üçün həkikiyət əhəwalı ayan ətilədək jür'ətlik adəm yokmıldı?

(5) Əməliyəttə, Pawlus bundak təlimni həq bərgən əməs. Uning bu tema töqruluk bolğan təlimini əzininə munu səzi bilən yioqinqaqlaxka bolidü: —

«Həmmə etikadqı ərkindür». Demək, həm Yəhudiylar əməslər həm Yəhudiylar Təwratta bəlgilənkən rəsim-ķaidilərinə hərkəndək bir kismiyoja (məsilən, xabat (xənbə) künidə dəm elix degəndək) riayə ətiləkni halisila, u xundak ətilək ərkindür; əmma ohxaxla undak ətiləkni halimisimus, umu ularning ərkinlikidur. Pawlus ya buni yaki uni ətilək dəwət ətiləndi («Rimliklər oja» 14-babni kərəng). Əmma kurbanlıq məsiliyidə bolsa uning: — «Əysə Məsihning gunahları yuyux üçün Əzini kurbanlıq ətilək bilən barlıq baxka kurbanlıqlar inawəttin

«Rosullarning paaliyətləri»

qaldurulğan» degen təlimi bək roxəndur.

(6) Pawlus yənə «həmməylən ərkindür» dəp təlim bərgini bilən u yənə muhəbbət yolidə baxxılarning etikadiqə yaki etikadni köbul kılıxka tosalıq bolmaslıq yaki wijdaniqə ziyan yətküzməslək üçün baxxılarning hata oy-pikrilirigə kəngül bələximizgə toqra kelidu, dəp eğıtidü. Bizning ərkinlikimizdən məlum ixalarda bəhərimən boluxımız tüpəylidin ular mukəddəs etikadımızqə səl karisa, undakta ularning hata oy-pikrilirigə wakitlik maslixiximizqə toqra kelidu. Məsilən, etikadqlar hərkəndək gəxni yesə bolidu. Lekin baxxılarnı əyimizdə azadə həs kildurux üçün qoxka gəxni əygə kirgüzməslilikimiz danalıq ix bolidu.

Xunga bu yerdə Pawlusning həywan қurbanlıklarıqə katnixixi bu қurbanlıqni inawətlik dəp etirap kılıxioqə barawər bolmisi (əməliyəttə bu hil қurbanlık əslı gunahni yuyidioqən əməs, bəlkı «təxəkkür қurbanlığı» yaki «kəsəm iqix қurbanlığı» bolsa kerək idi), lekin Yerusalemidiki muxu ajız etikadlıq ərinadxalırını dəp u **«inək-hatırjəmlilikning rixtisi bilən, Rohta bołożan birləkni tutux»**ka intilidü. Buningda əhlək jəhəttin həqkəndək qəkinin bolmayıdu, pəkət Yəhudiy ərinadxalıning etikadıda kəmlik bolidu, halas. Xübhisizki, Pawlus keyinqə ularning ixənqi wə kəngül bələxigə eriksəm, ularoq ixlarnı tooprıraq qüxəndürimən, degen ümidi bolojan. Lekin hazır bolsa u bu tət kiximinq yenioqə berip paaliyitigə katnixipla əlməy, bəlkı ularning қurbanlıklırının qıkimini ez üstigə alidu. U bundak əyin əhəwaloqa eslidə hərgiz qüxürülməslili kerək idi, lekin u xapaət bilən uningoqə səwr əlidü wə xundakla əzi daim təwsiyə əlidioqən mehîr-muhəbbətning yənə bir ülgisini kərsitip beridü: —

«Muhəbbət səwr-taşəflik, mehribanlılıqtur:

Muhəbbət həsəthonluq kilmaydu:

Muhəbbət əzini mahtimaydu,

Təkəbburluk kilmaydu,

Nomussızlıq kilmaydu,

Əz mənpəətini kezləp yurməydu,

Teriktürüməydu,

Kənglidə eqmənlik saklimaydu;

Həkənəysizliktin huxal bolmayıdu,

Bəlkı əməliyəttin, həkikəttin huxal bolidu;

Əmmə ixtə qorsiqi kənglik əlidü, əmmigə yüzlinip Hudaqə ixinidü, əmmə ixqə umid baoğlaydu, əmmigə qidaydu.

Mehîr-muhəbbət hərgiz tütgiməydu».(«1Kor.» 13-babtin).